

AZƏRBAYCAN RESPUBLİKASINDA İNSAN İNKİŞAFI HAQQINDA HESABAT 1999





AZƏRBAYCAN
RESPUBLİKASINDA
İNSAN İNKİŞAFI HAQQINDA
HESABAT
1999

282



Birləşmiş Millətlər Təşkilatının İnkışaf Programı
Bakı, Azərbaycan Respublikası

Bu nashre heç bir müəllif hüququ şamil edilmir. Onun bütövlükde və ya hissə hissə təkrar neşr edilmesi üçün Birləşmiş Milletlər Təşkilatının və onun təref- daşlarının icazəsi tələb olunmur. Belə hallarda mənbənin göstərilməsi kifayətdir.



ÖN SÖZ

Son on ildə Birleşmiş Millətlər Təşkilatının İnkişaf Programı (BMTİP), cəmiyyətin bütün üzvlərinin iqtisadi, siyasi və sosial seçimlərinin genişləndirilməsini nəzərdə tutan insan inkişafı konsepsiyasını tətbiq edir. İnkişafın ən ənəvi baxışdan fərqli olaraq bu konsepsiya insanların həyatının təkcə iqtisadi aspektini yox həm də sosial aspektlərini şəhərə edir. İqtisadi yüksələşiş insan inkişafı prosesinin əsasıdır, lakin insan inkişafı təkcə iqtisadi inkişafla məhdudlaşmur. Cəmiyyətin bütün üzvlərinin seçimlərinin genişləndirilməsi yalnız o zaman mümkündür ki, insanların sağlamlığı və keyfiyyətli təhsil alması tə'min olunur, onların insan hüquqlarına və azadlıqlarına hörmətlə yanaşılır.

Azərbaycanda İnsan İnkişafı haqqında Hesabatlar 1995-ci ildən başlayaraq hər il nəşr olunur. Əvvəlki nəşrlərdə olduğu kimi 1999-cu ilin Hesabatında da göstərilir ki, Azərbaycan ən-ən insan və təbii resurslara malikdir və bu, ölkəyə insan inkişafının yüksək səviyyəsini əldə etmək imkanı verir. Azərbaycan nəzərə çarpan yüksəlmişə nail olmuşdur və bazar iqtisadiyyatı və demokratik siyasi sistem qurmaq niyyətiindədir. Bununla belə son illərdə inkişaf ilə bağlı bir neçə mühüm problem meydana çıxmışdır ki, onlar Azərbaycanda İnsan İnkişafı haqqında Hesabatlarda öz əksini tapmışdır.

Birinci, Azərbaycanda son illərin iqtisadi yüksəlisi iqtisadiyyatın təkcə bir sahəsində cəmlənib. İqtisadi yüksələşin bütün ölkə əhalisinin insan inkişafına qulluq etməsinə imkan yaranan siyasetlər və programlar tələb olunur. Bunu üçün iqtisadiyyatın neftlə bağlı olmayan sektorlarda və ölkənin bütün regionlarında sahibkarlıq şəhəriyyətini mümkün edən biznes mühitinin yaradılması lazımdır. Sosial sektorlara, xüsusilə sahiyyə və təhsil sektorlarına daha çox diqqət verilməlidir və inkişafın bütün sahələrində gender balansı nəzərə alınmalıdır. Cəmiyyətin sosial müdafiyyə ən çox ehtiyacı olan üzvləri, xüsusilə didərgindər üçün dövlət yardımının yeni formaları tətbiq edilməlidir ki, bu yardım belələrinin gəlir əldə etmək imkanlarını genişləndirməklə öz-özünü tə'min etməsinə yönəldilməlidir.

İkinci problemlər sahəsini Azərbaycanın hərbi münaqişə nəticəsində üzləşdiyi son dərəcə çatın və mürəkkəb problemlər təşkil edir. Ölkə ərazisinin beşdə bir hissəsi hərbi işğal altındadır və əhalinin böyük bir hissəsi öz doğma yurdlarından didərgin düşüb. Ölkənin müharibədən zərər çəkmiş ərazilərində rekonstruksiya və reabilitasiya işləri aparılır və köçkünlərin mühəyyəni bir hissəsi öz doğma torpaqlarına qayıtmağa başlayıb. Lakin hələlik bu proses çox zəif gedir. Köçkünlərin əksəriyyəti yeddi ildən artıq bir müddət ərzində didərgin vəziyyətdə yaşayır və onlar yaxın gələcəkdə öz doğma yurdlarına qayıdağına çox az ümidi bəsləyir. Buna görə qazınlara və köçkünlərə göstərilən yardımın getdikcə daha çox onları gəlir əldə etmək imkanlarını genişləndirməklə öz-özünü tə'min etməsinə yönəldilməsi hökumətin bu istiqamətdə aparlığı yeni təqdirələyiş siyasetidir.

Üçüncü problem sahəsi qarşıda duran institusional keçid və inkişaf problemidir. Yaxşı işləyən bazar iqtisadiyyatı və demokratiya müvafiq institutların olmasına tələb edir. Qanunun alılıyi, insanların hüquqlarının və azadlıqlarının tə'min edilməsi, azad və ədalətli seçimlər, fəal sivil cəmiyyə-

yər və dövlət sektorunun hesabat üçün açıqlığı tanamıla onların arxalanlığı institutlarından asılıdır. Azərbaycanda müvafiq institutlar artıq yaradılmışına başlayıb, lakin bu prosesi davam etdirmək və həmin institutları inkişaf etdirmək üçün böyük səyər tələb olunur.

Nəhayət mən daha bir neçə sahədə diqqəti cəlb etmək istərdim. Bu sahələr üzrə mə'lumatların toplanması və yayılması təkmilləşdirilməsi insan inkişafı ilə bağlı məsələlərin təhlilinə yönəldilmiş milli və beynəlxalq səyərləri genişləndirə bilər. Aila gəlirləri, gəlirlərin bələşdürülməsi, işsizlik və insanların sağlamlığı üzrə olan mə'lumatların müntəzəm və hərtaraflı tədqiqi Azərbaycan üçün çox faydalı olardı. Bu mə'lumatların kiziqlar və qadınlar üçün ayrılmış, müxtəlif regionlər, qəçmiş və köçkünlər kontingenti və ölkə shəhərinin digər yarisi üçün ayrılmışdır. Öyrənilməsi də həmçinin çox vacibdir. Onların nəşri və bütün maraqlı tərəflər arasında, o cümlədən dövlət mə'murları, media vəsiti və icimaiyyət arasında yayılması ölkədə insan inkişafını irəli aparmaq üçün tələb olunan siyasetlərin və programlarının işlənilib hazırlanmasına xeyli yüngüləşdirə bilər.

Mən ümäd edərin ki, Azərbaycanda İnsan İnkışafı haqqında Hesabatın hazırlığı nəşri ölkədə insan inkişafı ilə bağlı problemlər haqqında təsəvvürləri genişləndirəcək və insan inkişafı prosesini irəli aparmaq üçün tələb olunan siyasetlərin və programlarının işlənilib hazırlanmasını xeyli yüngüləşdirə bilər.

Ercan Murat

Bakı

1 noyabr 1999

BMT İnkışaf Programının Azərbaycanda Daimi Nümayəndəsi
BMT-nin Azərbaycanda Rezident Koordinatoru.

Azərbaycan Respublikasında 1999-cu il İnsan İnkışafı haqqında Hesabatı hazırlayan kollektiv

Milli koordinator: Urxan Ələkbərov, akademik, prof., e. d.

BMTİP tərəfindən Proqramın kuratoru:
Mahir Əliyev

Tərcüməçi:
Xetirə İskəndəriova
Elşad Musayev

Məsləhətçi və redaktor:
Karen Terner Dann, e. n.

Bədii tərtibatçı və rəssam:
Novruz Novruзов

Redaktor
Bəkir Nəbiyev, akademik, prof., e. d.

Cild
Yavər Sultanov

Tərtibatda iştirak edənlər:

Fotoqraflar:
Oleq Litvin
Karen Terner Dann
Fatəli Fətəliyev
Mirnaiib Həsən oğlu

Adilə Gözəlova, e. n.
Arif Veliyev
Aydın Balayev, e. n.
Azər Əmiraslanov, e. n.
Bəxtiyar Muradov
Əli Həsənov
Əliağa Məmmədov, e. n.
Fuad Axundzadə
Fuad Məmmədov, prof., e. d.
Hüseyn Bağırov, prof., e. d.
Mübariz Ağayev
Namiq Əliyev, prof., e. d.
Oqtay Haqverdiyev
Rauf Muradov
Rəna İbrahimbəyova, e. n.
Vəfa Məmmədova
Yaşar Orucov
Yaşar Paşa

Aşağıdakı təşkilatların materiallarından istifadə edilib:
Elmlər Akademiyası
Təhsil Nazirliyi
Şəhiyyə Nazirliyi
İqtisadiyyat Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Dövlət Statistika Komitəsi
Dövlət Ekologiya Komitəsi
Qaçqınlar və köçkünlər üzrə Dövlət Komitəsi
Dövlət Əmlak Komitesi



Ön söz	3
Şərti ixtisarlar	9
Azərbaycan haqqında əsas mə'lumat	10
Xülasə	12
Fəsil 1. Azərbaycanda İnsan İnkışafı	14
1.1 Giriş	14
1.2 Azərbaycanda İnsan İnkışafı: ümumi mənzərə	14
1.3 Azərbaycanda İnsan İnkışafının gender aspekti	17
1.4 Azərbaycanda İnsan İnkışafının regional fərqləri	19
1.5 Azərbaycanda İnsan Yoxsulluğu	20
1.6 Yekun	21
Fəsil 2. İqtisadiyyat və İnsan İnkışafı	22
2.1 Giriş	22
2.2 İqtisadi Vəziyyət	22
2.2.1 Ümumi Daxili Məhsul	23
2.2.2 Sənaye: Enerjidən asılılığın artırması	23
2.2.3 Kənd təsərrüfatı: Maneolorlə tizləşən islahat	25
2.2.4 İnvestisiya Tendensiyası: Nefi sektoruna verilən üstünlük	26
2.2.5 İnflyasiya	26
2.2.6 Xarici ticarət: Defisit genişlənir	26
2.3 Dövlət Büdcəsi	27
2.4. Özəlləşdirmə və Özəl Sektorun İnkışaf Etdirilməsi	27
2.5 Ailələrin Gəliri və İstehlakı	28
2.6 Keçid dövründə Məşğulluq və İşsizlik	29
2.7 Yekun	31
Fəsil 3. İnsan İnkışafında sağlamlıq və ətraf mühit	32
3.1 Giriş	32
3.2 Səhiyyə Sistemi	32
3.3 Əhalinin Sağlamlığı	33

3.4 Səhiyyədə vəziyyətin yaxşılaşdırılması üçün görülən işlər	35
3.5 Azərbaycanda Ekoloji Vəziyyət	35
3.6 Ətraf Mühitin Yaxşılaşdırılması Sahəsində Görülən işlər	37
3.7 Yekun	38
Fəsil 4. Təhsil və Mədəniyyət	40
4.1 Giriş	40
4.2 Təhsil	40
4.2.1 Məktəbə Qeydiyyat və Davamıyyət	40
4.2.2 Təhsillə bağlı xərclər	41
4.2.3 Hərbi münaqişənin tə'siri	41
4.2.4 Təhsil sistemindeki çətinliklər	42
4.2.5 İbtidai və orta təhsilin keyfiyyətinin yaxşılaşdırılması yollarında atılan addımlar	42
4.2.6 Ali təhsildəki tendensiyalar	43
4.3 Elm	43
4.4 Mədəniyyət və İncəsənət	44
4.5 Din	45
4.6 İstirahət və İdman	46
4.7 Yekun	47
Fəsil 5. Qaçqınlar və köckünlər: Mövcud vəziyyət	48
5.1 Giriş	48
5.2 Köçürülmə böhranının tarixi	48
5.3 Sığınacaq	49
5.4 Köckünlərin gəlirləri və işlə tə'min olunması	50
5.5 Sağlamlıq və qidalanma	51
5.6 Müharibədən zərər çəkmiş ərazilə rekonstruksiya və reabilitasiya işləri	52
5.7 Köckün və qaçqınlar üzrə dövlət strategiyası	54
5.8 Yekun	55
Fəsil 6. Demokratizasiya prosesi	56
6.1 Giriş	56
6.2 İnsan hüquqları və Hüquq Sistemi	56
6.3 Mərkəzi və Yerli Hakimiyyət Orqanlarının Desentralizasiyası və Rolu	57
6.4 Mətbuat	58
6.5 Mülki Cəmiyyət	59
6.6 Siyasi Partiyalar	60
6.7 Seçkilər və Seçki Prosesi	61
6.8 Yekun	62
Əlavə cədvəllər	64
Ədəbiyyat	70

Cədvəllər

1.1 Azərbaycanın İnsan İnkışafı İndeksi və onun tərkib indeksləri, 1992–1998	15
1.2 Azərbaycanın İnsan İnkışafı İndeksinin qlobal müqayisəsi, 1997	16
1.3 Azərbaycanın və bəzı ölkələrin İnsan İnkışafı İndeksləri və onun tərkib indeksləri, 1997	17
1.4 Ayrı-ayrı sektorlardakı işçi qüvvəsində və əmək haqqında qadınların payı, 1998	18
1.5 Azərbaycanda qadınlar və kişilər üçün hesablanmış İnsan İnkışafı İndeksi, 1998	18
1.6 Azərbaycanın İnsan İnkışafı İndeksinin və Gender faktorunu nəzərə alan İnkışaf İndeksinin qlobal müqayisəsi, 1997	19
2.7 Keçən il ilə müqayisədə real ÜDM-də döyişiklik, 1995–98 (faizlə)	23
2.8 Sektorlar üzrə ÜDM-in strukturu (faizlə)	23
2.9 Hazırkı qiymətlərlə sənaye istehsalının strukturu (faizlə), 1990 və 1995/98	24
2.10 Əsas bitkiçilik məhsullarının istehsalı, 1990 və 1995–98 (İndeks 1990=100)	24
2.11 Əsas hejvandarlıq məhsullarının istehsalı, 1990 və 1995–98	25
2.12 Özəl sektorun ÜDM-də, sənaye və kənd təsərrüfatı istehsalında olan payı 1995/98 (faizlə)	28
2.13 Sektorlar üzrə işçilərin sayı (faizlə), 1990 və 1995/98	30
3.14 1998-ci ildə Azərbaycanda fizioloji norma ilə müqayisədə uyğun ərzaq məhsullarının illik istehlakı	36
4.15 Dövlət və özəl institutlarda ali təhsil alan tələbələrin sayı (tədris ilinin başlangıcında, min adam)	43
4.16 İxtisas üzrə dövlət ali məktəblərini bitirənlər, 1990 və 1992/98 (ümumi mə'zunların faizi)	44
4.17 İncəsənət mərkəzlərinin sayı	44
4.18 İncəsənət mərkəzlərindən istifadə (əhalinin hər min nəfərinə)	45
4.19 Azərbaycan idmançılarının iştirak etdiyi yarışlır, 1996–1998	46
4.20 Azərbaycan idmançıları tərəfindən beynəlxalq yarışlarda qazanılan medallar, 1994–98	46
5.21 Azərbaycan Respublikasının işğal olunmuş ərazisi (kv.km)	49
5.22 Köçkünlərin yaşadığı sığınacaq tipləri	50
5.23 Azad edilmiş və müharibədən zərər çəkmiş, işğal altında olmamış ərazilərə dəyon zərər, milyon ABŞ dolları	53
6.24 Siyasi partiyalarla əlaqədar nəşr edilən qəzetlər	60

Şəkillər

1.1 Azərbaycanın İnsan İnkışafı İndeksi, 1992–1998	15
1.2 Azərbaycanda doğum səviyyəsi, 1990–1998 (hər min nəfərə)	16
2.3 Enerji sektorunun (yanacaq və elektrik enerjisi) ümumi sənaye istehsalında payı, 1990–1998 (faiz)	24
2.4 Azərbaycanda inflasiyanın səviyyəsi (faizlə)	26
2.5 Sektorlar üzrə dövlət xərcləri (faizlə)	27
2.6 Real orta əmək haqqlarının indeksi, 1990/98 (İndeks 1990=100)	29
3.7 1991–1998-ci illərdə ÜDM-nin bir hissəsi kimi səhiyyə sektoruna sərf edilmiş xərclər (faizlə)	33
3.8 1992–1998-ci illər ərzində Azərbaycan vətəndaşları arasında yeni qeyd olılmış HIV hallarının sayı	35
3.9 1990–1998-ci illərdə havaya buraxılan tullantıların həcmi (min ton)	37
4.10 ÜDM-də təhsilə sərf edilən dövlət xərcləri, 1991/1998 (faizlə)	41
4.11 Ali təhsil alan tələbələrin sayı, hər 10 000 əhaliyə	43
5.12 Etnik azərbaycanlıların müasir Ermənistən ərazisində yaşayan ümumi əhalinin sayındakı payı, 1850–1991 (faizlə)	49
5.13. Ümumdünya Ərzaq Programının ərzaq paylarını alan kənd köçkün ailələrinin gəlir mənbələri (nağd pul və onun fiziki ekvivalenti)	51

Böksler

3.1 Azərbaycanda səhiyyə sisteminin quruluşu	34
3.2 Səhiyyə işlahatları üçün insan ehtiyatları	37
4.3 Gender və Təhsil	42
4.4 Beynəlxalq ictimaiyyət və mədəniyyət	45
5.5 Azərbaycanın köçkün ailələrinin minimal aylıq ərzaq səbəti	52
5.6 Köçkün və qaçqınlar üzrə dövlət strategiyası	54
6.7 İnsan Hüquqlarının Ümumdünya Bəyanatı və Azərbaycan Respublikasının Konstitusiyası	57
6.8 İnsan Hüquqları ilə bağlı Prezident Fərmanı	58
6.9 Qadın Hüquqları İnsan Hüquqlarıdır: Regional Konfrans	58
6.10 Qadın QHT-ri	60

Xəritələr

Azərbaycan Respublikası: Coğrafi mə'lumatlar

11




ABƏŞ	Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
ARDNS	Azərbaycan Respublikasının dövlət Neft Şirkəti
BBVB	Bakı Banklararası Valyuta Birjası
BƏT	Beynəlxalq Əmək Təşkilatı
BVF	Beynəlxalq Valyuta Fondu
BMTİP	BMT-nin İnkışaf Programı
BMTQAK	BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı
DMK	Daxili Məcburi Köçkünlər
DSK	Dövlət Statistika Komitəsi
ƏMMFP	Ətraf Mühitin Milli Fəaliyyət Planı
KOM	Kiçik və Orta Müəssisə
ƏMTQ	Ətraf Mühitə Tə'sirin Qiymətləndirilməsi
QHT	Qeyri-Hökumət Təşkilatı
İİ	İnsan İnkışafı İndeksi
İYİ	İnsan Yoxsulluğu İndeksi
İOM	Beynəlxalq Migrasiya Təşkilatı
KSİ	Keçmiş Sovet İttifaqı
MDB	Müstəqil Dövlətlər Birliyi
TASİS	MDB Ölkələrinə Texniki Yardım Təşkilatı (Avropa Şurası)
FAO	Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
ÜƏP	Ümumdünya Ərzaq Programı
ÜDM	Ümumi Daxili Məhsul
UNAIDS	BMT-nin HİV/AİDS Programı
UNDESA	BMT-nin İqtisadi və Sosial İşlər Departamenti
UNEP	BMT-nin Ətraf Mühit Programı
UNESCO	BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı
UNFPA	BMT-nin Əhalı Fondu
UNİSEF	BMT-nin Uşaq Fondu
UNİDO	BMT-nin Sənaye İnkışafı Təşkilatı
UNOCHA	BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi
UNOPS	BMT-nin Layihə Xidmətləri Ofisi



Azərbaycan haqqında əsas mə'lumat

Hakimiyyat Forması	Prezident Respublikası
Dövlət başçısı	Heydər Əliyev
Ərazi	86.600 kvadrat kilometr (əxminən 20 faizi işgal altındadır)
Əhalinin sıxlığı	92 nəfər hər km ²
Əhali	7 949 300 (1 Yanvar, 1999-ci il) Şəhər əhalisi - 51,7 faiz, kənd əhalisi - 48,3 faiz. Əxminən 13 faiz əhali qəçqin və ya köckündür
Milli valyuta	Manat (3 869 manat: 1 ABŞ dolları)
İqtisadi göstəricilər	Adambaşı ÜDM: 520 ABŞ dol. real ÜDM-nin illik artım səviyyəsi: 10 faiz İnflyasiya göstəricisi: -0,8 faiz
Uşaq ölümü göstəricisi	16,6 hər 1 000 diri doğuşa
Doğulanda gözlənilən ömür müddəti	71,6 il (75,0 qadınlar üçün, 67,9 kişilər üçün)
Qadınların idarəetmədə iştirakı	Parlament (Milli Məclis) üzvlərinin 12 faizi, nazir səviyyəsində olanların 6 faizi, icra başçılarının 9 faizi, xarici ölkədəki səfirlərin 9,5 faizi qadınlardır.
Dil	Rəsmi dil Azərbaycan dilidir. Digər diller: rus, gürcü, erməni, ləzgi və başqa.
Din	Əhalinin əksəriyyəti müsəlmandır. Digər dinlər: ortodoks xristian, katolik, yəhudü
Məşğulluq	10,5 faizi sənaye və tikinti sahəsində 29,3 faizi kənd təsərrüfatında, 60,2 faizi xidmətlər sahəsindədir. 46,3 faizi dövlət sektorundadır (məlumat üçün 1990-ci ildə əmək qüvvəsinin 70,7 faizi dövlət sektorunda idi.).



Azərbaycan Respublikası: Coğrafi mə'lumatlar

Dövlət - 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində yerləşir.

Ərazisi - $86,6 \text{ min km}^2$, 11,5 % meşələr, 1,6% - su hövzəsi, 50 % becərilən torpaqlar, 27 % otladalar və s.

Sahil xəttinin uzunluğu - 713 km. Ən yüksək dağ zirvəsi Bazardüzü - 4466 m.

Cənubdan İranla 756 km və Türkiyə ilə 13 km, şimaldan Rusiya ilə 390 km, şimal-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistən ilə 1007 km həmsərhəddir.



Xülasə

İnsan inkişafı cəmiyyətin bütün üzvlərinin iqtisadi, siyasi və sosial seçimlərinin genişləndirilməsi prosesidir. Azərbaycanda İnsan İnkışafı haqqında Hesabatın hazırlığı nəşri, ölkədə bu prosesin artıq getdiyini, lakin bu sahədə bəzi ciddi maneolər olduğunu göstərir. Hesabat iqtisadiyyat, sahiyyə, təhsil və demokratikləşmə sahələrində insan inkişafı ilə bağlı vəziyyəti araşdırır. Əhalinin böyük bir hissəsinin hərbi münaqişə nəticəsində öz doğma yurdlarını tərk edərək didərgin vəziyyətə düşməsinə və belə yaşayışın insan inkişafı üçün təratdiyi maneolərə xüsusi fəsil həsr edilmişdir.

Fəsil 1: Azərbaycanda İnsan İnkışafı

Fəsil 1-də Azərbaycanın yaşayış, sahiyyə və təhsil standartlarını özündə cəmləşdirən İnsan İnkışafı İndeksi (III) və BMT-nin İnkışaf Programının (BMTİP) tətbiq etdiyi digər göstəriciləri təqdim edilir. Fəsildə Azərbaycanın insan inkişafı üçün çox böyük potensiala malik olduğu və III-nin son illər ölkədə bir qədər yüksəldiyi göstərilir. Bunuyla belə Azərbaycanın İnsan İnkışafı İndeksi müvafiq ümumdünya orta göstəricidən aşağı olmaqdə davam edir və əhalinin böyük bir hissəsinin insan inkişafı perspektivi hələlik tutqundur. Sosial sektorun gücləndirən tədbirlərə və ölkənin son vaxtlar müşahidə olunan iqtisadi inkişafının təkcə enerji sektorу ilə məhdudişləşməsinə hüdudlarından çıxmamasına imkan yaradan siyasetlərə və programları son dərəcə ehtiyac var.

Fəsil 2: İqtisadiyyat və İnsan İnkışafı

Fəsil 2-də iqtisadi və siyasi keçidin yaratdığı problemlər şəraitində Azərbaycanın eldə etdiyi iqtisadi yüksəliş və sabitlik müzakirə edilir. Fəsildə qeyd olunur ki, bir çox iqtisadi göstəricilərdə müşahidə olunan məsbot meyillərə baxmayaraq ölkənin iqtisadi potensialının güclənməsi yolunda bir sıra maneolər durur. İqtisadiyyat neft sektorundan yüksək dərəcədə asılıdır və bu, onu xarici təzyiqlərə çox həssas edir. Ailələrin əksər hissəsinin real gəlirləri qəbul edilməz dərəcədə azdır. Qeyri-neft səhərlərindəki biznes şəraitinin sağlamlaşdırılması son dərəcə zəruridir. Hazırda Azərbaycanın qarşısında duran osas vəzifə ölkənin iqtisadi inkişafının və potensialının əhalinin bütün təbəqələrinin həyat standartlarının yuxşlaşmasına qulluq etməsini təmin etməkdir.

Fəsil 3: İnsan İnkışafı prosesində sağlamlıq və ətraf mühit

Fəsil 3-də göstərilir ki, sahiyyə sektorunun gücsüzliliyi, iqtisadi çətinliklərin və hərbi münaqişənin nəticələri Azərbaycanın sahiyyə profilini xeyli korlayıb. Bundan başqa ölkədə ekoloji problemlər mövcuddur ki, bunların çoxu Sovet dövründə sənayeni və kənd təsərrüfatını inkişaf etdirərkən ətraf mühitə qarşı olmuş e-tinazlıq münasibətdən irəli gəlir. Hökumət, qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq təşkilatlar ilə birlikdə ölkənin ilk növbəli ekoloji problemləriin araşdırılmasına başlayıb. Həm sahiyyə sisteminde, həm

də ətraf mühitin sağlamlaşdırılması sahəsinə irəliləyiş əldə etmək üçün davamlı və ardiçil iqtisadi inkişafı stimullaşdırın və yaşayış standartlarının yüksəlməsini tə'min edən siyasetlər tələb olunur.

Fəsil 4: Təhsil və mədəniyyət

Fəsil 4-də qeyd olunur ki, Azərbaycan xalqı tarixən güclü təhsil sisteminə, inkişaf etmiş elmə və zəngin mədəniyyətə malik olub. Lakin son illər iqtisadi çətinliklər və hərbi münaqişə bu sahələrin hər üçünün vəziyyətinə çox böyük mənfi tə'sir göstərib. Uzun müddətli insan inkişafı perspektivi cəmiyyətin bütün üzvləri üçün əlçatan olan təhsil və mədəniyyət xidmətlərinin keyfiyyətindən çox asılıdır.

Fəsil 5: Qaçqınlar və köçkünlər: hazırkı vəziyyət

Fəsil 5-də hərbi münaqişə nticəsində öz doğma yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlıların vəziyyəti araşdırılır. Qeyd olunur ki, qaçqınların və köçkünlərin ekər hissəsinin yaşayış şəraiti, o cümlədən müvafiq sığınacaq və ərzaqla tə'min olunması çox aşağı səviyyədədir, onların çoxumun gəlir əldə etmək imkanları son dərəcə məhduddur, sohiyyəsi isə ölkə əhalisinin digər hissəsinə nisbəton pisdir. Son onillikdə torpaqların işğali və insanların kütləvi yerdeyişmələri ölkənin sosial və iqtisadi həyatının bütün sahələrinə öz mənfi tə'sirini göstərib. Köçkünlərin azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıtmasına imkan yaratmaq məqsədilə Həkumət və beynəlxalq təşkilatlar müharibədən zərər çekmiş ərazilərdə böyük rekonstruksiya və reabilitasiya işləri aparır. Lakin didərginlik problemi ölkədə davam edir və buna görə həkumət diqqətini geldikcə daha çox qaçqınların və köçkünlərin gəlir əldə etmək imkanlarını genişləndirməklə onların özü-özünü tə'min etməsinə yönəldir.

Fəsil 6: Demokratikləşmə prosesləri və insan inkişafı

Fəsil 6-də göstərilir ki, Azərbaycanda demokratiyanın bərqaşar olması yolunda müəyyən irəliləyiş olsa da qarşıda bir sıra ciddi problemlər dirur. Ölkədə demokratiyanın gələcəyi həlqələrinin sərəntindən, seçim prosesinin təkmilləşdirilməsindən, QHT-lar və siyasi partiyalar üçün əlverişli mühitin yaradılmasından və demokratik yolla seçilmiş bələdiyyə başçılarının tə'yin olunması vasitəsilə siyasi hakimiyyətin demərkəzləşdirilməsindən asılı olacaq.



AZƏRBAYCANDA İNSAN İNKİŞAFI



1.1 Giriş

İnsan inkişafı cəmiyyətin bütün üzvlərinin iqtisadi, siyasi və sosial seçimlərinin genişləndirilməsi prosesidir. Təhsildə və səhiyyədə naliyyətlərin əldə edilməsi, iqtisadi və siyasi sahələrdə imkanların genişləndirilməsi prosesin əsas istiqamətləridir.

Bu fəsil, Azərbaycanda insan inkişaftının ümumi mənzərəsini təqdim edir. Fəslin birinci hissəsi, 1990-ci illərin əvvəllərindəki sosial və iqtisadi böhranın ölkədə insan inkişafının əhəmiyyətli dərəcədə geriləməsi ilə nitəcələndiyini göstərir. Son illərin iqtisadi inkişafı bu neqativ meyli dayandırırsa da, adambاشı gəlirin nisbəton aşağı səviyyəsi ölkənin mövcud təbii və insan ehtiyatlarının müvafiq insan inkişafına yüksəlməsinə mane olur. Azərbaycanın təhsil və səhiyyə sahələrində özünün ən ənəvi güclünü qoruyub saxlamasının

təhlükə altında olması da əlavə bir problem yaradır.

Sonrakı iki hissədə ölkədə insan inkişafı sahəsindəki fərqlər araştırılır. Gender fərqləri təhsildə və səhiyyədə minimal olsa da, əmək haqqı və məşğulluq profillərinin tədqiqi müvafiq göstəricilərin qadınlar üçün nisbətən aşağı olduğunu göstərir. İnsan inkişafının regionlararası müqayisəsi ölkənin başqa regionlarına nisbətən Bükənin bu baxımdan daha yüksək səviyyədə olduğunu göstərir.

Fəslin sonuncu hissəsində ölkədə yoxsullaq problemi – yəni insan həyatının əsas istiqamətlərində mövcud olan çatışmazlıqlar araştırılır. Burada əhalinin müdafiəyə ən çox ehtiyacı olan qruplarına xüsusi diqqət verilir. Göstərilir ki, Azərbaycanın son illərdəki iqtisadi nailiyyətləri ölkənin insan inkişafı potensialını gücləndirir. Lakin bir çox səbəblər üzündən əhalinin geniş təbəqələri bu nailiyyətlərdən hələlik faydalana bilmir.

1.2 Azərbaycanda İnsan İnkışafı: ümumi mənzərə

İnsan inkişafı prosesində Azərbaycan bir çox problemlərlə üzləşir. 1991-ci ildə özünün dövlət müstəqilliyini bərpə etməzdən əvvəl respublika keçmiş SSRİ-nin ən yoxsul regionlarından biri olub. Müstəqilliyin ilk illəri ölkədə siyasi çaxnaşmalar və iqtisadi böhranla müşayət olunub. 1990-ci illərin əvvəllərində ölkənin əvvəlki iqtisadi sistemi və ticarət əlaqələri dağıdılmışdı. Sovet hakimiyyəti zamanı mövcud olan

Cədvəl 1.1 Azərbaycanın İnsan İnkışafı İndeksi və onun tərkib indeksləri, 1992-1998 *

	1992	1993	1994	1995	1996	1997	1998
İnsan İnkışafı İndeksi (III)	0.718	0.707	0.696	0.692	0.697	0.706	0.712
Ömür müddəti indeksi	0.745	0.742	0.743	0.735	0.753	0.770	0.772
Təhsil indeksi	0.870	0.880	0.880	0.880	0.868	0.871	0.878
ÜDM indeksi	0.540	0.498	0.464	0.462	0.470	0.477	0.487

* BMTİP-in 1999-cu il Qlobal İnsan İnkışafı Hesabatı ÜDM indeksinin hesablanması üçün əsas metodikası tətbiq edir. Azərbaycanda İnsan İnkışafı haqqında Hesabatın hər biri nərgizdə bəyənən metodikadən istifadə etməmişdir. Dəvətli nüvələrlə mülqayisələri nəticəkubu etibarla məzəngələşdirilmişdir. 1992-1997-ci illər üçün III və ÜDM indeksi vəni formulu əsasında təqdim olunur. Ümumi sənədlidə indeksin 172 təsəbbümüş rəzonasiyalarından istifadə etməklə yenidən hesablanır. Buşa görə əsaslıdır vəsileyi indekslərin Azərbaycanda İnsan İnkışafı haqqında Hesabatın hər biri nüvələrlindən istifadə etməldən yənənən təsəbbümüşdir. ÜDM və III-ci formulda müzakirə edilən digər indekslərin hesablanması üçün istifadə edilən formülərlərə dəbi ətrafı izləmək bax: BMTİP-in 1999-cu il Qlobal İnsan İnkışafı Hesabatı, səh. 159-62.

sosial müdafiə şabakosunun təməzzüllü isə getdikcə güclənirdi.


Dağlıq Qarabağda və onun etrafında baş verən hərbi münaqişə ölkənin sosial, siyasi və iqtisadi həyatının bütün sahələrinə tə'sir edərək keçid dövri üçün səciyyəvi olan bütün problemləri daha da kəskinləşdirib. Hazırda ölkə ərazisinin beşdə bir hissəsi işgal altındadır. Hərbi münaqişə və işgal nəticəsində böyük bir insanlar qrupu özlərinin Ermənistandakı və Azərbaycanın müharibə gedən ərazilərindəki doğma yurdlarından qaçaraq Azərbaycanın da-ha təhlükəsiz rayonlarında məskunlaşdır. Artıq 10 ilə yaxındır ki, qaçqın və köçkünlərin böyük bir hissəsi iqtisadi və sosial cəhətdən tədric edilmiş və uzunmüddətli yaşayış üçün yararlı olmayan yerlərdə yaşayır. Onların əksəriyyəti insan inkişafının bütün sahələrində məhrumiyətlərlə üzlöşir.

Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan insan inkişafı sahəsində müəyyən irəliləyişə nail olmuşdur. Ölkədə siyasi sabitlik əldə edilmişdir. Makroiqtisadi siyasətlər və geniş xarici sərmayələr, xüsusilə neft sektoruna qoyulan sərmayələr nəticəsində 1996-ci ildən başlayaraq hər il ölkədə iqtisadi yüksəliş müşahidə olunur. Bundan başqa hökumət qaçqınların və köçkünlərin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə istiqamətlənmış yeni strategiya işləyib hazırlanmışdır ki, bu strategiya yaxın gələcəkdə əhalinin müdafiyyəyə xüsusü ehtiyacı olan bu qrupun da insan inkişafına nail olacağına ümidi verir.

İnsan inkişafının səviyyəsini və məylərini təhlil etmək üçün BMT-in İn-

kişaf Programı (BMTİP) İnsan İnkışafı İndeksi (III) tətbiq etmişdir. III üç tərkib hissəsindən – uzunömürlülük, bilik və həyat standartı konsepsiyalardan ibarətdir və müvafiq olaraq üç indeksin orta göstəricisi kimi hesablanır. Uzunömürlülüyü aks etdirən ömür müddəti indeksi doğulanda gözlənilən ömür müddəti ilə ölçülür. Bilik səviyyəsini aks etdirən təhsil indeksi əhalinin savad səviyyəsi və təhsilə cəlb olunmasının ümumi göstəricisi əsasında hesablanır. Əhalinin orta həyat standartını aks etdirən ÜDM indeksi beynəlxalq mülqayisələri mümkün edən alıcılıq qabiliyyətinin bərabərliyi konsepsiyası əsasında hesablanır. Belə ki, III, insan inkişafının ayrı-ayrı aspektlərini aks etdirə bilməsə də, bu proses haqqında ümumi mə'lumat təqdim edir. 1990-1995-ci illərdə ölkənin üzənəsi çətinliklərin nəticəsi kimi Azərbaycanda III get-gedə aşağı enirdi. Müvafiq olaraq ölkə Qlobal İnsan İnkışafı Hesabatunda ölkələrin İnsan İnkışafı İndeksinə görə yerləşdirildiyi 173 ölkə arasında tutduğu 62-ci yerdən 104-cü yero (174 ölkə arasında) enmişdi. In-

Şəkil 1.1 Azərbaycanın İnsan İnkışafı İndeksi, 1992-1998



Şəkil 1.2 Azərbaycanda doğum səviyyəsi, 1990-1998 (hər 1000 nəfərə).



Manba: Azərbaycan Dövlət Statistika Komitəsi, 1999. Azərbaycanın İllik Statistika Kitabı, sah. 38.

san İnkişafı İndeksinin geriləməsi əsasən həyat standartlarının aşağı düşməsindən irəli gəlirdi ki, bu, ÜDM indeksində öz əksini tapmışdı. 1995-ci ildən başlayaraq geriləmə meylinin qarşısı alınır və iqtisadi irəliliyiş və ömür müddəti indeksinin yüksəlməsi (rəsmi hesablama metodikasının dəyişməsi nəticəsində) ilə bağlı olaraq III get-gedə artır.

III-də bilavasitə öz əksini tapmayan digər demografik göstəricilər də sosial-iqtisadi geriləmədən xəbər verir ki, bu proses son on illiyin birinci yarısında xüsusilə nəzərə çarptı. Rəsmi statistik mə'lumatlar doğum səviyyəsinin 1990-ci illərdə kəskin surətdə azaldığını göstərir (bax Şəkil 1.2). Ölüm səviyyəsi 1990-ci illərin əvvəllerində hər il əvvəlki ilə nisbətən yüksələrək Ermənistanla atəşkəsin əldə edildiyi 1994-cü ildə özünün zirvə səviyyəsinə (hər 1000 nəfərə 7.4 ölüm həfi) çatıb. Evlənmə səviyyəsi isə bu illərdə aşağı düşüb və 1991-ci ildə hər 1000

nəfərə 10.6 olduğunu halda 1996-ci ildə 5.1 təşkil edib. 1996-ci ildən başlayaraq evlənmə hallarının bir qədər artması müşahidə olunur.

Son illərin pozitiv meyllərinə baxma-yaraq Azərbaycanın İnsan İnkişafı İndeksi orta ümumdünya səviyyəsindən aşağı olmaqdə davam edir və bunun əsas səbəbi əhalinin gəlirlərinin aşağı olmasıdır. İqtisadiyyatın son illərdə müşahidə olunan inkişafına baxmayaraq Azərbaycanın ÜDM indeksi orta ümumdünya göstəricisinin yalnız üçdə iki hissəsini, Şərqi Avropa və MDB ölkələri üçün olan orta göstəricisinin isə yalnız 73 faizini təşkil edir. Eyni zamanda Azərbaycanın ömür müddəti və təhsil indeksləri müvafiq orta ümumdünya göstəricisindən yüksəkdir və Şərqi Avropa və MDB ölkələri üçün olan orta göstəricilərə bənzəyir (bax Cədvəl 1.2).

Azərbaycanın səhiyyə və təhsil sahələrindəki ən ənəvi gücü ölkənin insan inkişafı üçün böyük potensialından xəbər verir, lakin hazırda ölkənin bu sahələrdə mövqeyi gəldikcə zəifləyir. Son on il ərzində sosial sektora ayrılan real dövlət xərcləri kəskin surətdə azalıb, səhiyyə kompleksləri və məktəblər isə həm fiziki infrastrukturun vəziyyəti baxımından, həm də təqdim etdikləri xidmətlərin keyfiyyəti baxımından geriləyib. Bundan başqa, Azərbaycan əhalisinin böyük bir hissəsinin üzləşdiyi iqtisadi çətinliklər və sosial xidmətlərin qiymətlərinin artması, insanların tibb və təhsil ocaqlarının xidmətlərindən istifadə etmək imkanını xeyli məhdudlaşdırır. Sosial xidmətlərin istifadəsindəki geriləmə, III-nin

Cədvəl 1.2 Azərbaycanın İnsan İnkişafı İndeksinin global müqayisəsi, 1997

	III	Ömür müddəti indeksi	Təhsil indeksi	ÜDM indeksi
Azərbaycan	0.695*	0.75	0.88	0.46*
Şərqi Avropa və MDB ölkələri	0.754	0.73	0.91	0.63
İnkişaf etmiş sənaye ölkələri	0.919	0.88	0.96	0.91
Ümumdünya	0.706	0.69	0.73	0.69

Manba: BMTİP-in 1999-cu il Global İnsan İnkişafı Hesabatı.

* Bu Hesabatda Azərbaycanın 1957-ci il üçün ÜDM indeksinin hesablanması zamanı BMTİP-in Azərbaycandakı Olli. Dünya Bankı tərafından 1999-cu ilin iyundunda təqdim edilmiş və siyasi qəbuliyətinin bərcəndən itibarət olğular (ABS dolları ilə) adəməbzə ÜDM-in təzələməsi hesablamalarından istifadə edilib. Ölkələrinə müqayisəsən mümkün olan təmək mənasında Cədvəl 1.2-də və 1.3-də 1997-ci il Azərbaycan üçün göstərilen ÜDM indeksi və İnsan İnkişafı indeksi 1999-cu il Global İnsan İnkişafı Hesabatında verilmələrin (lətinçə Hesabatda Dünya Bankının əvvəlki hesablamalarından istifadə edilib). Buna görə onlu həzərlik hesabatın digər hissələrində verilən indekslərdən fərqlənir.

hesablanması üçün istifadə edilən göstəricilərdə ola bilər ki, hələlik öz əksini tapmayıb, çünki bu geriləmənin tosiri sonralar özünü biruzə verir.

Şübhəsiz ki, zəngin təbii və insan ehtiyatları olan Azərbaycan insan inkişafı üçün yüksək potensiala malikdir. Cədvəl 1.3-də göstərildiyi kimi, Azərbaycan ilə bir çox ölkədən (məsələn, əhalinin sıxlığı, adambaşı kənd təsərrüfatı üçün yaranı olən torpaq sahəsi, adambaşı neft hasilatı, keçmiş SSRİ-nin bir hissəsi kimi ümumi tarixi, coğrafi yeri və s.) oxşar olan bir çox ölkələr nisbatən yüksək insan inkişafı səviyyəsi əldə etmişlər. Lakin son nticədə insan inkişafının səviyyəsi təkcə mövcud ehtiyatlarla yox, həm də

taşkilatlaşma, mədəniyyət, tarix, siyasi və iqtisadi struktura kimi faktorlarla müəyyən olunur. Azərbaycanda insan inkişafı prosesini sürətləndirmək üçün səhiyyə, təhsil gəlirlərin bölüşdürülməsi və təşkilatlaşma sahələrində progress zəruridir.

1.3 Azərbaycanda İnsan Inkişafının gender aspekti

İnsan inkişafı göstəricilərinin qadınlar və kişilər üçün ayrılıqda təhlili dünyanın bütün ölkələrində insan inkişafının əldə edilən səviyyəsində mihiüm gender fərqlərinin olduğunu aşkar edir. Azərbaycan Konstitusiyası qadınlara və kişilərə cənə hüquq və azadlıqlar verir. Ölkənin Əmək Qa-

Cədvəl 1.3 Azərbaycanın və bəzi ölkələrin İnsan Inkişafı İndeksləri və onun tərkib indeksləri, 1997*

	III-ye görə 174 ölkə arasında tutduğu yer	III	Ömür müddəti indeksi	Təhsil indeksi	ÜDM indeksi
Australiya	7	0.922	0.89	0.99	0.89
Böyük Britaniya	10	0.918	0.87	0.99	0.89
Fransa	11	0.918	0.89	0.97	0.90
Danimarka	15	0.905	0.84	0.96	0.91
Avstriya	16	0.904	0.87	0.95	0.90
İspaniya	21	0.894	0.88	0.95	0.85
Kipr	26	0.870	0.88	0.90	0.83
Portuqaliya	28	0.858	0.84	0.91	0.83
Macaristan	47	0.795	0.76	0.91	0.71
Meksika	50	0.786	0.79	0.83	0.74
Bolqarıstan	63	0.758	0.77	0.89	0.62
Rumınıya	68	0.752	0.75	0.88	0.63
Rusiya	71	0.747	0.69	0.92	0.63
Qazaxistan	76	0.740	0.71	0.91	0.60
Gürcüstan	85	0.729	0.80	0.90	0.50
Türkiyə	86	0.728	0.73	0.76	0.69
Ukrayna	91	0.721	0.73	0.92	0.52
Özbekistan	92	0.720	0.71	0.91	0.54
Yordaniya	94	0.715	0.75	0.80	0.59
İran	95	0.715	0.74	0.73	0.68
Türkmenistan	96	0.712	0.67	0.95	0.51
Azərbaycan	103	0.695	0.75	0.88	0.46
Moldova	104	0.683	0.71	0.89	0.45
Tacikistan	108	0.665	0.70	0.89	0.40

Menba: BMTİP-in 1999-cu il Qlobal İnsan Inkişafı Hesabatı, MDB və dünya ölkələri, 1999.

* Bu cədvəl üçün seçilmiş ölkələr, əhalinin sıxlığı, adambaşı kənd təsərrüfatı üçün yaranı olən torpaq sahəsi, adambaşı neft hasilatı, keçmiş SSRİ-nin bir hissəsi kimi oxşar tarixi, coğrafi yeri baxımından Azərbaycana bənzəyir.

Cədvəl 1.4 Ayrı-ayrı sektorlardakı işçi qüvvəsində və əmək haqqında qadınların payı, 1998

Sektor	İşçi qüvvəsində qadınların payı (sektorda çalışan ümumi işçi qüvvəsinin faizi kimi)	Qadınlara verilen orta əmək haqqı (kişilərə verilən faizi kimi)
Nefteyirma	38.6	70.1
Kimya/neft-kimya sanayesi	42.2	62.5
Rabita	45.1	83.7
Səhiyyə	80.9	64.8
Təhsil	65.5	70.1

Şəhər: Azərbaycan Dövlət Statistika Komitəsi, 1999, Azərbaycanda qadınlar və kişilər, səh. 50.

nununda əmək haqqında gender-əsaslı fərqlər qadağan edilir. Lakin belə fərqlər mövcud olmaqdə davam edir və bu, iqtisadi imkanların genişləndirilməsində xüsusilə nəzərə çarpar.

Qadınlar əsas e'tibarilə iqtisadiyyatın nisbətən aşağı əmək haqqı verilən sektorundakı işlərə cəlb olunur. Onlar idarəetmənin yüksək səviyyələrində zəif təmsil olunublar və belə vəziyyət iqtisadiyyatın hətta əmək qüvvəsi əsas e'tibarilə qadınlardan ibarət olduğu sektorları üçün də səciyyəvidir. Məsələn, qadınlar əmək haqqının xüsusilə aşağı səviyyədə olduğu səhiyyə, təhsil və mədəniyyət sektorlarında çalışan əmək qüvvəsinin üçdə iki hissəsini təşkil etdiyi halda onlar klinikaların və poliklinikaların başçılarının yalnız 35 faizini təşkil edir və qadınların təhsil sisteminin idarə edilməsindəki iştirakı 20 faizdən də azdır. Bütün sahələrdə qadınların orta əmək haqqı kişilər üçün olan müvafiq göstəricidən azdır.

İşsizlik qadınlar arasında daha geniş yayılıb. Rəsmi statistika son on illiyin hər ilində qeydə alınmış işsizlərin təxminən 60 faizinin qadınlar olduğunu göstərir. Yüngül sənaye və yeyinti sənayesi kimi qadınların geniş cəlb olunduğu sahələrdə istehsalatın və məşğulluğun kəskin sürətlə azalması qadınlar arasında işsizliyin artmasının daha bir səbəbidir. Bundan başqa, keçid dövrü Azərbaycan ailələrinin böyük bir hissəsini, uşaqları uşaq bağçalarına və ya digər bu kimi müəssisələrə vermək imkanlarından məhrum edib və yəqin ki, bu, bir çox qadınları işçi qüvvəsindən kənardan qalmağa vadar edir.

Azərbaycanın gender bərabərliyinə demək olar ki, nail olduğu mühüm bir sahə təhsilə cəlb olunmadır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, təhsil sistemindəki məşğulluğun strukturunda və yüksək elmi dərəcələri alanlar arasında böyük genəder fərqləri var. Azərbaycanda on yüksək elmi dərəcəsi olanların, yəni elmlər doktorlarının yalnız təxminən 10 faizi, elmlər nami-zədlərinin isə yalnız 30 faizə yaxın qadınlardır.

Cədvəl 1.5 Azərbaycanda qadınlar və kişilər üçün hesablanmış İnsan İnkışafı Indeksi, 1998*

	Qadınlar	Kişilər	Bütün Azərbaycanlılar Üzrə
III	0.700	0.724	0.712
Ömür müddəti indeksi	0.792	0.757	0.772
Təhsil indeksi	0.867	0.890	0.878
ÜDM indeksi	0.440	0.525	0.487

* Qlobal İnsan İnkışafı Hesabatında Gender faktorunu nəzərə alın Inkışaf İndeksinin hesablanması metoduna nüvənə olaraq bu cədvəldə verilən gender-speziflik ömür müddəti indeksin qadınlarla kişilər nisbətinə dənəçox yaşlılaşması meylini eks etdirmək üçün uyğunlaşdırılmış. Gender-speziflik ÜDM indeksleri, aide edilən galibət qəsimlərin və kişilərin payları (bu paylar iqtisadi cəhətdən fəal şəhələde qadınların və kişilərin faizi esasında hesablanır) həmçinin mütləkkələrə görə bu rəqəmlər qadınlar üçün 45,2, kişilər üçün isə 54,8 faiz (əlavə edir) və qadınların əmək haqqının kişilərin əmək haqqıga olan nisbəti esasında hesablanır (əmək haqqı üzrə məlumat toplamı bütün ölkələrdə orta əmək haqqı nisəti 0,75 kimi göstərilir).

BMTİP-in Azərbaycandakı Ofisi, insan inkışafı göstəricilərini qadınlar və kişilər üçün ayrıraqda hesablamayaqla mövcud gender fərqlərini qiymətləndirməyə nail olmuşdur. 1998-ci ildə III qadınlar üçün 0,700, kişilər üçün 0,724 olmuşdur (bax Cədvəl 1.5). Bu asimetriyanın osas səbəbi gəlirlərdəki fərqlərdir; qadınlar üçün hesablanmış ÜDM indeksi kişilər üçün olan müvafiq göstəricidən 16 faiz azdır. Təhsil indeksi həmçinin qadılarda nisbətən azdır ki, bu, səvadlılıq və təhsilə cəlb olunmada olan zəif fərqlərin əksidir. Bununla belə qadılarda ömür müddə-

tinin nisbətən daha uzun olması, onların nisbətən aşağı gəlirlərinin və təhsil nailiyyətlərinin insan inkişafının ümumi qiymətində yaratdığı asimetriyanı müyyən dərəcədə azaldır.

BMTİP gender balansını qiymətləndirmək üçün iki indeks təklif edir: Gender faktorunu nəzərə alan İnkışaf İndeksi (GII) və Qadınların imkanlarının genişlənməsi göstəricisi (QIGG). GII öz mahiyyətinə görə III ilə eyni olسا da, gender bərabərsizliyini qiymətləndirməyə imkan verir. Qadınların və kişilərin əldə etdikləri nailiyyətlər arasındakı fərqlər III və GII arasındaki fərqləri müəyyənləşdirir. BMTİP-in 1999-cu il Qlobal İnsan İnkışafı Hesabatına müvafiq olaraq, Azərbaycanın III və GII arasındaki fərq (bu fərq gender bərabərsizliyinin dərəcosunu əks etdirir) inkışaf etmiş sənaye ölkələri və Şərqi Avropa və MDB ölkələri üçün müvafiq orta göstəricidən yüksəkdir. Orta ümumdünya göstəricisindən isə aşağıdır (bax Cədvəl 1.6).

Qadınların imkanlarının genişlənməsi göstəricisi (QIGG) siyasi və iqtisadi sahələrdə qadınların və kişilərin nisbi imkanlarını qiymətləndirir. Bu indeks, qadınların və kişilərin gəlirlərini və onların Parlamentdə, inzibati və idarəetmə işlərində, professional və texniki işlərdə təmsil olunmasını özündə əks etdirir. Azərbaycan Parlamentində qadınlar yerlərin 12 faizini tutur. Bu rəqəm 1999-cu il Qlobal İnsan İnkışafı Hesabatında verilən müvafiq ümumdünya orta göstəricisinə bərabərdir. Şərqi Avropa və MDB ölkələri üçün olan orta göstəricidən isə yüksəkdir. Rəsmi statistikaya görə, Azərbaycanda qadınlar mə'sul vəzifələrin 32,3 faizi, professional vəzifələrin isə 44,8 faizini tutur.

1999-cu il Qlobal İnsan İnkışafı Hesabatı, dolğun ümumdünya və regional orta göstəriciləri təqdim etmək məqsədilə bir neçə ölkə üçün QIGG hesablamaları aparıb. Azərbaycan bu ölkələr arasında yoxdur. Lakin BMTİP-in Azərbaycandakı Ofisi bu göstəricini 0,463 kimi hesablayır. Bu rəqəm 1999-cu il Qlobal İnsan İnkışafı Hesabatunda qonşu Türkiye, İran və Gürcüstan üçün verilmiş müvafiq göstəricilərlə müqayisədə nisbətən yüksəkdir. Lakin Şərqi Avropa ölkələrinin əksəriyyəti üçün olan göstəricilərdən aşağıdır.

1.4 Azərbaycanda İnsan İnkışafının regional fərqləri

Azərbaycanda insan inkişafının səviyyəsində kəskin regionlararası fərqlər mövcuddur və bu fərqlər keçid dövrü illərində daha da intensivləşib. Bir çox cəhətdən Bakı regionunun insan inkişafı sahəsində nail olduğu səviyyə ölkənin başqa regionlarına nisbətən daha yüksəkdir. Əhalinin yalnız üçdə-birə yaxın bir hissəsinin Bakını və Sumqayıtı da əhatə edən bu regionda yaşamasına baxmayaraq, ölkədə ÜDM-nin əksəri hissəsi burada yaradılır. Azərbaycana qoyulan sormayənin əksəri hissəsi Bakıda gedən iqtisadi fəaliyyətə yönəldilib. Bundan başqa, bu regionun əhalisi yenice qurulan sivil cəmiyyətin təqdim etdiyi imkanlardan daha çox faydalana bilir və bu, qeyri-hökumət təşkilatlarının məhz Bakıda cəmləşməsində də özünü biruze verir.

BMTİP-in 1998-ci ildə Azərbaycanda İnsan İnkışafı haqqında Hesabatında ilk dəfə qeyd olunduğu kimi, Naxçıvan, Lənkəran və Gəncə-Qazax sərhəd rayonlarında əhalinin gəliri xüsusilə aşağıdır və bu insan inkişafının göstərilən rayonlarda xüsusiətən aşağı səviyyəsini şərtləşdirir. Bu regionların əlverişli iqlimi olan və ticarət üçün geniş imkanlar yaranan yerdə yerləşməsi nəzər almarsa belə bir nəticə xüsusiətən gözlonılməzdir. Ölkəyə daxil olan və ölkədən çıxarılan bütün malların əksəriyyəti məhz bu rayonlardan keçir.

Ayri-ayrı regionlar üzrə mə'lumatların daha müntəzəm yiğilması və nöşri insan inkişafındaki regional meylləri daha ətraflı qiymətləndirməyə imkan yaratmalıdır. Bu isə öz növbəsində ölkənin bütün regionlarında yaşayan insanların ölkənin yeni iqtisadi nailiyyətlərində faydalananmasına istiqamətlənmiş siyasetlərin işlənilə hazırlanmasına kömək edəcək.

Cədvəl 1.6 Azərbaycanın İnsan İnkışafı İndeksinin və Gender faktorunu nəzərə alan İnkışaf İndeksinin qlobal müqayisəsi, 1997.

	Ümumdünya	Şərqi Avropa və MDB	İnkışaf etmiş sənaye ölkələri	Azərbaycan
III	0.706	0.754	0.919	0.695
GII	0.700	0.752	0.915	0.691
III və GII arasında fərq, faizlə	0.9	0.3	0.4	0.6

Manba: BMTİP, İnsan İnkışafı Hesabatı, 1999.

1.5 Azərbaycanda İnsan Yoxsulluğu

İnsan İnkişafı İndeksi ölkənin əldə etdiyi nailiyatların ümumi mənzərəsini təqdim edir. Bu indeks icmanın bütövlükdə hansı inkişaf səviyyəsində olduğunu qiymətləndirir də. Onun məhrumiyatları on çox üzləşən üzvlərinin yüksək uğursuzluq səviyyəsindən xəbor vermir. Buna görə BMTİP, insan həyatının müümü istiqamətlərində müşahidə olunan məhrumiyətləri özündə cəmləşdirən insan yoxsulluğu konsepsiyasını tətbiq edib. Bu konsepsiya həm qısa ömürlü müddəti, savadlılığın aşağı səviyyəsi, aşağı gəlirlər və işsizlik kimi qiymətləndirilməsi mümkün olan, həm də siyasi azadlığın və şəxsi təhlükəsizliyin məhdudlaşdırılması kimi qiymətləndirilməsi çətin olan məhrumiyatları əhatə edir.

Azərbaycanın son illər insan inkişafı sahəsində əldə etdiyi müəyyən nailiyatlara baxmayaraq ölkədə yoxsullığın yüksək səviyyədə olduğu göz qabağındadır. Gəlirlərin az olması xüsusilə nəzərə çarpir. Müstəqillikdən avvalki dövrdə Azərbaycanda adambaşı ÜDM digər Sovet respublikaları ilə müqayiə sədə aşağı olub (alıcılıq qabiliyyətinə görə Rusiya üçün müvafiq göstəricinin yarısından azımi təşkil etməklə) və həzirdə ölkə bundan da yoxsuldur. 1998-ci ildə real adambaşı ÜDM özünün 1990-ci ildəki səviyyəsinin yarısından az olub, real orta əmək haqqı isə 1990-ci il üçün olan rəqəmin yalnız 30 faizini təşkil edib. Ailələr gəlirlərinin çox böyük bir hissəsini ərzəq məhsüllərinə xərcləşər də orta ailənin istehlak etdiyi ərzəq xeyli azalıb və sağlam diet üçün tələb olunan norma-

dan çox uzaqdır. Dünya Bankının yoxsullğun qiymətləndirilməsi məqsədilə 1995-96-cı illərdə aparıldığı, on son tədqiqatın nəticələri, Azərbaycanda ailələrin 60 faizinin yoxsul həyat sürdüyüün və qəçqin və köçkün ailələrində yoxsullğun daha kəskin olduğunu aşkar edir.

Son illər Azərbaycanda müşahidə olunan iqtisadi yüksəliş əsas cətibarı ilə enerji sektorunun genişlənməsi bağlıdır və bu genişlənmə iqtisadiyyatın digər sahələrinə hələ əhəmiyyətli dərəcədə tə'sir göstərməyib. Son illərin iqtisadi yüksəlişinə baxmayaraq əhalinin geniş təbəqələri üçün yaşayış standartları yaxşılaşmayıb.

Azərbaycanda əhalinin böyük bir hissəsi yoxsullğun başqa formasından əzab çəkir. Sovet dövrü illərində təmən olunan sosial xidmətlər sistemi hazırda dağılıb, çünki səhiyyə və təhsil sektorlarına ayrılan dövlət xərcləri həzirdə özlərinin keçidən avvalki səviyyəsinin çox kiçik bir hissəsini təşkil edir. Azərbaycanda əhalinin çox böyük bir hissəsi tamiz sudan və ya müasir kanalizasiya sistemindən istifadə etmək imkanından məhrum olmaqla yaşayır. İşsizlik çox geniş miqyas alıb. Nəhayət, demokratikləşmə və hüquqi islahatlar hələlik ilkin morhəsədədir və bu əhalinin ümumi idarəetmə prosesində səmərəli iştirak etmək imkanlarını məhdudlaşdırır, bir çoxlarının şəxsi təhlükəsizlik hissini itirməsinə səbəb olur.

İnsan yoxsullığının dərinliyini qiymətləndirmək məqsədilə BMTİP tərəfindən İnsan Yoxsulluğu İndeksi (İYİ) tətbiq edilib. İnkişaf etmiş sənaye ölkələri, Şərqi Avropa və MDB ölkələri üçün İnsan Yoxsulluğu İndeksi insanların həyatının aşağıda göstərilən dörd sahəsindəki məhrumiyətləri özündə cəmləşdirir: uzunömürlülük, bilik, iqtisadi təmən və sosial iştiraketmə. Müvafiq olaraq bu məhrumiyətlər, 60 yaşa çatması ehtimal edilən şəxslərin faizi, funksional savadı olmayanların faizi, orta fərdi gəlinin 50 faizindən də az gəlirlə yaşayanların faizi və uzunmüddətli işsizliyin səviyyəsi ilə qiymətləndirilir.

1999-cu ilin Qlobal İnsan İnkişafı Hesabatına görə, Azərbaycan əhalisinin 22.1 faizinin 60 yaşa çatmayacağı eh-



timal edilir. İnsan yoksullüğünün bu göstəricisi Azərbaycanda həm müvafiq ümumdünya orta göstəricisindən (25,3 faiz), həm də Şərqi Avropa və MDB ölkələri üçün olan orta göstəricidən (24,7 faiz) aşağıdır. Lakin töosüf ki, İYİ Azərbaycan üçün hesablanan bilməz, çünki başqa sahələr üzrə müvafiq mə'lumatlar yoxdur. Mosolən, həzirdə işsizlik üzrə rəsmi mə'lumat yalnız rəsmi qeydə alınmış hallara osastanır və real rəqəmlərdən aşağıdır. Azərbaycan şəhərinin galirlərini, bu gəlirlərin bolüşdürülməsini və mövcud işsizlik göstəricilərini hərtərəfli öyrənən tədqiqatlardan əhəmiyyətli dərəcəde faydalana bilər.

İnsan inkişafının Azərbaycan şəhərinin geniş təbəqələri üçün reallığa çevriləməsi üçün yoxsullğun ləğv olunmasına yönəldilmiş hərtərəfli strategiya və bu strategiyani həyata keçirmək azıni tələb olunur. Şəhərinin on çox məhrumiyyətlərlə üzləşən üzvlərinin gəlir oludo etmək imkanlarını genişləndirmək üçün müvafiq tərənnüq proqramları və biznes mühitini sağlamlaşdırmaq məqsədi güdən tədbirlər daxil olmaqla konkret işlər görülməlidir. Yoxsullğun aradan götürülməsi üçün həmçinin səhiyyə və təhsil xidmətlərinin tə'minatının gücləndirilməsi, içməli su və kanalizasiya sistemlərinin infrastrukturunun yeniləşdirilməsi, demokratikləşmə və hüquqi islahatlar prosesinin sürətləndirilməsi lazımdır.

1.6 Yekun

Geniş təbii və insan ehtiyatları olan Azərbaycan insan inkişafı üçün böyük potensiala malikdir. Bununla belə son onilliyin birinci yarısında hərbi müttaqışının və keçid dövrünün yaratdığı çətinliklər şəhərinin böyük bir hissənin yaşayış standartlarının koskin su ratda aşağı düşməsi və müvafiq olaraq ölkədə insan inkişafının geriləməsi ilə nəticələnmişdi ki, bu geriləmə İnsan İnkişafı Indeksində (III) də öz oksini tapmışdır. Son bir neçə ildə iqtisadiyyatda müşahidə olunan irəliləyiş bu neqativ meylin qarşısını almağa imkan yaratmışdır.

Bununla belə Azərbaycanda insan inkişafı iki mühüm nüancə ilə üzləşir. Birincisi, bir çox cəhətdən Azərbaycanla oxşar imkanlara malik olan ölkələrlə müqayisədə Azərbaycanda

adambaşı gəlir aşağı olmaqdə davam edir. Son illərin iqtisadi nailiyyətləri yalnız bir sektor - enerji sektorunda camlaşış və hələlik əhalinin bütün təbəqələrini faydalandırır. Ikincisi, hazırda sosial sektora ayrılan dövlət vasaitinin cüz'ü təcəmi Azərbaycanın səhiyyə və təhsil sahələrindəki tarixən güclü mövqeyini xeyli zəiflədir. Ölkə əhalisinin böyük bir hissəsi yoxsulluq şəraitində yaşayır və onlar üçün keyfiyyətli tibbi xidmətlər və təhsil xidmətləri demək olar ki, əlçatılmazdır. Əgər bu problemlərə lazımi diqqət verilməsə, gələcəkdə bu ölkədə insan inkişafına öz mənfi tə'sirini göstərəcək.

İnsan inkişafının ölkədaxili təhlili bəzi stabil xarakter daşıyan fərqlərin mövcud olduğunu aşkar edir. Belə ki, insan inkişafının bütün aspektlərində köçküñ kontingent daha pis vəziyyətdədir. Ölkənin başqa regionları ilə müqayisədə Bakı regionunun əhalisi insan inkişafının nisbətən daha yüksək orta səviyyəsinə nail olub və kişilərin əldə etdiyi inkişaf səviyyəsi qadınlara nisbətən daha yüksəkdir. İnsan inkişafındaki gender və regional fərqlər ilk növbədə gəlirlərdəki bərabərsizlikdən irəli gəlir.

İnsan yoxsulluğu - və ya cəmiyyətin on çox məhrumiyyətlərlə üzləşən üzvlərinin uğursuzluq səviyyəsi - Azərbaycanda ciddi narahatlıq doğuracaq dərocododır. Gəlirlər azdır, bir çoxları işsizdir, keyfiyyətli tibbi xidmət almaq və təhsil almaq imkanları məhduddur və hələlik demokratianın və qanunun atılıyinin təqdim etdiyi imkanlar bir çox cəhətdən gerçekləşməyib. Azərbaycanda bir çoxları üçün son illərin iqtisadi göstəricilərində müşahidə olunan irəliləyiş hələ insan inkişafına چərilməyib. Ölkə əhalisinin bütün təbəqələrinin insan inkişafının nail olmaq Azərbaycanın qarşısında duran əsas vəzifədir.

İQTİSADIYYAT VƏ İNSAN İNKİŞAFI



2.1 Giriş

Güclü iqtisadiyyat insan inkişafını təmin etmək üçün əsas amildir. İqtisadi baxımdan inkişaf etmiş ölkələrdə insan inkişafı aşağı səviyyədə ola bilər, lakin yüksək səviyyəli insan inkişafı iqtisadiyyatı zəif olan ölkələrdə həyata keçirilə bilməz. Azərbaycanda iqtisadi yüksəlik və sabitlik əldə edilmişdir. İqtisadi yüksəlioğun insan inkişafına əlavə olaraq, qarşıda duran perspektiv məsələdir.

Bu fəsil ölkənin iqtisadi vəziyyəti haqqında ümumi məlumat verir. Əvvəlcə iqtisadi yüksəlişi və sabitliyi əks etdirən, lakin neft sektorundan çox asılı olan iqtisadi vəziyyətin əsas göstəricilərlə bağlı səhbat açılacaq. Bu fəsilin növbəti hissəsində, xərclərin azalması və dövlətin illik gəliri ilə əlaqədar problemlər də daxil olmaqla, dövlət maliyyəsi haqqında məsələyə toxunulacaq. Özəl sektorun inkişafında hələ də qarşıya çıxan maneələrlə yanaşı özəlləşdirmə prosesindəki irəliləyişlər daha sonra nəzəradən keçiriləcək. Sonrakı səhbotin dairəsi gələn gəlirin son zamanlar yaxşılaşmasına baxmayaraq hökm sürən yoxsul həyat şəraitinin hansı səviyyədə olması ilə bağlı olacaq. Son olaraq, həm bazar iqtisadiyyatına kecid dövrünü və həm də ölkənin iqtisadi çətinliklərini əks etdirən məşğullüğün vəziyyəti araşdırılacaq.

2.2 İqtisadi Vəziyyət

Azərbaycan iqtisadiyyatı Sovet ittifaqının dağılmasından çox böyük zərər çəkməsinə baxmayaraq, artıq bu sahədə sabitlik və yüksəlik əldə edilib. 1995-ci ilin əvvəlindən başlayaraq Azərbaycan Hökuməti ölkədə Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankının və digər beynəlxalq maliyyə strukturlarının məsləhətilə böyük əhəmiyyətə malik iqtisadi İslahatlar programının həyata keçirilməsi siyasətini irəli sürüb. İslahat programı və ölkənin neft sektorunun yenidən bərpası iqtisadiyyatın dirçəlişinə şərait yaradır. Bunaqla belə, neft sektorundan artmaqdə olan asılılıq ölkə iqtisadiyyatını xaricdə baş verən hadisələrə həssas edib və qeyri-neft

Cədvəl 2.7 Kecən il ilə müqayisədə real ÜDM-də dəyişiklik, 1995-98 (faizlə)

il	Real ÜDM	Adambaşı real ÜDM
1995	-11.8	-12.4
1996	1.3	0.7
1997	5.8	5.2
1998	10.0	9.2

Mənbə: AİT, Azərbaycanın İqtisadi Təndensiyası, 1999-cu ilin ilk rübü

sektorlarında potensialın artmasına mane olub.

2.2.1 Ümumi Daxili Məhsul

Yeddi illik böhrandan sonra Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 1996-ci ildən bəri hər il artmağa başlayıb. 1998-ci ildə real ÜDM ümumiyyət 10.0 faiz və hər adambaşına 9.2 faiz artmışdır. Nominal ÜDM 15,930 milyard manata (4.1 milyard ABŞ dolları) və adambaşı ÜDM 2.0 milyon manata (520 ABŞ dolları) çatmışdır. İqtisadiyyatın çıxırlanması əsasən neft yataqlarının kəşfi və istehsalı ilə sıx bağlıdır.

ÜDM-nin ən böyük tə'minatçısı sənaye və kənd təserrüfatı olmasına baxmayaraq, son illərdə hər ikisinin payı aşağı düşüb (Cədvəl 2.8). 1997 və 1998-ci illər arasında ÜDM-də tikintinin pay hissisi nəzərə çarpacaq dərəcədə artmışdır. Əsasən neft sektorunun genişlənməsi ilə yanaşı tikintinin inkişafı da iqtisadiyyatın dirçəlməsində mühüm rol oynamışdır.

2.2.2. Sənaye: Enerjidən asılılığının artması

Sənaye istehsalı 1991-ci ildəki istehsal səviyyosunun üçdə birindən də aşağı enmişdir. Sənayenin digər bölmələrindən fərqli olaraq, yanacaq və elektrik enerjisi də daxil olmaqla ümumi enerji istehsalındaki gerilik son dərəcə az olmuşdur. Bu, enerji istehsalından əldə olunan sənaye hasilatının əhəmiyyəti dərəcədə artmasına səbəb olub (1990-ci ildə 16 faizdən 1998-ci ildə 68 faizə qədər). Son üç ildə təkcə yanacaq sənayesi ümumi sənaye istehsalının yandan çoxunu təşkil etmişdir.

Cədvəl 2.8 Sektorlar üzrə ÜDM-in struktur (faizlə)

	1995	1996	1997	1998
Sanaye	27.3	25.9	24.8	22.3
Kənd təserrüfatı	25.2	24.8	20.1	20.3
Tikinti	3.7	9.3	13.8	16.4
Nəqliyyat və rabitə	17.4	10.2	11.9	12.9
Ticarət	4.8	5.2	5.5	5.7
Diger	21.6	24.6	23.9	22.4
Cəmi	100	100	100	100

Mənbələr: AİT, Azərbaycanın İqtisadi Təndensiyası, 1998-ci ilin dördüncü rübü, sah., 25. Azərbaycanın İllik Statistika Kitabı, 1999-cu il, sah., 211

Enerji sektorundakı artım son zamanlar ümumi sənaye istehsalında geriləmə tendensiyasını dəyişib. Müvafiq olaraq 1997-ci ildə yanacaq və enerji sənayesinin 7.5 və 5.9 faiz artması nəticəsində ümumi sənaye istehsalındaki artım 2.2 faizə bərabər olmuşdur. ABŞ dənizdəki nəlt quyularından çıxarılan yeni yanacaq istehsalının tərəqqisinə zəmin yaradır.

Eyni zamanda, digər sənaye hasilatı koskin surətdə azalır. Misal üçün, 1998-ci ildə yüngül sənayedəki və maşınqayırma bölməsinədəki real istehsalın səviyyəsi 1992-ci ildə olan səviyyənin müvafiq olaraq 15.6 və 14.2 faizini təşkil edir. 1990-ci illərdə bu iki sahə sənaye üzrə istehsalın demək olar ki, 20 faizini təşkil etməsinə baxmayaraq, hazırda yalnız 2.5 və 3.3 faizini təmsil edir (Cədvəl 2.9).

Müstəqillik əldə edildikdən sonra Azərbaycanın enerji sektoru sürətlə genişlənməyə başladı və ölkə özünün dənizdə nəlt və qaz cəhiyatlarının məhsuldar potensialı sahəsində dünya nüfuzunu yenidən bərpə etdi. O vaxtdan e'tibarən, neft sektoruna külli miqdarda xarici investisiya axmağa başlandı. Enerji sektorundakı yüksəlşmiş ölkə sərvətinin artmasına ümid verməsinə baxmayaraq, iqtisadiyyatın yanacaq sənayesində günbegün artan asılılığı tehlükəli haldır.

Beynəlxalq təcrübə göstərir ki, təkcə bir ixrac məhsulundan astı olmaq iqtisadi idarəetməni xeyli mürəkkəbləşdirir. Nefidən gələn gəlirdən düzgün istifadə edilməməsi iqtisadiyyatın çox zəifləməsinə getirib çıxara bilər. Nefidən


Cədvəl 2.9 Cari qiymətlərlə sənaye istehsalının struktur (faizlə), 1990 və 1995/98

	1990	1995	1996	1997	1998
Elektrik enerjisi	4.1	19.2	17.9	14.0	16.6
Yanacaq	11.7	46.2	52.4	54.3	51.7
Metallurgiya	3.8	1.1	0.3	0.7	0.4
Maşınçayırma	18.0	3.6	3.6	3.9	3.3
Kimyəvi maddələr və neftdən istehsal olunmuş kimyəvi məhsullar	6.0	5.4	4.5	3.3	3.0
Tikinti materialları	3.1	1.5	1.1	1.1	1.2
Yüngül sənaye	19.6	9.5	8.2	4.2	2.5
Ərzaq sənayesi	25.6	6.6	7.4	16.6	16.6
Diger	8.1	6.6	4.6	1.9	4.7
Cəmi	100	100	100	100	100

Şəbəkə: AİT, Azərbaycanın İqtisadi Təndərsiyaları, Aylıq Əlavə Nüsxə, mart 1999

qiymətinin gözlənilmədən dayışması və beynəlxalq alomdə baş verən digər hadisələr bütçənin illik gəlirinin və xərici valyuta mübadiləsinin enib-qalxmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində makroiqtisadi göstəricilərə tə'sir edər. Neft sonayesində sıçrayışın tə'siri – əmək haqqının və qiymətlərin artan təzyiqi, real valyuta mübadiləsinin səviyyəsinin yüksəlməsi, qit olan maliyyə və insan kapitalının mənimşənilməsi qeyri-neft sektorlarına böyük ziyān vurur. Bundan başqa, neftdən gözlənilən gəlirlər bir çox ölkələrdə səmərəsiz kapital qoyuluşuna və zəif iqtisadi siyasetə səbəb olub.

Səkil 2.3 Enerji sektorunun (yanacaq və elektrik enerjisi) ümumi sənaye istehsalında payı, 1990-1998 (faiz)



Cədvəl 2.10 Əsas bitkiçilik məhsullarının istehsalı, 1990 və 1995-98 (İndeks 1990=100)

	Taxıl	Pambıq	Tütün	Kartof	Terevez	Üzüm	Çay
1990	100.0	100.0	100.0	100.0	100.0	100.0	100.0
1995	65.2	50.5	22.1	84.0	49.5	25.8	30.6
1996	72.0	50.5	21.2	115.9	66.6	23.0	9.8
1997	79.7	23.0	28.5	120.6	57.9	12.1	5.2
1998	67.0	20.7	28.7	167.4	58.7	12.0	2.9

Şəbəkə: AİT, Azərbaycanın İqtisadi Təndərsiyaları, Dördüncü rüb 1998

Beynəlxalq alomdə baş verən son iki hadisə Azərbaycanın yalnız neftə arxa-yınlığının nə dərəcədə təhlükəli hal olduğunu bir daha təsdiq edir. Birincisi, 1997/1998-ci illərdə neftin qiymətinin aşağı düşməsi neft sektorundan gələn gəliri azaltdı və investisiya qoyuluşunu ləngitdi (və bu səbəbdən istehsal olunan məhsul mütəyyən dövr üçün azaldıldı). İkincisi, Rusyanın və Asiya ölkələrinin iqtisadiyyatındaki böhran Azərbaycanda e'mal olunmuş neftə tələbatı azaltdı. Bu kimi hadisələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ixraedan oldə etdiyi qazancı çox aşağı endirdi. ARDNŞ ölkənin ən böyük vergi ödəyən təşkilatı olduğu üçün bu da öz növbəsində ölkə bütçəsinin illik gəlirinin artma imkanına ziyan vurdu.

Bu il enerji sektorunda bö'zi müsbət irəliləyişlər müşahidə olunur. Neftin qiyməti yenidən artmağa başlayıb. Azərbaycanın təbii qaz istehsalının qarşısındaki illərdə lazımi dərəcədə yüksələcəyindən xəber verən böyük təbii qaz yataqları aşkar edilmişdir. Belə müsbət hallar eyni zamanda enerji sektorunun heç də daimi olmadığını nümayiş etdirir.

Azərbaycanın bol enerji resursları və bacarıqlı işçi qüvvəsi qeyri-neft sektorunun inkişafı üçün nə qədər böyük imkanım olmasından xəber verir. Bu gün Azərbaycanda uzunmüddətli iqtisadi təhlükəsizliyin tə'minat üçün qeyri-neft sektorlarının müdümlüyünü nəzarə alaraq iqtisadiyyatın düzgün idarə edilməsi zəruridir.

2.2.3 Kənd təsərrüfatı: Mənəvərlə üzləşən İslahat

Son onillikdə demək olar ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalı müxtəlif problemlərlə bağlı kifayət qədər aşağı düşmüşdür. Buna baxmaya-

raq, kənd təsərrüfatı ÜDM-ya 20 faiz gəlir gətirməklə işçi qüvvəsinin 29 faizi tə'min edərək iqtisadiyyatın müüm bölməsi olaraq qalır. Kənd təsərrüfatı istehsalındaki göstəricilər 1995-ci ildən bəri dəyişməz qalır. Ümumi istehsalın 59 faizi əkinçilik, 41 faizi isə heyvandarlıq məhsullarının istehsalının payına düşür.

1996-ci ilin sonunda kənd təsərrüfatı sektorunda özəlləşdirmə prosesi başlandı və çox sürətlə inkişaf etdi. Kənd təsərrüfatı məhsullarının qiymətinə nəzarət aradan qaldırılmışdır və ticarət daha sərbəst xarakter almışdır. Kolxoz və sovxozi ləğv edilmişdir. Onun ovazında çoxlu sayıda özəl ajlo təsərrüfatından orta miqyaslı şirkətlərə qədər müxtəlif kiçik miqyaslı fermər təsərrüfatları yaradılmışdır. Mədarlıq təsərrüfatının özəlləşdirmə prosesi başa çatmışdır. Kənd yerlərində torpaqların təxminən 80 faizi paylanıb və yerdə qalan hissəsinin paylanması bu ilin sonuna planlaşdırılıb. Dövlətə məxsus maşınlar və avadanlıq özəl fermərlər arasında bölüşdürültüb. Onların ümumi kənd təsərrüfatı istehsalındaki payı 1996-ci ildə 67 faiz olmuşdur. 1998-ci ildə bu rəqəm ailə təsərrüfatının və özəl fermərlərin hesabına 94 faizə qalmışdır.

Bazar iqtisadiyyatı istiqamətində aparılan islahatlar güclü və uğurlu olmuşdur. Lakin, bəzi struktur mənəşəti kənd təsərrüfatının məhsuldarlığına əngel tərodür. Kənd təsərrüfatının zəif maliyyələşdirilməsi, irriqasiya sisteminin köhnəlməsi və düzgün istifadə edilməməsi, rabitənin və rabitə xidmətinin kifayət qədər olmaması onçox mənəşət yaranan problemlərdər. Bu məsələlərin bir neçəsi "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 1999-cu il mart tarixli Fərmanında əsk etdirilmişdir.

Beynəlxalq ictimaiyyət Azərbaycanın effektiv bazar iqtisadiyyatını nəzərdə tutan kənd təsərrüfatı sektorunu inkişaf etdirmək üçün öz köməyini əsirgəməmişdir. Buna misal olaraq

Cədvəl 2.11 Əsas heyvandarlıq məhsullarının istehsalı, 1990 və 1995-98 (İndeks 1990=100)

	Ət	Süd	Yumurta	Yun	Barama
1990	100,0	100,0	100,0	100,0	100,0
1995	46,7	85,2	46,3	80,4	22,4
1996	48,8	86,9	48,4	81,3	16,3
1997	51,6	90,8	49,9	85,3	8,2
1998	54,0	95,2	51,5	88,4	2,0


Manşə: AIT. Azərbaycanın İqtisadi Təndəsiyaları, Dördüncü rüb 1998

Dünya Bankının torpaqların özəlləşdirilməsi və təsərrüfatın yeniləşdirilməsi üçün fermerlərə verdiyi qısa müddəli kredit, irriqasiya və drenaj sistemlərinin bərpa etdirilməsini, rabita xidmətinin yaxşılaşdırılması və torpaq qeydiyyatı xidmətinin genişləndirilmesi sahəsində yardımını, sudan istifadə assosiasiyanı yaratmasını göstərmək olar. Dünya Bankının və başqa donorların dəstoyilo Hökumət kredit birləşkəndən istifadə edərək tezliklə kənd təsərrüfatı üçün kreditin ayrılmazı layihəsinə həyata keçirməyi planlaşdırır.

Bundan əlavə, bir neçə beynəlxalq təşkilat və QHT-lər özəl kənd təsərrüfatı müəssisələrinin təşkilini maliyyələşdirmək dən ötrü mikrokredit programları üçün vəsait ayıırlar. Bank sektoruna daxil olmayan kredit programı barədə dövlət siyaseti aydınlaşdırıldıqdan sonra, bu program təsərrüfatın məhsuldarlığına öz müsbət təsiri göstərəcəkdir.



Şəkil 2.4 Azərbaycanda inflasiyanın səviyyəsi (%)



2.2.4 İnvestisiya Tendensiyası: Neft sektoruna verilmə üstünlük

Azərbaycan iqtisadiyyatının sərbəstləşdirilməsi, xiisusilə neftin köşfi və inkişafı sahəsində ölkəyə böyük miqdarda kapital qoyuluşuna səbəb oldu. 1994 və 1998-ci illər arasında Azərbaycanda ümumi investisiyanın həcmi 5,4 milyard ABŞ dolları olmuşdur ki, bunun təxminən dördüncü hissəni xarici investisiya təşkil edir. 1994/1997-ci illər arasında hər il 80 faizə qədər olmaqla son illər investisiyanın həcmi sürətlə artmışdır. Lakin 1998-ci ildə bu artım 12 faizə enmişdir. Əsasən, neft qiymətlərinin aşağı düşməsi xarici investisiya qoyuluşunun zəifləməsinə səbəb olmuşdur.

Güclü və get-gedə artan investisiyaların iqtisadiyyat üçün müsbət əlamət olmasına baxmayaraq, onun yalnız neft sektoruna yönəldilməsi tövsiyə doğurur. 1994/1998-ci illər orzında neft sektoruna 64 faiz xarici və 41 faiz yerli investisiya qoyulmuşdur. Özəlləşdirmə prosesində əhəlinin zəif iştirakı və son iki ildə özəlləşdirmə vauçerinin bazar qiymətinin enməsi neftlə bağlı olmayan sektorda investisiya iqliminin zəifliliyindən xəbər verir. Mətbuat göstərir ki, Azərbaycan vətəndaşlarının əksariyyəti investisiyanı ölkəyə deyil, xarici ölkələrə qoymağı üstündür. Bu gün iqtisadiyyata dayaq olan böyük miqyaslı investisiyanın həcmini genişləndirməyə ehtiyac var. Sözsüz ki, iqtisadiyyatın dırçalması adamların işlə to'min edilməsinə stimul yaradacaq.

2.2.5 Inflasiya

Hökumət sərt maliyyə siyasetini həyata keçirməklə 1990-ci illərin ortalarında

inflasiyam nəzarət altına aldı. 1994-cü ildə təxminən 1700 faiz təşkil edən inflasiya zirvə səviyyəsindən aşağı enərək 1996-ci ildə 20 faiz, 1998-ci ildə isə mənfi 0,8 faiz oldu. 1999-cu ilin ilk rübü boyunca deflyasiya davam edib. Bununla belə, 1999-cu ilin iyulunda manatın nisbi dəyəri aşağı düşdüyü üçün bu ilin sonunda inflasiyanın bir qədər artacağı gözlənilir.

2.2.6 Xarici ticarət: Mənfi saldo artırır

Neftin qiymətinin aşağı düşməsi və regional iqtisadi böhran 1997-ci ildə 567 milyon ABŞ dolları təşkil edən ticarət deficitinin 1998-ci ildə 1046 milyon ABŞ dolları məbləğində artmasına səbəb olub. 1998-ci ildə neft ixracının miqdarının artmasına baxmayaraq, neftin qiymətinin aşağı düşməsi bu artımın ticarət balansına göstəracayı müsbət tə'sirə əngel törədib. Maliyyə böhrəni MDB-nin mühüm ticarət şəirkətlərinə öz tə'sirini göstərib və onların Azərbaycanın qeyri-neft ixracına cəhiyacı azalıb. Eyni zamanda, MDB-nin əksər ölkələrində valyutanın inflasiyasiyi MDB ölkələrindən məhsulun idxalını müəyyən mənada ucuzlaşdırıb və idxal olunan qeyri-neft məhsullarıının miqdarını artırıb.

Böyük ticarət partnerləri ilə müqayisədə Valyuta məzənnəsinin manata nisbətdə aşağı düşməsi Azərbaycan istehsalçılarının rəqabət qabiliyyətini azaltdı. Buna cavab olaraq Hökumət 1999-cu ilin iyulunda manatın məzənnəsinin əhəmiyyətli dərəcədə endiriməsinə icazə verdi. Gözlənilir ki, valyuta kursuna aid siyasetdəki dəyişiklik 1999-cu ildə ticarətin deficitini bir qədər kiçitməyə kömək edəcək.

Xarici ticarət kəsirinin azalması üçün neftlə bağlı olmayan sektorları inkişaf etdirmək labüddür. Bu sektorların inkişafı ixrac üçün yeni bazarlar qazanmağa və hazırda ölkəyə gətirilən bir çox mallara olan tələbatı ödəməyə imkan yaradır. Bu, eyni zamanda ticarət balansının neftin qiymətindən asılılığını azaldır.

Sekil 2.5 Sektorlar üzərə dövlət xərcləri (faizlə)



Şəhər: Azərbaycanın İllik Statistik Kitabçası, 1999, sah., 244

2.3 Dövlət Büdcəsi

Son dörd ildə əsasən, xərclərin ixtisarının nəticəsi olaraq bütçənin defisi -ti həm real rəqəmlərdə, həm də ÜDM-yə nisbətində aşağı enmişdir. Xüsusilə, əhalinin sağlamlığına sərf edilən xərclər kəskin şəkildə azaldılmışdır: 1998-ci ildə səhiyyə sektoruna ümumi xərclərin 5.8 faizi və ÜDM-nin 1.0 faizi xərclənmişdir. Səhiyyə sektoru ayrılmış bütçənin yalnız yarısı əhalinin sağlamlığına xidmət etmişdir, 1998-ci ildə infrastruktura, yəni mənzillə tə'min etməyə, məişət xidmətinə, nəqliyyat və rabitəyə şamil edilən xərclər əhəmiyyətli dərəcədə azaldılmışdır. Təhsillə bağlı xərclər tamamilə dəyişməz qalmışdır. Son illərdə yalnız əhalinin sosial təhlükəsizliyi ilə bağlı xərclərin artması nəzərdə çarpır.

Bununla belə, 1996-ci ildən bəri fəhlə və qulluqçuların aylıq orta əmək haqqı artmaqdadır. Dövlət sektorundakı reforma və özələşdirmə prosesi işçi qüvvəsinin ixtisarına gətirib çıxarıır, lakin bu ixtisar dövlət və özəl sektorlar arasındaki maaş fərqini aradan qaldırmadan ötrü orta aylıq əmək haqqının yüksəldilməsilə əvəzlənir. 1998-ci ildə fəhlə və qulluqçuların orta əmək haqqı ÜDM-nin 5 faizini və ümumi dövlət xərclərinin 31 faizini təşkil edib, 1998-ci ilin dövlət bütçəsində nəzərdə tutulan işlər nə xərclər, nədə ki, dövlət

gəlirləri baxımından özünü doğrultmayıb. 1998-ci ildə dövlət xərcləri və əhaliyə verilən borelar bütçədə ayrılan miqdardır 69.6 faizinə çatmışdır. Dövlət gəlirləri və qrantların planda tutulmuş miqdari 75.5 faizi təşkil etmişdir. Neftin qiymətinin aşağı düşdüyü bir zamanda iqtisadiyyatın böyük hissəsinin neft sənayesində asılılığı gələn gəlirlərin azalmasına səbəb olmuşdur. Qiymətlərin aşağı düşməsi vergidən gələn gəlirlərin və neft istehsalından əldə edilən gəlirlərin enməsinə tə'sir göstərib (bunların çox hissəsi neft məhsullarının satışından yaranır). Bunun nəticəsi olaraq hər iki gəlirlərin ÜDM-də olan payı 1997-ci ildə olduğu səviyyənin yarısına enmişdir.

Neftin ucuzlaşması ölkənin on əsas vergi ödəyən müləssisəsi sayılan Dövlət Neft Şirkətinin (ARDNŞ) ixrac gəlirlərinin aşağı düşməsinə və vergidən gələn gəlirlərin də azalmasına səbəb olmuşdur.

Lakin, gəlirlərin azalması heç də təkcə neftin qiymətinin düşməsilə bağlı deyildir. Vergi sistemi mürəkkəbdür və burada bir çox məsələlər kifayət qədər aydın deyildir. Vergidən yayınma ümumi hal almışdır. Hökumət bu problemi aradan qaldırmaq üçün verginin idarə edilməsini yaxşılaşdırmağa və vergiye nəzarəti gücləndirməyə başlamışdır. Parlament 1999-cu ilin sonunda yenidən işlənmiş vergi qanununun qüvvəyə minməsini planlaşdırır.

2.4 Özələşdirmə və Özəl Sektorun inkişaf Etdirilməsi

Azərbaycan öz müstəqilliyini əldə etdiğən və bazar iqtisadiyyatına istiqamətləndirildikdən sonra özəl sektorun inkişaf etdirilməsi on mühüm məsələyə çevrilmişdir. İqtisadi islahatlar və özələşdirmə prosesi özəl sektorun böyük sıçrayışla inkişafına təkan verdi. Beləliklə, 1998-ci ildə özəl sektorun ÜDM-də verdiyi pay ilk dəfə olaraq 50 faizi keçdi.

Bütün bunlarla yanaşı, sahibkarlar qarşısında hələ də maneələr qalmaqdadır. Biznesə və investorlara dair qanunlar,

nizamnamələr anlaşılmazdır və ziddiyetlidir. Hüquq müdafiə sisteminin həzirki strukturu işgüzar adamların əksəriyyətinin məhkəmə orqanlarından istifadə etmələrinə sədd çəkir. Bundan savayı bir sıra dövlət təşkilatlarının özəl müəssisələrin fəaliyyətinə bəzi hallarda rüşvətxor və özbaşına münasibəti müşayət olunur.

Hökumət münasib iş şəraitinin təmin edilməsi üçün müvafiq tədbirlər görməyə başlayıb. 1999-cu ilin yanvarında Prezidentin özəl sahibkarlığın inkişafının tə'minat üçün dövlət nəzarətinin artırılması və sun'i maneələrin aradan qaldırılması haqqında fərمانı e'lan edildi. Bu fərman qanunvericilik

auksionunun yaranması ilə başladı.

Demək olar ki, bütün kiçik müəssisələr (21 000-dən artı) özəlləşdirilib. Orta miqyaslı müəssisələrin özəlləşdirilməsi prosesi daha asta irəliləyib. Orta və iri miqyaslı dövlət müəssisələri özəlləşdirilməzdən əvvəl onların səhmdar cəmiyyətə keçirilmələri tələb edilir. 1995-1998-ci il programında 4500-ə qədər orta miqyaslı və iri miqyaslı müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulmasına baxmayaraq. 1999-cu ilin ilk rübünnün sonunda onların yalnız 1000-i səhmdar cəmiyyətə çevrilmişdir. Hökumət 1999-2000-ci illəri nəzərdə tutan yeni özəlləşdirmə programının layihəsini işləyib hazırlanmışdır, lakin yeni program həlalik təsdiq edilməmişdir.

Özəlləşdirmə prosesində əhalinin iştirakı qənaətbəxş deyildir. Əhaliyə paylanan özəlləşdirmə vauçerlərinin yalnız 10 fəizi istifadə olunub və vauçerlərin bazar qiyməti ucuzlaşdır. Əhalinin özəlləşdirmə prosesində zəif iştirakı əsasən, maliyyə baxımından yüksək gəlir gətirən müəssisələrin özəlləşdirilməsi və özəlləşdirilmiş müəssisələrin inkişaf üçün maliyyə vəsaitlərinin kifayət qədər olmaması ilə olacaqdır.

2.5 Ailələrin Gəliri və İstehlakı

Azərbaycanlı ailələrin böyük hissəsinin gəliri cüz'i olaraq qalır. Bununla belə, bəzi göstəricilər son illər ailələrin aylıq gəlirinin bir qədər artmasını göstərir. Rəsmi statistik göstəricilərə əsasən, 1997-ci və 1998-ci illər arasında (qeyri-inflyasiya dövrü) adambaşına gəlir təqribən 119 492 manatdan (30 ABŞ dolları) təqribən 134 146 manata qədər (35 ABŞ dolları) artıb. Bu gəlinin 40 faizi omak haqqından, 8 faizi sosial ayrılmalarдан və yerdə qalan hissəsi isə qeyri-rəsmi işlərdən, kənd təsərrüfatı məhsullarının satışından və digər mənbələrdən əldə edilir.

Son üç ildə adambaşına düşən məvacib əsaslı dərəcədə artmışdır; 1996-ci ildə 19 faiz, 1997-ci ildə 53 faiz və 1998-ci ildə 20 faiz. Bununla belə, 1998-ci ildə aylıq maaşın 168 419 (təxminən 44 ABŞ dolları) manat ol-

Cədvəl 2.12 Özəl sektorun ÜDM-də, sənaye istehsalında və kənd təsərrüfatı istehsalında olan payı 1995/98 (faizlə)

Özel sektorun payı	1995	1996	1997	1998
ÜDM-də	34	38	46	58
Canaye istehsalında	5	7	15	26
Kend təsərrüfatı istehsalında	60	68	85	95

dairələrində korrupsiyanın olduğunu e'tiraf etdi və özəl müəssisələrin fəaliyyətinə göstərilən təzyiqin tamamilə aradan qaldırılmasını tələb etdi. Konkret addim olaraq rəhbər qanunvericilik orqanlarında iqtisadi nəzarət şö'bələri leğv edilmişdir.

Korrupsiya probleminin həlli hökumətin dövlət sektor üçün nəzərdə tutduğu yeni islahat programından daha dərin struktur islahatları həyata keçirilməsini tələb edəcək. Dünya Bankının köməyiylə Hökumət dövlət xərclərinin idarə olunması, inzibati və dövlət xidməti, qanun və hüquq islahatlarının həyata keçirilməsinə səy göstərir. Azərbaycanda əlverişli iş şəraitinin yaranması bu programın uğurla həyata keçirilməsindən asılı olacaq.

Azərbaycanda özəlləşdirmə prosesi nisbatən gec başlayıb, hazırda isə o öz inkişafı yolundadır. Özəlləşdirinə haqqında qanun 1993-cü ilin yanварında qəbul edilmişdi, lakin, Parlament 1996-1998-ci illər üçün tərtib edilmiş ilk özəlləşdirmə programını 1995-ci ilin sentyabrında təsdiq etdi. Programın tətbiqi 1996-ci ilin fevralında kiçik miqyaslı özəlləşdirmə üçün ilk nağd

masına baxmayaraq, bu 1990-ci ildə olan real maaş səviyyəsindən 70 faiz aşağıdır.


İnşaatda, ticarətdə, nəqliyyatda və sənayedə əmək haqqı yüksəkdir. Kənd təsərrüfatı və dövlət sektorunda isə əmək haqqı nisbətən aşağıdır. Hökumətin apardığı sorğuya əsasən, səhiyyə və təhsil sahələrində işləyənlərin orta əmək haqqı 1998-ci ilin oktyabrında 50 961 manat (təxminən 13 ABŞ dolları) və 133 439 manat (təxminən 34 ABŞ dolları) olmuşdur.

Azərbaycanın Əmək Məcəlləsi gender mənsubiyyətə görə maaşlarda ayrı-seçkilik edinməsini qadağan edir. Buna baxmayaraq, bütün sektorlarda, hətta işçi heyəti əsasən, qadınlardan ibarət olan sahələrdə qadınların əmək haqqı kişilərə ayrılan məvacibə nisbətən aşağıdır. Məsələn, səhiyyə və təhsil sahəsində çalışan qadınlara kişilərə ayrılan orta aylıq əmək haqqının yalnız 65-70 faizi ödənilir.

1997-ci ilin avqustunda qocalara və əlillərə ayrılan aylıq təqaüd iki dəfə artırılmışdır ki, onun da orta miqdarı təxminən 56 000 manat (1998-ci ildə 14,5 ABŞ dolları) təşkil edir. Təqaüdün ödənilməsi isə gecikdir. Orta təqaüdün ölçüsü təqaüdücünün əmək stajına uyğun olaraq tə'yin edilir. Buna əlavə olaraq, çoxuşaqlı analara və əlil uşaqları olan qadınlara artıq miqdarda pensiya ödənilir. Bu ödəniş bir tərəfdən qadın üçün böyük maddi vəsaitdir və digər tərəfdən onun ailədə tutduğunu ənənəvi rolunu daha da gücləndirir.

Müəyyən edilmişdir ki, keçid dövründən başlayaraq son onillikdə əhali gəlininin çox hissəsini ərzaq məhsullarına sərf etmək məcburiyyətdə qalır və bu da öz növbəsində insanların tibbi xidmət, təhsil, geyim və istirahətlə bağlı xərcləri ödəməsi imkanını kəskin suradə azaldır. Dövlət statistikasına müvafiq olaraq ailələr 1990-ci ildə aylıq gəlirlərinin yarısından da az hissəsini ərzaq məhsullarına sərf etdikləri halda 1994-cü ildən bu tərəfə bu məhsullara maaşlarının 70 faizini xərcləyirlər. Gəlinin çox hissəsi ərzaq məhsullarına

Şəkil 2.6 Real orta əmək haqqlarının indeksi, 1990/98 (İndeks 1990=100)



Menba: AİT, Azərbaycanın İqtisadi Təndensiyaları, Dördüncü rüb 1998, səh. 51

sərf edilsə də, 1998-ci ildə ərzaq məhsullarının istehlakı sağlam qidalanmanın tə'minatı üçün kifayat etməyib (bax Fəsil 3). Azərbaycanda ailələrin əksəriyyətinin sağlam qidalana bilməməsi, düzgün tibbi xidmətdən istifadə edə bilməməsi və vaxtlı-vaxtında istirahət gedə bilməməsi ölkə əhalisinin sağlamlığına ziyan vurur və ölkədə insan inkişafı potensialını azaldır.

2.6 Keçid Dövründə Məşğulluq və İşsizlik

Dövlət statistikasına görə 1990-ci ilərə məşğulluğun ümumi mənzərosu az dəyişə də son onilliyin ortalarını istisna etməklə işlə tə'minatın profili yetərli qodər dəyişmişdir. Son onillikdə dövlət sektorunda çalışan işçilərin sayı azalmışdır, əvvəzdə isə özəl sektorda çalışanların sayı artmışdır. Həm sənayedə, həm də kənd təsərrüfatında işləyənlərin sayı xeyli enmişdir. Bununla yanaşı kənd təsərrüfatı ölkədə ən çox işçisi olan sahədir (29 faiz). Bazar iqtisadiyyatına keçidlə əlaqədar son illər ticarət və məişət xidmətləri sahəsində məşğulluq artmışdır.

Gender baxımından məşğulluq sahəsində fərqlər ondan ibarətdir ki, qadınlar az məvaciibli işlərdə üstünlük təşkil edir və məşğulluğun profili qadın və kişinin cəmiyyətdə tutduğu mövqə arasında fərqi əks etdirir. Məsələn, səhiyyə, təhsil və mədəniyyət sahəsində işləyənlərin üçdə ikisində çoxu qadınlardır. Bu sahələrdə əldə edilən gəlir cüz'idir. Qadınların bu sahələrdə üstünlük təşkil etməsi onların sosial xid-

Cədvəl 2.13 Sektorlar üzrə işçilərin sayı (faizla), 1990 və 1995/98

	1990	1995	1996	1997	1998
Sanaye	12.7	9.8	7.7	6.6	6.5
Kənd təsərrüfatı	30.9	30.8	31.8	29.0	29.3
Tikinti	6.8	5.1	4.4	4.1	4.0
Nəqliyyat və rabitə	5.8	4.4	4.6	4.5	4.5
Ticaret və yeyinti	9.9	14.0	15.8	20.8	20.9
Diger	33.9	35.9	35.7	35.0	34.8
Cəmi	100.0	100.0	100.0	100.0	100.0

Manşə: Azərbaycanın İllik Statistik Kitabçası, 1999, səh. 52

mətlərin öhdəsindən daha yaxşı gəlməsi haqqında stereotip təsəvvürlərdən meydana gəlir.

Əksinə olaraq, yüksək əmək haqqı ödəyən tikinti və nəqliyyat sahələrində işləyənlərin ümumi sayıının 15 faizindən də azı qadınlardır. Kişi tərəfindən yüksək məşəli işlərdə çalışmaqla bərabər, eyni zamanda onlar qadınlara üstünlük təşkil etdiyi təşkilatlar da daxil olmaqla bütün sektorlardakı rəhbər vəzifələrin çoxunu tutur. Misal olaraq, klinika və poliklinikalardakı baş həkimlərin yalnız 35 faizi qadınlardır.

Azərbaycanda işsizliyin səviyyəsi yüksəkdir, lakin hazırda real rəqəmlər məlum deyil. Hökumət ancaq işsiz kimi qeydə alınanların sayı haqqında məlumat verir ki, bu da ümumi işçi qüvvəsinin 1 faizini təşkil edir. Qeydiyyat prosedurlarının dəlaşıqlığı nəticəsində işsizlərin çoxu siyahıya alınmayıb və qeydiyyatdan keçən işsizlərə verilən maddi yardım çox cüz'idir.


Bundan başqa işə tə'min olunanların sayı haqqında rəsmi rəqəmlər ola bil-

sin ki, şəhərdilmişdir. Böyük hallarda gəlir gətirməyən dövlət müəssisələrində işçiləri maaşı ödənilməyən uzunmüddətli mə'zuniyyətə gəndərərək işsizlərin sayı ört-basdır etmişlər. İşə tə'min olunanların sayı dəqiqləşdirməyi çətinləşdirən məsələlərdən biri də son onillikdə müşahidə edilən sərbəst və qeyri-formal möşgullüğün artmasıdır.

Ölkənin bütün iri yaşayış məntəqələrinə yayılmış qeyri-formal əmək bazarlarından işə götürülən, az pula gənəmuzd işləyən fəhlələrin sayı artmaqdadır. Bu bazarların yaranması iş qabiliyyəti olan geniş əhalinin, nəyin bahasına olursa olsun, iş tapmaq ümidi dənə olmasından xəbər verir. Deyilənlərə əlavə olaraq, son illər böyük sayılı işçi qüvvəsinin xaricə axını müşahidə edilir. Uzun müddət işsizliyin davam etməsi və əmək qüvvəsinin yüksək peşkar və yaxşı to'lim keçmiş üzvlərinin ölkəni tərk etməsi nəticəsində milli insan kapitalının azalması ölkənin iqtisadi və sosial inkişafına əngəl törədir.

İşsizlik, xüsusilə köçkün əhali arasında ciddi problemdir. Dövlət statistikası köçkünlər arasında iş qabiliyyəti olanların yalnız üçdə-birinin işlədiyini təsdiqləyir. Bu yaxınlarda qacqın əhali arasında Dünya Bankının sponsorluğu ilə keçirilən rə'y sorğusunda onların 36 faizi orazılırlardan didərgin düşdükdən sonra, 8 faizi didərgin düşməzdən avval işsiz olduğunu bildirmişlər. Köçkünlərin əhalinin çoxu (ən azı 40 faizi) avvəllər kənd təsərrüfatında işləmələrinə baxmayaraq hazırda yaşıdlıları vəziyyət onların bu gün kənd təsərrüfatda çalışmalarına yol vermir. Qacqın və köçkün əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə böyük ehtiyac duyulur.

İşsizlik qadınlarda arasında da son həddə çatmışdır. Dövlət statistikası 1990-ci ildə qeydə alınmış işsizlərin 60 faizinin qadınlardan ibarət olduğunu göstərir. Qadınlarda daha çox çalışdıqları yüngül sənayedə və orzaq sənayesində istehsalın və möşgullüğün kəskin surətdə azalması gələcəkdə qadınlarda işsizliyin dənə artması töhfə-



kəsini yaradır. Bunu da demək olar ki, keçid dövrü Azərbaycan ailələrinin uşaqlarını bağışlara vermək imkanları tənazzülə uğradı və ola bilsin ki, bu da bir çox anaların karyerasından uzaqlaşmasına səbəb oldu.

Yeni bazar iqtisadiyyatının tələblərini ödəmək və işlə tə'minatı inkişaf etdirmək üçün tələb olunan peşələr üzrə tə'cili tə'lim keçirilməsinə böyük ehtiyac vardır. Gələcəkdə böyük məşğulluq potensialı əsasən, kiçik və orta miqyaslı (KOM) özəl sektorun üzərinə düşəcəkdir. Ona görə də özəl sektorda biznes mühitinin yaxşılaşdırılması siyasetinə yerinə yetirilməsi vacib şərtdir.

2.7 Yekun

Azərbaycan ziddiyyətli keçid dövrünün qızığın vaxtında nəhayət ki, bu gün iqtisadi inkişafını və sabitliyini əldə etməyə nail olmuşdur. İqtisadiyyatın sərbəstləşdirilməsi özəl sektorun hərəkəflə inkişafına imkan yaradıb və külli miqdarda xarici investisiyanın ölkəyə cəlb edilməsinə səbəb olub. Qiymətlərin sabitləşməsi son onilliyin ilk yarısında real daxili gölirdə müşahidə olunan azalmanın qarşısını alıb.

İnkişaf prosesində əldə edilən müsbət nəticələrlə bərabər, ölkə bir sırada ciddi iqtisadi problemlərlə üzləşir ki, bu da insan inkişafına maneələr törədir. İqtisadiyyatın son dərəcədə neft sənayesində asılılığı onun xarici tə'sirlərə qarşı müqavimətini zəiflədir. Qeyri-neft sektoru neft sənayesinin genişləndirilməsindən ziyan çəkib və bu problem qeyri-neft biznes mühitinin zəifləməsinin tərkib hissəsidir.

Son illər real gəlir göstəricilərinin il-dən – ilə dəyişməsinə baxmayaraq onların səviyyəsi qəbul edilməz dərəcədə aşağıdır. Əhali dövlətin sosial sektor da xüsusilə, sağlamlıq sektoruna ayırdığı xərclərin cüz'i olmasından əziyyət çəkir. İşsizlik yüksəkdir və o, xüsusilə qadınlar və köçkün əhali arasında daha çox özinün göstərir.

Qeyri-neft sektorunun genişləndirilməsini və işsizliyin qarşısının alınmasını

və'd verən ümumi biznes mühitini, əl-əlxüsus kiçik və orta miqyaslı müəssisələrin fəaliyyətini yaxşılaşdırmaqdən ötrü tə'cili tədbirlər görmək lazımdır. Hökumət xüsusilə özünü dövlət sektorundakı yeni islahatlar programı vasitəsilə bu istiqamətdə addımlar atmağa başlamışdır. Hazırda Azərbaycanın iqtisadi siyasetini quranlar qarşısında ölkənin iqtisadi yüksəlişini və potensialını bütün Azərbaycan xalqının yaşayışının keyfiyyətinin qaldırılmasına tətbiq etmək kimi mo'suliyyətli bir iş durur.



İNSAN İNKİŞAFI HAQQINDA SAĞLAMLIQ VƏ ƏTRAF MÜHİT



3.1 Giriş

Hər bir ölkədə insan inkişafının soviyyəsi əsasən əmən əhalisinin sağlamlığı və ətraf mühitin keyfiyyəti ilə mütləqdir. Azərbaycanda bu gün hər iki sahədə ciddi nöqsanlar yaranmışdır. Sovet İttifaqı sıqutu uğradığı dövrdən etibarən səhiyyə-sektorundakı iqtisadi çətinliklər və problemlər əhalinin sağlamlığına mənfi tə'sir göstərmişdir. Eyni zamanda, ölkə hərbi münaqişədən və əhalinin böyük bir hissəsinin köçkün vəziyyətində məskunlaşmasından emələ gəlmış yeni ekoloji problemlərlə yanaşı sənayenin və kənd təsərrüfatının ətraf mühiti mütəmadi çirkəndirilməsi problemlərlə də qarşılaşır.

3.2 Səhiyyə Sistemi

Azərbaycanda səhiyyə sisteminin keyfiyyətini Sovet dövründən miras qalmış struktur xüsusiyyətləri aşağı salır. Bu sistem demək olar ki, eynilə köhnə sə-

hiyyə sistemində olduğu kimi hələ də kompleks, tabelik prinsipi ilə qurulmuş tibbi struktur şabakosundan ibarətdir. Ştatlar (onların 2/3 qadınlar təşkil edir) əsas e'tibarilə ixtisaslaşmış tibb işçilərini əhatə edir, ümumi tacirübəyə malik olan sahə həkimlərinin və qeyribibbi mütəxəssislərin sayı azdır. Bununla yanaşı, əhalinin sağlamlığı haqqında mə'lumat kifayət dərəcədə toplanıb təhlil edilmir və açıqlanır. Bu issə sistemi və ölkənin səhiyyə profilini qiymətləndirmək imkanlarını məhdudlaşdırır.

Lazımı qədər olmayan dövlət vəsaiti səhiyyənin heç də bütün sahələrinin ittişafını tə'min etmir. Səhiyyə xərcəri ÜDM-nin bir hissəsi kimi 1990-ci illərin övvəllərindəki xərcərinin səhiyyəsindən onun üçdə-bir hissəsinə enmişdir. Real ÜDM-in özünün azaldığı nəzərə alınarsa, aydındır ki, səhiyyə xərcəleri əslində daba kəskin surətdə azalıb, 1998-ci ildə səhiyyə sektoruna sərf edilmiş xərcələr ümumi xərcərdən 6 faiz az olmuş və ÜDM-nin yalnız 1.0 faizini təşkil etmişdir. 1998-ci il üçün Dövlət Büdcə Qanununda səhiyyə sektorunu üçün nəzərdə tutulmuş büdcənin yalnız yarısı xərcənmişdir.

Səhiyyə sektoruna dövlət qayğısının yetərli şəkildə olmaması tibb ocaqlarının və avadanlığının müəyyən qədər sıradan çıxmazı, kənd yerlərinin əksər hissəsində tə'cili yardım xidmətlərinin yararsız hala düşməsilsə nəticələnmişdir. Effektiv ailə planlaşdırma programı mövcud deyil. Abort doğuma nəzarət üçün on çox yayılmış metoddur. Rəsmi statistika immunizasiya əhatəsinin 90


faizdən artıq olduğunu qeyd edir, lakin bu rəqəmlər şübhə doğurur və həzirdə dövlət immunizasiya programının həyata keçirilməsi üçün humanitar yardım möhtacdır.

Dövlət tərofindən maliyyələşdirilmə aşağı səviyyədə olmasına baxmayaraq, lazımlı olduğundan artıq tibbi ştat və infrastruktur saxlamaq ən ənəsi davam etməkdədir. Rəsmi statistikaya əsasən 1998-ci ildə hər 10 000 adama 36 həkim və 90 xəstəxana çarpayısı düşüb. Bu, qismən hələ də köhnə təcrübəyə səykişin, yəni büdcənin xidmət göstərilmiş adamların sayı və risk faktorlarına uyğun şəkildə deyil, çəkilmiş xərclərə (məsələn, xəstəxana çarpayılarının sayı) əsaslanaraq to'ymın olunmasının nəticəsidir.

Həddən artıq kadrların hazırlanması və dövlətin səhiyyəyə ayırdığı vəsaitin cüziliyi tibbi işçilərinin son dərəcədə aşağı miqdarda aylıq omok haqqı almağa gətirib çıxarıb. Bu, maaşları aşağı səviyyədə olan həkimləri əlavə qazanc əldə etməkdən ötrü xəstələrə göstərdikləri tibbi xidmətlər üçün onlardan qeyri-rəsmi ödəniş tələb etməyə sövq edir. Bu praktika demək olar ki, ümumi xarakter almışdır. Tibbi xidmətlər və eləcə də bu gün yalnız özəl apteklərdən alınması mümkün olan dərman preparatları üçün xəstələrin rəsmi və qeyri-rəsmi ödədikləri ödənişlərin hesabına son illərdə özəl səhiyyə xərcləri xeyli artmışdır. Tibbi xidmət sahəsindəki xərclərin artması əksər vətəndaşları rəsmi səhiyyəyə müraciət etməmək məcburiyyətində qoyur və xidmətlərin aşağı keyfiyyətdə olması insanları onlardan istifadə etməkdən soyudur. Bu səbəbdən bir qism uşaqlarının doğumunu və təcili yardım xidmətləri üçün daha rəsmi tibb ocaqlarından istifadə etmirlər.

Səhiyyə sektorunu ilə bağlı külli miqdarda problemlər səhiyyə islahatları üçün ciddi səyərlər tələb edəcəkdir və bu sahədə artıq bəzi addımlar atılmışdır. Həzirdə UNICEF və Səhiyyə Nazirliyi birləşdə bütün ölkə ərazisi üçün bir model kimi istifadə edilə biləcək ilkin səhiyyə islahatı layihəsinin altı rayonda tədbiqinə rəhbərlik edirlər. Səhiyyə sisteminin üzləşdiyi kəskin maliyyə problemlərinin həlli istiqamətində bir cəhd kimi, Səhiyyə Nazirliyi seçilmiş sosial qrupların haqqlardan azad olun-

Şəkil 3.7 1991-1998-ci illərdə ÜDM-nin bir hissəsi kimi səhiyyə sektoruna sərf edilmiş xərclər (faizlə)



masının nəzərdə tutan məsrəf-qarşılığının ödənilməsi layihəsi üzərində işləyir. Nazirlik eyni zamanda sağlamlıq məlumatının toplanması və təşkili prosesində DST-nin məlumat standartlarını və müasir kompyuter texnologiyasını tə'min etmək programı da işləyib hazırlanmışdır.

Təsəssüf ki, hələlik səhiyyə sistemində köklü islahatların həyata keçirilməsində irəliləyiş azdır. 1996-ci ildən e'tibarən Hökumət və Dünya Bankı arasında səhiyyə sektorunda islahatlarla bağlı texniki və maliyyə yardımı üzrə böyük bir programla əlaqədar danışçılar aparılmış. Lakin hələlik tam razılıq əldə edilməmişdir. İslahat strategiyasının hazırlanması məqsədilə Prezidentin Fərmanı ilə 1998-ci ildə Səhiyyə İlahatı Komissiyası təşkil edilmişdir və həzirdə bütün tələblərə cavab verəcək program layihəsi və vaxt cədvəli işlənməkdədir.

3.3 Ohalının Sağlamlığı

Səhiyyə sistemindəki çatışmazlıqlar və ölkədə yaşayış standartlarının aşağı səviyyədə olması ohalının sağlamlıq statusunda öz əksini tapmışdır. Diarreya uşaqlar, xüsusilə köckün ailələrinin uşaqları arasında yüksək dərəcədə yayılmışdır. Malyariya əleyhina dərmanların və malyariya nəzarəti üçün tələb olunan insektisidlərin azlıgilə bərabər köckün düşərgələrinin acınacaqlı vəziyyətdə olması malyariyanın yayılmasına şərait yaradır.

Anti-tireoid dərmanlarının və yodun kifayət qədər tə'min edilməməsi yod çatışmazlığının yüksək səddə çatmasına səbəb olmuşdur ki, bu da boğaz uru və əqli inkişafın geriliyinə bi-

Boks 3.1 Azərbaycanda sahiyyə sisteminin quruluşu

Sovet dövründə Azərbaycanın sahiyyə sistemi sıx tibb müəssisələri şabakasından ibaret idi. Ayri-ayrı şəxslər əsas tibbi xidmət üçün poliklinikalara təhkim edildi və ucqar ərazilərdə isə feldşer-mama mənteqələri xidmət göstərirdi. Xüsusi tə'cili yardım xidməti tə'min olunmuş yerli, qəsebə və mərkəzi tipli xəstəxanalar fealiyyət göstərirdi. Yerli sanitariya epidemiologiya stansiyaları (SES) etraf mühitin təmizliyi, su və qida məhsullarının keyfiyyəti, infeksiyon və parazitar xəstəliklərə nazər və həmçinin immunizasiya proqramlarının maddi-texniki cəhətdən tə'min edilməsi və həyata keçirilməsile bağlı məsələlər üçün mə'suliyyət daşıyırırdılar. Rayonlarda və mərkəzde ixtisaslaşdırılmış tibb ocaqları xərcəng, vəram, psixi və zöhrəvi xəstəliklərə düşər olmuş xəstələrin müalicəsilə meşğul olurdu. Bundan əlavə, bezi nazirləklər və iri dövlət müəssisələri öz personalını və onların ailə üzvlərini tibbi xidmətlə tə'min edirdi.

Sistem tərəfindən tə'min edilən fiziki infrastrukturun və xidmatın bütün sahələrinin keskin şəkildə dağılmışına baxmayaraq Azərbaycanın bu gənəkə sahiyyə sistemi hələ də sovet rejimindən miras qalmış təşkilati struktura əsaslanır. Hələ də bütün tibb müəssisələri dövlət nəzdindədir və dövlət tibb işçilərinin işe götürülməsinə nezət edir. Mürekkeb təbeçilik sistemi daxilində rayon tibb şöbələri sahiyyə Nazirliyinin təbeçiliyindədir. Lakin, onlar yerli büdcələrdən maliyyələşdirilir. SES-in bölmələri isə respublika Gigiyena və Epidemiologiya Mərkəzine hesabat verirler. Sahiyyə sahəsində siyasetin işlənilə hazırlanmasında həm Sahiyyə Nazirliyi, həm də Nazirlər Kabinetinə iştirak edir.

Iavasitə səbəb olan amildir. Azərbaycanın yeddi rayonunda – Şəkidə, Oğuzda, Qaxda, Şəmkirdə, Zaqatalada, Balakəndə və Ordubadda – hazırda yod çatışmamazlığı ÜST-nin təsbit etdiyi me'yar səviyyəsindədir. USAID, ÜST və UNICEF tərəfindən 1996-ci ildə aparılan tədqiqatlardan belə mə'lum olur ki, yüksək yayılmış boğaz urundan əziyyət çəkənlər xüsusi möcürü köçküñ əhali arasında üstünlük təşkil edir.

HIV infeksiyası ilə yoluxmuş Azərbaycan vətəndaşlarının sayı 1 iyun 1999-cu ilə görə 152 nəfərdir – bunun beynəlxalq rəqəmlərlə müqayisədə nisbətən yüksək göstərici olmadığını baxmayaraq, son iki ildə yeni qeydə alınmış halların sayı sür'ətlə artmışdır. 1996-ci ildə yalnız iki xəstələnmə hələ qeydə alınmışdır, 1999-cu ilin ilk yarısında artıq 64 yeni xəstələnmə hələ qeyd olunmuşdur. Xəstəliyin əsas yoluxma vasitəsi narkotik maddələrin vena-daxili istifadəsi (xəstələrin ümumi sayının 41 faizi və kişilər arasındakı halların 65 faizi) və hetero-

seksual əlaqələrdir (qeydə alınmış halların 30 faizi).

Beynəlxalq təcrübə göstərir ki, HIV/AIDS epidemiyasına qarşı fəal mübarizə tədbirləri həyata keçirilməzsə ölkədə xəstəlik böyük sür'ətlə yayılma və qarışış almaz hallara getirib çıxara bilər. Buna görə Sahiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının beş agentliyi 1998-ci ilin iyulunda bu xəstəliklərin yayılması qarışışının alınması məqsədilə ölkədə müvafiq potensialın yaradılmasına yönəldilmiş layihənin hazırlanması təşəbbüsünü irəli sürdürlər. Layihəyə vəziyyətin idarə edilməsi, içtimai-kültəvi informasiya və tədris, bu sahədə işləmək marağında olan qeyri-hökumət təşkilatlarının (QHT-ni) dəstəkləyən ehtiyat mərkəzlərinin yaradılması kimi tədbirlər daxildir. Qarşıda duran vəzifə HIV/ADIS problemi barədə müvafiq təşkilatlara ciddi və düzgün mə'lumat çatdırmaqdan ibarətdir ki, bu da ölkənin epidemiyaya qarşı mübarizə tədbirlərini müəyyən edəcəkdir.

Tibbi xidmətlərin aşağı keyfiyyəti, oraqqvari hüceyrə anemiyası hemofiliya və talassemiya kimi irsi xəstəliklərdən əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdırır. Belə xəstələrin sayı yüksək deyildir, lakin təqdim edilən tibbi xidmətlərin aşağı səviyyəsi əzabə düşərək onların vəziyyətini son dərəcə çətinləşdirir. Burada yalmız tibbi proqramlar deyil, həmçinin, sosial müdafiə tədbirləri və kültəvi informasiya vasitələrlə yanaşı yaxın qohumlar arasında nigarhların qarışışının alınması kimi proqramlar da daxil olmaqla münasib tədbirlərin tə'cili həyata keçirilməsinə ehtiyac duyulur.

Mövcud iqtisadi çətinliklər Azərbaycan əhalisinin böyük bir hissəsinin düzgün qidalanmamasında öz oksini tapmışdır. Hökumətin hesablamalarına görə, Azərbaycan ailələri öz cüz'i gəlirlərinin əsas hissəsini qida məhsullarının alınmasına sərf etməsinə baxmayaraq, özlərini lazımi kalorili qida rasionu ilə tə'min etmək iqtidarında deyillər. (Cədvəl 3.14.) Bunun nəticəsi olaraq aşağı keyfiyyətli qida rasionu ilə bağlı qida çatışmamazlığı və xəstəliklər müşahidə olunur. USAID, ÜST və UNICEF-in 1996-ci ildə apardığı tədqiqatlar göstərir ki, ölkədə uşaqların dörddə birinci yaxın hissəsi kifayat

qədər qidalanmış və hər əlli nəfərin toxminən ikisi anemiyyadan əziyyət çəkir.


Tədqiqatlar bu problemlərin qanuna uyğun olaraq xüsusilə köçkün əhalisi arasından yayılmasını aşkar edir. Məsələn, UMCOR və World Vision tərəfindən köçkün əhalisi arasında aparılan son tədqiqatlar göstərir ki, hamile olmayan qadınların 79 faizində anemiya, tədqiqatda cəlb edilən uşaqların 30 faizində isə qida çatışmazlığının əlamətləri mövcuddur.

Azərbaycanın rəsmi ana və körpə uşaq ölümü göstəriciləri beynəlxalq standartlardan çox da fərqlənmir. Belə ki, rəsmi statistika 1998-ci ildə hər 100 000 doğuşa 41,1 ana ölümü halı və hər 1 000 doğuşa 16,6 uşaq ölümü halı düşdüyüni göstərir. Lakin, bu rəqəmlərin daha yüksək olması ehtimalı var. Azərbaycan rəsmi qaynaqlarında ilk yeddi gündündə ölü körpə uşaqların sayının nəzərə alınmaması səbəbindən uşaq ölümü göstəriciləri ÜST-in tətbiq etdiyi metodə əsaslanaraq hesablanan rəqəmlərdən 25-30 faiz aşağıdır. Bundan əlavə ev şəraitində aparılan doğuş zamanı baş verən ölüm halları haqqında demək olar ki, heç bir məlumat verilmir. Hazırda isə doğuşların bir qismi ev şəraitində aparılır.

Yaşayış standartlarının enməsi və hərbi münaqişə nəticəsində gözlənilən ömür müddəti aşağı düşmüşdür. Bu göstərici 1995-ci ildən cətibarən artmağa başlamış və 1998-ci ilin birinci dekadasında ən yüksək dərəcəsinə çatmışdır. 71,6 ilə bərabər olan bu göstərici 1990-ci ildəki rəqəmdən bir qədər yüksəkdir.

Son illərdə rəsmi sağlamlıq indikatorlarında gözlənilməz dəyişikliklər baş vermişdir. Məsələn, 1997, 1998-ci illər arzində hər 100. 000 doğuşa düşən ana ölümü göstəricisi 31,0-dan 41,1-ə qədər artmış, körpə uşaq ölümünün rəsmi göstəricisi isə hər 1. 000 doğuşa düşən 19,6-dan 16,6 faizə enmişdir. Rəsmi məlumatə görə 1995-1997-ci illər ərzində (hər il) orta ömür müddəti əvvəlki müddətdəkindən ən azı bir il artıq olmuşdur.

Şəkil 3.8 1992-1998-ci illər arzində Azərbaycan vətəndaşları arasında yeni qeyda alınmış HIV hallarının sayı



3.4 Səhiyyədə vəziyyətin yaxşılaşdırılması üçün görülən işlər

Bir çox donorlar, beynəlxalq təşkilatlar və QHT-ları Azərbaycanda səhiyyə profilini inkişaf etdirmək üçün hökumətə six əməkdaşlıq edir. Məsələn, UNICEF və Səhiyyə Nazirliyi birlikdə ana və uşaq sağlamlığı programını həyata keçirirlər ki, buraya ana südü ilə qidalanmanın təbliği, doğum evlərinə və uşaq xəstəxanalarına dərman preparatlarının paylanması, malyariyanın qarşısının alınması tədbirləri və tibbi heyətin təkmilləşdirilməsi kimi məsələlər daxildir. Ölkənin immunizasiya programını UNICEF-in tə'min etdiyi vaksinlər və ekspertiza sayəsində həyata keçirmək mümkün oldu. Medecins Sans Frontiers, Qırmızı Xaç Cəmiyyətinin Beynəlxalq Federasiyası və Qırmızı Aypara Cəmiyyətləri həmçinin Azərbaycanda müəüm sağlamlıq programlarının həyata keçirilməsində iştirak edir.

Səhiyyə və Təhsil Nazirliklərlə birlikdə UNFPA və UNHCR reproduktiv sağlamlıq və ailənin planlaşdırılması sahəsində birgə işlər görürlər. Onların



Cadvel 3.14 1998-ci ildə Azərbaycanda fizioloji norma ilə müqayisədə uyğun ərzaq məhsullarının illik istehlakı

	Fizioloji norma (kq)	İstehlak (kq)	Müqayise (%)
Çörək va çörək məmulatları	126	158.7	+26
Kartof	50	38.9	-22
Təravəz bostan bitkiləri	106	87.2	-18
Meyva va giləmeyvə	54.4	57.6	+6
Ət ve et məhsulları	38	16.3	-57
Balıq	12	1.9	-84
Süd ve süd məhsulları	312	189.7	-39
Yumurta (sayla)	211	107	-49
Şeker	22	19.8	-10
Bitki yağı ve marqarin	5.5	4.8	-13
Kera yağı	9	6.4	-29

Manba: Azərbaycan Dövlət Statistika Komitəsi

iş planına ixtisas artırma, kliniki xidmətlər, informasiya yayımılanması və həmçinin tibbi ləvazimat, kontraseptiv və zəruri dörmən preparatları ilə təchiz etmək daxildir. Relief International, Beynəlxalq Xaç Cəmiyyəti, Children's Aid Direct və Yardım üzrə Birleşmiş Metodistlər Cəmiyyəti kimi QIHT-ları vasitəsilə icra edilən UNHCR-in göstərdiyi yardım əsasən köçkünlər və qać-qın əhalini nəzərdə tutur. Yuxarıda müzakirə edilənlərə əlavə olaraq qeyd etmək lazımdır ki, son vaxtlar BMT-nin beş agentliyi HIV/AIDS kimi xəstəliklərin qarşısının alınması yolunda aparılan işlərə qoşulub.

3.5 Azərbaycanda Ekoloji Vəziyyət.

Həm səhiyyənin vəziyyətində, həm də iqtisadiyyatda öz əksini tapan ətraf mühitin keyfiyyəti insanların sağlamlığı üçün çox mühüm amildir. Son əsr or-

zində Azərbaycanda ətraf mühitə xeyli ziyan dəymışdır. 20-ci əsrin əvvələrində Abşeron yarımadası bütün dünyada istehsal edilən neftin ümumi miqdarının yarısını tə'min edən mənbə idi. Sovet dövründə bu ərazi iri sənaye mərkəzinə çevrildi. Keçmiş Sovet İttifaqının başqa respublikalarında olduğu kimi, burada da sənaye və kənd təsərrüfatının sür'ətlə inkişafını nəyin bahasına olursa olsun əldə etmək cəhdərində ətraf mühitə dəyən zərərə tam laqeyd münasibət bəslənirdi. Nəticə e'tibarilə bu cür münasibət qeyri-sabit, yəni ətraf mühitin keyfiyyətə korlanması bahasına əldə edilən iqtisadi inkişafa gətirib çıxarmışdır.

Təqdim olunan bölmə Azərbaycanda su ehtiyatları, havanın keyfiyyəti, torpağın eroziyası və çirkənməsi, flora və faunanın biomüxtəlifliyilə bağlı ortaya çıxmış ekoloji problemləri qiymətləndirir. Aşağıdakı bölmədə ətraf mühitin qorunması yollarında atılan addımlar haqqında söhbət açılacaq.

Su ehtiyatları və onların keyfiyyəti. Azərbaycanda su ehtiyatları məhduddur və sudan hədsiz dərəcədə səmərəsiz istifadə su qılığının problemini daha da mürəkkəbləşdirir. Köhnəlmış və düzgün idarə olunmayan irrigasiya sistemi kənd təsərrüfatında 50 faizə qədər su itkisinə səbəb olur və sənayedə suyun yenidən təmizlənməsi praktiki olaraq yox dərəcəsindədir. Abşeron yarımadasına paylanan içməli suyun demək olar ki, yarısı ötürücü boru sistemində itir.

Azərbaycanın əksər hissələrində suyun keyfiyyəti aşağıdır. Əhalinin 80 faizdən çoxu müasir tələblərə uyğun su və kanalizasiya şəbəkələrinin olmadığı ərazilərdə yaşayır və adamların böyük hissəsi keyfiyyətli sudan istifadə etmək imkanına malik deyildir. Azərbaycanın xeyli hissəsinə təmiz su ilə tə'min edən Kür və Araz çayları Azərbaycanın daxilində və xaricində sənaye, kənd təsərrüfatı və möşət tullantılarından çirkənməyə məruz qalmışdır. Dünyaının on iri daxili su hövzəsi sayılan Xəzər dənizi, özünün həm hidrokarbon, həm də bioloji ehtiyatlarına görə Azərbaycanda iqtisadiyyatın dirçəlişi üçün böyük əhəmiyyət kəsb edir. Xəzərin Azərbaycan sektorunda neft yataqlarının koşfüyyati və işlənməsi sahəsində əsaslı işlər görülür. Onu da qeyd etmək lazımdır ki, tarixən Xəzər dün-



yanın nərə balığı və kürtü üzrə hasila-
tinin 90 faizindən artığını tə'min edən
bir mənbə olmuşdur. Bir çox ciddi
ekoloji problemlər o cümlədən bu gün
Xəzər dənizinin davamlı inkişafını
təhlükə altına alır, suyun çirkənləndiril-
məsi və su soviyyəsinin artması kimi
hallara gətirib çıxarmışdır. Həm çirk-
lənmə və həm də həddən artıq balıq
ovu nərə balığı ehtiyatlarının tezliklə
kəskin surətdə azalması təhlükəsini
yaratmışdır.

Havannın keyfiyyəti. Son onillik orzindo
Azərbaycanda havannın keyfiyyətində¹
əhəmiyyətli dərəcədə irəliləyişin oldu-
ğu müşahidə edildiyinə baxmayaraq,
avtomobil nəqliyyatının havaya burax-
diği tullantılar hələ də artmaqdadır.
Təsəffüf ki, müsbət ekoloji tendensiya-
nın yaranması ətraf mühitin sabit idarə
edilməsinin yox, böhrana uğramış sa-
naye istehsalının azalmasının nəticəsi
dir. Lakin, hər hansıa irəliləyişə bax-
mayaraq havannın çirkənlənməsinin səviyəsi
yüksekdir.

Dövlət Ekologiya Komitəsi havannın
çirkənlənmə dərəcəsi xüsusilə yüksək
olan səkkiz şəhərdə hava tullantıları ilə
bağlı tədqiqat işləri aparır və tədqiqat-
lar sübut edir ki, Azərbaycanda hava
çirkənlənməsinin 96 faizi beş şəhərdə
cəmlənmişdir. Bakıda, Sumqayıtda,
Gəncədə, Əli-Bayramlıda və Mingəçevirde.
Bələ mə'lum olmuşdur ki, bu
şəhərlərdə tədqiq edilən hava tullantı-
lарının həcmi Azərbaycan hava keyfiyyəti
standartlarının icazə verdiyi nor-
madan beş dəfə artıqdır.

Keçid dövrünü yaşayan bir çox başqa
ölkələrdə olduğu kimi Azərbaycanda da
ətraf mühiti əhəmiyyətli dərəcədə çirk-
ləndirən texnologiyalardan istifadə edi-
lir. Bunu ÜDM ilə müqayisədə havaya
buraxılan tullantıların həcmini qiymətləndirməklə tə'yin etmək mümkündür.
1995-ci ildə Azərbaycanda havaya
buraxılan karbon oksidlərinin həcmi
UDM ilə müqayisədə Avropa Birliyində
olduğundan altı dəfə yüksək olub (ən
son dövr üçün əldə olan mə'lumat).

Torpaq. Su və külək eroziyası, duzlaş-
ma və sənaye tullantıları Azərbaycanın
torpaq ehtiyatlarının qorunub saxlan-
ması üçün ciddi təhlükə yaradır. Öl-
komin ümumi torpaq ərazisinin təxminən
yarısı eroziyaya mə'ruz qalıb; 14
faiz təşkil edən hissəsində duzlaşma

Boks 3.2 Səhiyyə islahatları üçün insan ehtiyatları


İnsan ehtiyatlarının çatışmamazlığı Azerbaycan səhiyyə sektorunda köklü islahatlar apar-
maq cəhdlarına engel töredir. Səhiyyə programının yüksək səviyyədə tərtibatını, tətbiqini,
monitorinq və qiymətləndirilməsi aparmaq qabil olan tibb işçilərinin və səhiyyə sahəsində²
ixtisaslaşmış iqtisadçıların sayı çox cüzdür. Azerbaycanda hər il 1,500-dən artıq həkim və
1,000-e qədər tibb bacısı diplom alır, lakin tibb məktəblərinin və takmillesdirmə
institutlarının tədris programı əhaliyə göstərilecek səhiyyə xidmətinin tə'min edilmesində³
ənənəvi olaraq xəstəliklərin ambulator şəraitde qarşısının alınmasından çox onların
xəstəxanalarda müalicəsinə üstünlük verir. Bələ ki, tə'cili olaraq programa müstəqil fənn
kimi səhiyyənin təşkili fənni daxil edilmişdir.

Bundan başqa tibb mütexəssislerinin və müvafiq səhiyyə programlarının içərisində digər mə-
sul işçilərin aylıq əmək haqqları son dərəcə aşağıdır. Misal üçün, bir həkimin orta aylıq
maaşı 22\$ hecmindədir. Səhiyyə sistemində islahatların keçirilməsi işinə ixtisaslı heyətin
cəlb edilmesi sistemdə iş şəraitinin əsaslı şəkilde təkmilləşdiriləcəkini teləb edəcəkdir.

prosesi gedir və yeraltı suların səviyəsi yüksəkdir. 60.000 hektardan çox ərazi sənaye tullantıları, xüsusilə neft ilə çirkənlənib.

Flora və fauna. Azərbaycan təxminən 270 endemik bitki növü daxil olmaqla rəngarəng növləri əhatə edən zəngin bitki və heyvanlar albəminə malik olmasına baxmayaraq, hazırda ölkədə növ müxtəlifliyinin azalması qorxusu yaranmışdır. Burada təxminən 38 bitki və 75 heyvan növü nadirdir və ya xüsusi itirilmək təhlükəsi altındadır. Azərbaycanın qoruqlarının və qorunan ərazilərinin idarə edilməsi üçün cüz'i vosait ayrıltı və qoruqların böyük bir hissəsi Azərbaycanın işğal altında olan ərazilərindədir. Sözsüz ki, o yerlərdə böyük daşıntılar baş vermişdir.

Şəkil 3.9 1990-1998-ci illərdə havaya buraxılan tullantıların həcmi (min ton)





Ümumi ərazinin 11 faizini təşkil edən Azərbaycan məşələri də təhlükə altındadır. Kəndlərdəki enerji qılığı, köçkünlərin və qacqunların mövcudluğu ilə əlaqədar əhalimin artan ehtiyacı və Sovet İttifaqı dağılıqdan sonra taxta idxalının son dərəcə aşağı enməsi məşələrin əhəmiyyətli dərəcədə qırılması ilə nəticələnmişdir.

3.6 Ətraf Mühitin Yaxşılaşdırılması Sahəsində Görülən İşlər.

Azərbaycan dövləti və xalqı beynəlxalq toşkilatların vaxtaşını yardım ilə ölkənin ekoloji problemlərinin araşdırılması və həlli sahəsində müəyyən işlər aparmağa başlamışdır. Dövlət Ekoloji Komitəsi və Dünya Bankı bir neçə dövlət agentlikləri, Elmlər Akademiyası və ekoloji QHT-lərm birləşməsindən sonra bu yaxnlarda Ətraf Mühit üzrə ətraflı Milli Fəaliyyət Planı (ƏMMFP) işləyib hazırlanmışdır. ƏMMFP Azərbaycanda bu gün on çox aktual sayılan problemləri aşkar edir və problemlərin həlli üçün yerinə yetirilməsi tələb olunan fəaliyyətləri ön plana çəkir. ƏMMFP-də ciddi diqqət tələb edən məsələlər arasında sənaye tullantıları, nərə bahının ehtiyatlarına dəymiş ziyan, suyun keyfiyyətsizləşməsi və ətraf mühitin idarə edilməsi prioritet problemlər kimi vurğulanır.

Problemlərin həlli üçün Hökumət və Dünya Bankı 1999-cu ildə Ətraf mühit üzrə Tə'cili İnvestisiya layihəsinin hazırlanması təşəbbüsünü irəli sürdü. Bu layihə nərə bahının çoxaldılması üçün yeni zavodun tikilməsini, Sumqayıt yaxlığında tərkibində civa olan sənaye tullantılarının idarə olunmasını və

quruda neft yataqlarının təmizlənməsi üzrə təcrübə layihəsinin hazırlanmasını nəzərdə tutur. Əlavə olaraq, Dövlətin ekoloji üzrə idarə etmə sistemini gücləndirmək cəhdləri Dünya Bankı və British Know-How Fund-nın dəstəyiylə həyata keçiriləcəkdir.

Xəzər körfəzinin üzləşdiyi ekoloji problemlərin beynəlxalq xarakterinə uyğun olaraq Azərbaycan hökuməti və dörd Xəzəryanı ölkənin hökumətləri UNDP, Dövlət Bankı, BMT-nin Ətraf Mühitin Programı və Avropa Birliyinin (TASİS) yardım ilə Xəzərin Ekologiyası Programını hazırlamışlar. Bu geniş programın ilk mərhəlesi ön mühüm ekoloji problemlərin araşdırılması və regional strateji iş programının həmçinin milli fəaliyyət planları külliyyatının sistemləşdirilməsi məsələlərlə məşğul olur.

Azərbaycan UNDP-nin dəstəyiylə daha iki mühüm beynəlxalq miqyaslı ekoloji məsələni həyata keçirir; iqlimin dəyişməsi və ozon qatının nazikləşməsi. BMT-nin Iqlimin dəyişməsi üzrə Çərçivə Konvensiyasının iştirakçıları olan tərəflərin Konfransı üçün ilk məlumatlar hazırlanır. Eyni zamanda ozon qatının pozulmasına səbəb olan qazların istifadəsinin və havaya buraxılmasının azaldılmasını nəzərdə tutan ayrıca dörd layihə üzrə iş aparılır.

Bunlarla yanaşı Azərbaycan müxtəlisəf sahələrdə beynəlxalq ekoloji standartlardan istifadə etməyə başlamışdır. Bu gün ölkə ətraf mühitlə bağlı yeddi beynəlxalq konvensiyada tam tərəf müqabildir. Azərbaycanda çalışan eksər xarici şirkətlər beynəlxalq miqyasda özünü doğrultmuş ekoloji prosedurlardan istifadə edir və müvafiq olaraq yerli mütəxəssislərin bu istiqamətdə ixtisaslarını artırmağa kömək edir. 1996-cı ildə Dövlət Ekoloji Komitəsi Azərbaycan üçün iqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edən bütün layihələrdə riayət edilməsi zəruri olan ətraf mühitə tə'sirin qiymətləndirilməsi prosesini özündə eks etdirən Əsasnamə nəşr etdi və Azərbaycan bu prosedurlarla tamış etdi. BMT-nin İnkışaf Programının köməyiylə yaranan bu Əsasnamə ölkənin nadir ekoloji vəziyyətini nəzərə almaqla, beynəlxalq miqyasda təcrübədən uğurla keçmiş ekoloji proseduraları özündə cəmləşdirir.

3.7 Yekun.

Azərbaycan əhalisinin sağlamlığı səhiyyə sektorundakı struktur uyğunsuzluqdan və maliyyə çatışmamazlığından, iqtisadi böhranın yaratdığı sıxıntılarından və hərbi münaqişələrdən zərər çəkir. Eyni zamanda, ölkə sənaye və kənd təsərrüfatının inkişafının tə'min edilməsində ekoloji amilləri nəzər almamaq ənənəsindən miras qalmış ciddi problemlərlə üzлəşib. Ölkə ərazisinin böyük bir hissəsinin işgal altında olması və insanların yaşayış yerlərindən didərgin düşməsi hər iki sahədə, səhiyyə və ətraf mühitin qorunması sahələrindəki çətinlikləri dəha da dərinləşdirir.

Azərbaycanda tə'cili olaraq bütün əhalinin ilkin səhiyyə xidmətlərindən istifadə edə bilməsini tə'min etmək tələb olunur. Bu, səhiyyə bölməsində struktur dəyişikliklərin həyata keçirilməsini, tibbi təcrübə və prosedurları təkmilləşdirilməsini və səhiyyəyə ayrılan xərclərin yenidən nəzərdən keçirilməsini və artırılmasını tələb edəcəkdir. HIV/AIDS-in yayılması qarşısını almaq məqsədilə kütləvi-informasiya kompaniyalarının və sağlam davranış nümunələrinin təbliğinin gücləndirilməsi və bu kimi digər işlərin aparılması vacibdir.

Azərbaycanın ən ciddi ekoloji problemləri Hökumətin, QHT-nin və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə başlamışdır. Hazırda problem-lərin çözülməsi və ölkənin ətraf mühitin mühafizəsi sahəsində idarəetmə qabiliyyətini gücləndirmək məqsədilə çoxsaylı proqramlar işlənib hazırlanır. Azərbaycan çaylarının çirkənməsi, Xəzər dənizinin ekoloji vəziyyət və ozon qatının pozulması kimi son dərəcə mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu, yaxud lazımi qaydada həlli üçün regional və beynəlxalq əməkdaşlığın hər zaman davam etdirilməsi zəruridir.

Azərbaycanda insan inkişafına nail olunması əhəmiyyətli dərəcədə ölkənin həm səhiyyə və həm də ətraf mühitin mühafizəsi sahələrindəki problemlərin həllindən asılıdır. Hər iki sahə sabit iqtisadi irəliləyişə və yaşayış standartlarının yüksəlməsinə təkan verən qanunlardan bəhrələnəcəkdir.



4.1 Giriş

Hər bir insannın malik olduğu bilik və bacarıq potensialını inkişaf etdirmək üçün lazımi imkanlara ehtiyacı var. Bu imkanların əldə olunması təhsilin keyfiyyətindən və mədəniyyətin səviyyəsindən asılıdır. Azərbaycanda ağır iqtisadi keçid dövrü və hərbi münaqişə həm təhsil və həm də mədəniyyət sahələrinə öz mənfi tə'sirini göstərib. Bu fəsil Azərbaycanda təhsilin, elmi tərəqqinin, mədəniyyətin, dinin və istirahətin bu günki vəziyyətini səciyyələndirir.

4.2 Təhsil

Keçmiş Sovet İttifaqından Azərbaycana güclü və hərtərəfli inkişaf etmiş təhsil sistemi miras qalmışdır. Yaşlı təbəqənin əksəriyyəti savadlıdır, ibtidai və

orta məktəbə davamıyyət hələ də yüksəkdir. Lakin, təhsilə qoyulan cüz'ü maliyyə vəsaiti və təhsil sistemində strukturun zoifliyi kimi problemlər bütün keçmiş Sovet ölkələrində olduğu kimi, Azərbaycanda da təhsilin inkişafına mane olmuşdur. Azərbaycanda Dağlıq Qarabağla bağlı münaqişə bu kimi çətinlikləri daha da dörnləşdirir.

4.2.1 Məktəbdə Qeydiyyat və Davamıyyət

Azərbaycan Respublikasının Konstitusiyası bütün vətəndaşlara altı yaşından başlayaraq pulsuz təhsil verilməsinə zamanat verir. Ümumilikdə, ibtidai və orta məktəbdə təhsil almışların sayı 90 faizi örür və təhsildə heç bir cins fərqi qoyulmur. Dövlət statistikasına görə 15 yaşına qədər və 15 yaşından yuxarı əhalinin 92 faizi on azı səkkizillik məktəbi və 72 faizi orta təhsil məktəbini bitirib.

Ola bilsin ki, məktəbdəki rəsmi qeydiyyat dəslərə davamıyyətin həqiqi mənzərəsini özündə əks etdirmir. Dünya Bankının ölkədə keçirdiyi tədqiqatın nəticələrinə uyğun olaraq, məktəbdə qeydiyyata alınan uşaqların 10 faizi dörslərdə iştirak etmir (bütün tədris ili boyunca bir ay və daha artıq) və bu göstərici müxtəlif regionlarda kəskin fərqlənir. Məsələn, cənub bölgəsində 6-dan 16 yaşa qədər kasib uşaqların

43 faizinin, Naxçıvanda 38 faizinin və Abşeron yarımadasında yalnız 2 faizi- nin dərslərə davamıyyəti aşağıdır. Çox güman ki, onların əksəriyyətini qızlar təşkil edir.

Orta təhsillərini bitirmədən təhsili yarımcı atan şagirdlərin sayı artmaqdadır. 1998-ci ildə 133 400 şagird doqquzillik təhsil alıb, yalnız 85 300 şagird orta məktəbi bitirib. Məktəbəqədər təhsili davamıyyət xüsusilə aşağıdır və müvafiq yaşı uşaqların 12 faizini təşkil edir. Şəhər və kənd ərazilərinin məktəbəqədər təhsili davamıyyəti arasında qeyri-mütənasiblik vardır: şəhər ərazisində 18 faiz və kənd ərazisində 6 faiz.


Açınacaqlı haldır ki, yoxsul həyat şəraitini əksər ailələri öz övladlarını ya müvəqqəti, ya də daimi olaraq məktəbdən çıxartmağa vadar edir. Bə'zi ailələr övladlarının məktəb geyimini və yol xərcini tə'min edə bilmir. Uşaqların bə'zisi iso ailələrinə kömək olaraq qazanc əldə etməsi üçün məktəbdən kənarlaşdırılır.

4.2.2 Təhsilliə bağlı xərclər

Son on illikdə təhsilliə bağlı dövlət xərcləri çox aşağı düşməşdir. Hazırda bu xərclər ÜDM-də 1990-ci ildə olan səviyyəyin yarısına enmişdir. Bu, əsasən real ÜDM-nin keçən dövr ərzində kəskin şəkildə azalması ilə əlaqədardır. Çox cüz-i maliyyələşdirmə fiziki infrastrukturunun dağılmasına, dərsliklərin və dərs avadanlığının çatışmamazlığına, müəllimlərin aşağı əmək haqqına və ruh düşkünlüyünə səbəb olub.

Təhsil sisteminə dövlət xərclərinin azalması son illərdə bu sahəyə şəxsi xərclərin artmasına gətirib çıxarmışdır ki, bu da yoxsulluq şəraitini üçün çox da münasib deyildir. Ailələrin məktəb geyiminə, ləvazimata və yola sərf etdiyi təhsilliə bağlı xərcləri son dərəcə artmışdır. Bundan əlavə, dövlət təhsilinin keyfiyyətinin aşağı düşməsilə əlaqədar övladlarını özəl məktəblərə

Sakil 4.10 ÜDM-da təhsiliə sərf edilən dövlət xərcləri, 1991/1998 (faizlə)



göndərən və onlar üçün fərdi müəllim tutan ailələrin sayı durmadan artır.

Azərbaycanda özəl tədris müəssisələrinin qeydiyyatdan keçməsinə və fealiyyət göstərməsinə şərait yaradılıb. Dövlət məktəblərində əmək haqqının az olması səbəbindən peşəkar müəllimlər daha yüksək məvacib ödəyən özəl məktəblərdə işləməyə can atır. Özəl təhsilin meydana gəlməsi əlbəttə ki, təhsil haqqını ödəməyə imkanı olan Azərbaycan vətəndaşlarının təhsil alternativlərini artırır. Lakin, dövlət və özəl məktəblərdəki təhsilin keyfiyyəti və maliyyələşdirmə arasında gedən rəqabət az gəlirli ailələrin uşaqlarının yüksək səviyyəli təhsil almaq imkanları qarışından sədd çokır.

4.2.3 Hərbi münaqişənin tə'siri

Dağlıq Qarabağla əlaqədar hərbi münaqişəsi təhsil sistemində gərginlik yaradıb. Ümumi dövlət məktəblərinin 20 faizini təşhil edən səkkiz yüz məktəb tərk edilib və orada təhsil alan şagirdlər didorgın düşüb. Bunun nəticəsi olaraq, ölkədəki bütün məktəblər əlavə şagirdlər qəbul etməyə məcbur olub. Məktəblərin və uşaq bağçalarının çoxu qaçın əhalilə tərəfindən siğnacağa çevirilib. Bu tendensiya məktəblərin normadan artıq yüklenməsinə səbəb olub; hazırda məktəblərin 75,9 faizi iki və ya üç növbəli sistemə keçib (1990-91 tədris ilində 59,5 faiz idi) və şagirdlərin 35,4 faizi ikinci və ya üçüncü növbəyə gedir (1990-91-ci illərdə 27,4 faiz idi).



4.2.4 Təhsil sistemindəki çətinliklər

Müəllim və şagird sayında tarazığın olmaması, təhsilin maliyyələşdirilməsindəki problemlər və tədris planının zəif tərtibi kimi məsələlər də daxil olmaqla, təhsil sistemində bir çox digər çətinliklər ortaya çıxmışdır. Dövlət statistikasına görə 1998/99 tədris ilinin başlangıcında dövlət ümumtəhsil gündüz məktəblərində şagirdlərin sayı 1 611 000 nəfər və müəllimlərin sayı isə 158 000 nəfər olmuşdur ki, bu da

Boks 4.3. Gender və Təhsil

Azərbaycanın təhsil sisteminde əldə olunan mühüm nailiyətlərdən biri də təhsildə gender fərqiinin olmamasıdır. Lakin, təhsil sisteminin işçi strukturunda və ölkənin en yüksək akademik dərəcelərə təltif edilməsində müəyyən assimetriya meydana çıxır.

Dövlət statistikasına görə təhsil sisteminde çalışan ümumi işçilərin 65,5 faizini qadın işçi heyəti təşkil etdiyi halda qadınlar sistemdə rəhbər vəzifələrin 20 faizindən de azını tutur. Təhsil sisteminde qadınlara ödənilən orta əmək haqqı kişilərə ödənilən əmək haqqının təxminən 70 faizi qədərdir.

Azərbaycanın en yüksək elmi dərəcəsi olan Elmlər Doktoru rütbəsini daşıyan adamlar arasında yalnız 10 faizi qadındır. Elmlər namizədi derecesini alanların ise təxminən 30 faizi qadındır. Mə'marlıq, incəsanat tarixi, psixologiya və biologiya sahələrində ali dərəca alanların ekseriyeti qadınlardır, kişilərse hərbi elmlər, fizika-riyaziyyat eli-ləri, iqtisadiyyat və geologiya kimi sahələrdə üstünlük təşkil edir. Kimya, coğrafiya və filologiya sahəsində ali dərəce alanlar içerisinde qadınlardır və kişilər demek olar ki, bərabər saydadır.

müəllim və şagird sayında qeyri-tarazığın təxminən 10:1 olduğunu oks etdirir. Hazırkı büdcələşdirmə mexanizmi rayon və məktəblərə təhsil üçün yerli şəraitə uyğun bütçə ayırmalarına çox az imkan verir. Bundan əlavə, təhsil sistemində maliyyənin idarə edilməsinin yaxşılaşdırılmasına və maliyyələşdirməyə cavabdehlik mexanizminin daha aydın şəkil almasına ehtiyac var.

Ümumi tədris planı Sovet vaxtlarından bəri çox az dəyişib. Peşə və texniki proqramlar hələ də dar ixtisaslar üzərində cəmloşib. Buna görə də onlar, oksor hallarda bazar iqtisadiyyatının və demokratik cəmiyyətin ehtiyaclarını ödəməkdə özünü doğrultmur və işi bazarının tələbatına uyğun deyildir.

4.2.5 İbtidai və orta təhsilin keyfiyyətinin yaxşılaşdırılması yollarında atılan addımlar

Hökumət təhsil sektorunda yaranmış çoxsaylı problemlərin həlli yolunda mü hüüm addımlar atılmışdır. 1998-ci ilin martında Prezidentin fərmanı ilə Təhsil İslahatı Komissiyası yaradıldı. Komissiyanın təhsil islahatı üçün hazırladığı strategiya 1999-cu ilin iyununda Prezident tərəfindən qəbul edildi. Bunun əsasında təhsil haqqında qanunun layihəsi hazırlanıb və Milli Məclis tərəfindən baxılrıb.

Tədris planında, ixtisasi müəllimlərin yetişdirilməsində və kompensasiyasında, təhsilin maliyyələşdirilməsində və idarə edilməsində, dərs ləvazimatının keyfiyyətində və məktəblilərin fiziki vəziyyətində çox geniş irəliləyişlər Hökumətin təhsil islahatı strategiyasında eks etdirilmişdir. Təhsilin keyfiyyətinin bütün ölkədə yaxşılaşdırılması üçün İslahat prosesi məktəblərdən istifadə və onlara düzgün münasibət məsələsinə xüsusi diqqət tələb edəcəkdir.

Beynəlxalq təşkilatlar təhsil sisteminin keyfiyyətini daha da yaxşılaşdırmaqdən

ötrü Hökumətə fəal kömək edirlər. Məsələn, Dünya Bankı Hökumətin təhsil islahatı prosesini dəstəkləyir və tədris planının tərtibinə və müəllimlərin ixtisasının təkmilləşdirməsinə yardım göstərir. UNICEF-in köməkliyi ilə əhalinin şəxsi-ödəmə mexanizmini inkişaf etdirmək və məktəb təhsili alan əhalinin sayını artırmaq sahəsində pilot layihələr həyata keçirilməkdədir. UNICEF həmçinin əqlil zəif olan uşaqlar üçün xüsusi təhsilin yaradılması və köçkün uşaqların sosial-mənəvi cəhətdən reabilitasiyası sahəsində programlar həyata keçirir. UNHCR və onun partnerləri köçkün əhali arasında məktəblərin bərpasından, şagirdlərin sülh şəraitində təhsil almasından və şəraitə dözümlüyündən, gənclərin peşə təhsili ilə tə'min olunmasından ötrü iş aparırlar.

4.2.6 Ali təhsildəki tendensiyalar

Azərbaycanda 25 dövlət və 17 özəl ali təhsil institutu fəaliyyət göstərir. Son on illiyin əvvəlində ali təhsil alanların sayı aşağı düşüb və keçid dövründə olduğundan hələ də çox aşağı səviyyədə qalmaqdadır. Belə ki, son illər özəl universitetlərdə təhsil alanların sayı nəzərə çarpacaq dərəcədə artıb (Bax şəkil 4.11).

Tələbələrin ali məktəblərə qəbulu zamanı ixtisas seçmələrində müəyyən çatışmaqlıqlar aşkar edilir. Birinci, dövlət universitetlərində ali pedoqoji təhsil alan tələbələrin sayının çoxluğu təhsil sektorunda normadan artıq işçi qüvvəsinin olmasına səbəb olub (son dörd ildə 40 faizdən çox).

Ən böyük dəyişikliklər mühəndislik və kənd təsərrüfatı sahəsində ixtisas seçmənin azalması və hüquq və iqtisadiyyat sahəsində isə ixtisas seçmənin artması ilə müşahidə edilir. Burada gender assimetriyası mövcuddur. 1999-cu ildə dövlət institutlarında iqtisadiyyat ixtisasına yüksələnlərin sayı son onillikdə olan göstəricinin ən yüksək səviyyəsinə çatıb (16 faiz). Özəl universitetlərdə tə-

Şəkil 4.11 Ali təhsil alan tələbələrin sayı, hər 10 000 əhaliyə



Manbə: Azərbaycanın İllik Statistika Kitabı 1999, sah., 115, 117 və UNDP-nin AİSK-nin məlumatına müvafiq apardığı hesablamalar

ləbələrin yarıya qədəri hüquq və dördə bir hissədən çoxu isə iqtisadiyyatı öyrənir. Mühəndislik və kənd təsərrüfatı kimi məhsuldalar sahələrdə ixtisas artırmanın aşağı düşməsi narahatlılıq doğurur. Bununla belə, hüquq və iqtisadiyyat sahələrinə marağın artması yeni mütəxəssislərin bazar iqtisadiyyatına keçidin və demokratik sistemin tələblərini ödəməkdən ötrü tam hazırlılı olmaları barədə nikbin olmağa imkan verir.

4.3 Elm

Azərbaycan elmi cəhətdən inkişaf etmiş ölkədir. Lakin, ölkədə son onilli-

Cədvəl 4.15 Dövlət və özəl institutlarda ali təhsil alan tələbələrin sayı (tədris ilinin başlangıcında, min adam)


	1995/96	1996/97	1997/98	1998/99
Dövlət ali institutlarında təhsil alan tələbələr, o cümlədən:	86.3	82.4	79.8	82.3
gündüz	58.6	61.6	61.2	68.2
axşam/qiyabi	27.7	20.8	18.6	14.1
Özəl ali institutlarında təhsil alan tələbələr, o cümlədən:	12.5	20.3	20.4	24.2
gündüz	10.8	16.0	16.5	20.0
axşam/qiyabi	1.7	4.3	3.9	4.2

Manbə: Azərbaycanın İllik Statistika Kitabı 1999, sah., 115, 117

Cədvəl 4.16 İxtisas üzrə dövlət ali məktəblərini bitirənlər, 1990 və 1992/98 (ümumi məzunların faizi)

	1990	1992	1993	1994	1995	1996	1997	1998
Təhsil	39.6	35.6	32.4	32.9	41.6	43.9	44.4	40.9
Mühəndislik	37.4	33.2	39.4	34.2	29.5	26.7	24.2	25.1
Kənd təsərrüfatı	6.6	9.9	11.2	9.3	6.4	7.0	5.4	4.1
İqtisadiyyat	6.6	8.4	4.3	8.7	8.7	10.7	13.9	15.8
Səhiyyə və idman	7.1	9.9	10.1	11.8	11.0	8.6	7.6	10.5
İncəsənət və kinomətografiya	2.7	3.0	2.7	3.1	2.9	3.2	3.6	2.9

Mənbə: UNDP-nin AİSK-nın mə'lumatına müvafiq apardığı hesablamalar, Azərbaycanın İllik Statistika Kitabı 1999, sah., 116



yin ilk yarısında höküm süren və yenico dirçəlməyə başlayan iqtisadi böhran ölkənin elmi potensialına böyük zıyan vurub. 1998-ci ildə elmə sərf edilən dövlət xərcəri ÜDM-nin 0.3 faizini təşkil edib və bütün son onillik boyunca ÜDM-də payı sabit qalıb. ÜDM-in səviyyəsi 1990-ci illərlə müqayisədə çox aşağı olduğu üçün başqa sahələrdə olduğu kimi elmə ay-

rlan dövlət investisiyasında da böyük ixtisarlar aparılmışdır.

Elmi institutların yeni elmi mə'lumatları vaxtında almasına xidmət edən texniki avadanlığı əldə etməkdən və ya onları müasirləşdirməkdən ötrü maliyyə imkanları çox məhduddur. Son onillikdə müvafiq orta aylıq maaşların azalması ilə əlaqədar elm və elm xidməti üçün ödənilən orta əmək haqqı aşağıdır. Elmə ayrılan investisiyanın ixtisarı və maaşların aşağı olması elmi işə marağı müəyyən mə'nada azalıb və bir çox elmi işçiləri öz sahələrini tərk etməyə və ya başqa ölkələrdə iş axtarmağa məcbur edib. Dövlət statistikasına görə Azərbaycanda elm sahəsində xidmət göstərən işçilərin sayı 1990-ci ildə olan ümumi işçilərin 1.5 faizindən 1998-ci ildə 0.9 faizinə enmişdir.

4.4 Mədəniyyət və İncəsənət

Dövlət xərcərinin azalması nəticəsində mədəniyyət və incəsənətin yüksəldilməsi üçün son onillikdə qeyri-dövlət xərcərinə cəhiyac artıb. Buna görə də, bir çox incəsənət adamları mədəniyyət sahəsində fəaliyyət göstərmək iqtidarımda deyil. Həmçinin, dövlətin mədəniyyət sahəsinə ayırdığı xərcələr kəskin azalıb. Bu da mədəni xidmətlərin sayının və keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Məsələn, dövlət kitabxanaları faktiki olaraq yeni noşr edilmiş kitabların alınmasını dayandırıb və onların kitab cəhiyatı demək olar ki, tükənib. 1992-ci ilə nisbətən kitabların, qazet və məcmuələrin sayı 13 faizə enmişdir.

İncəsənət sahəsinin möhduldəşməsi və mədəni xidmətin keyfiyyətinin aşağı düşməsilə əlaqədar teatr, muzey və kinoteatrlar kimi incəsənət ocaqlarına davamıyyət xeyli azalıb. Kitabların, qəzet və məcmuələrin qiymətinin artmasına baxmayaraq dövlət kitabxanalarından faydalananların sayı azdır. İncəsənət mərkəzlərinin sayının artmasına baxmayaraq onlardan çox da istifadə edilmir.

Cədvəl 4.17 İncəsənət mərkəzlərinin sayı

	1992	1995	1998
Teatr (peşəkar)	22	26	26
Muzey	128	145	152
Kinoteatr	1.025	790	671
Kitabxana	4.909	4.794	4.522

Mənbə: Azərbaycan İllik Statistika Kitabı 1999, sah., 128-130

Cədvəl 4.18 İncəsənət mərkəzlərindən istifadə (əhalinin hər min nəfərinə)

	1992	1995	1998
Teatr (peşəkar)	186	156	106
Muzey	275	201	174
Kinoteatr	763	38	15
Kitabxana	198	193	177

Manşə: Azərbaycan İllik Statistika Kitabı 1999, sah. 128-130, UNDP-nin AİŞK-nin məlumatına müvafiq apardığı hesablamalar

Azərbaycanda həyatın digər sahələrində olduğu kimi mədəniyyət həyatı da Dağlıq Qarabağla əlaqədar münaqişəsinin böyük tə'sirinə məruz qalmışdır. İşgal olunmuş və mühəribədən ziyan çəkmmiş ərazilərdə mədəniyyətin infrastrukturunu tamamilə dağıdılmışdır. Bu ərazilərin keçmiş sakinləri öz torpaqlarını tərk edib. Acınacaqlı kasib həyat tərzi hazırda onları mədəniyyət imkanlarından tam məhrum edib.

Mədəniyyət işçiləri ölkədə en az əmək haqqı alanların sırasındadır. Dövlət statistikasına görə 1998-ci ildə mədəniyyəti və incəsənət işçilərinə ödənilən əmək haqqı müvafiq olaraq 76 016 manat (təxminən 20 ABŞ dolları) və 68 730 manatdır (təxminən 18 ABŞ dolları).

4.5 Din

İnsan inkişafı – iqtisadiyyatı inkişafı prosesi, cəmiyyətdə bütün insanların sosial və siyasi azadlığı – həqiqi din azadlığının olmasına tələb edir. Azərbaycan Respublikasının Konstitusiyası, Dini Azadlıq Qanunu və Dini Mərkəzlər Haqqında Qanun (1992-ci ildə qəbul edilib, 1996 və 1997-ci illərdə genişləndirilib) hər votondaşın dini e'tiqadına, ziyarətgahlara səfər etməsinə, milli və dövlət təhlükəsizliyinə zidd olmadan öz dini dəyerlərini təbliğ etməyə hüquq qazandırır. Sovet İttifaqının tərkib hissəsi kimi Azərbaycanın yaxın tarixi baxımından dini azadlıq və azad toplumma hüquqları böyük yenilikdir. Bu səbəbdən, ölkənin dirlə bağlı qanunlarının həyata keçirilməsinə nail olmaq üçün xüsusi diqqət tələb ediləcək.



Son illər Azərbaycanda bir neçə yeni dini mərkəz yaranmışdır. İslam, xacəpərəstlik və yəhudü kimi müxtəlif dini e'tiqadılara məxsus adamlar öz dini e'tiqadlarına sitayış etmək və öz prinsiplərini təbliğ etməkdən ötrü bu kimi

Boks 4.4 Beynəlxalq ictimaiyyət və mədəniyyət

Azərbaycanda mədəniyyətin qorunub saxlanması və yüksəldiləsi üçün beynəlxalq cəmiyyətin mühüm rolü olmuşdur. Beynəlxalq təşkilatlar, sefirliklər və xarici şirkətlər Azərbaycan müsəlmanlarının sərgisində konsertlərdən, rəsm sərgilərindən, kukla teatrı tamaşalarından, rəsm və müsabiqələrdən ibarət mədəniyyət tədbirlərinə sponsorluq edib. Birleşmiş Mللətlər Təşkilatının İnkışaf Programı (BMTİP) Azərbaycan mədəniyyətinin qorunub saxlanması yollarında bir çox yerli tədbirlərin həyata keçirilməsinə köməklik göstərib. Bura Azərbaycan Dövlət Opera və Balet Teatrının inkişafı, Azərbaycanın milli xalçaçılıq və toxuculuq sanəti haqqında kitabın hazırlanması, milli folklor toplusunun ("Dədə Qorqud") tərcüməsi və nəşri daxildir. Tezliklə Dünya Bankı bir hissəsi yer üzündən silinməkdə olan abidələrin qorunub saxlanması və barəsi üçün milli imkanların artırılmasına kömək edəcək. Azərbaycanın mədəniyyətinə göstərilən bu beynəlxalq yardım dövlət fondunun cüziliyindən irəli gələn çalışmadızlıqları aradan qaldırmağa kömək edir.

Cədvəl 4. 19 Azərbaycan idmançılarının iştirak etdiyi yarışlar, 1996-1998

	1996	1997	1998
Başqa ölkələrdə keçirilən beynəlxalq yarışlar	105	126	133
Azərbaycanda keçirilən beynəlxalq yarışlar	10	12	8
Milli yarışlar	80	91	93
Yerli yarışlar	894	1.714	1.809



müvafiq mərkəzlərdə birləşir. Mühim mədəniyyət əhəmiyyətli dini mərkəz sayılan, lakin, Sovet illərində dağıdılan Bakı Bibi-Heybət məscidi 1998-ci ilde yenidən bərpa edilib. Müxtəlif dini konfessiyalara mənsub insanlar arasındakı münasibət onların arasında müstəsna dərəcədə qarşılıqlı anlaşmanın varlığı ilə xarakterizə edilir.

Azərbaycanda, həm yeni dini mərkəzlərdə həm də bir neçə ali məktəbdə, dinin tədrisi yenidən tədbiq edilməyə başlayıb. Məsələn, dövlət universitetlərində humanist fəlsəfəni və müasir din tarixini şahəd edən fənnlər tədris edilir.

4.6 İstirahət və İdman

Keçid dövründən və Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl Azərbaycan Sovet İttifaqından olan bütün turistlər üçün məşhur istirahət guşəsi idi. Lakin, bu gün ölkənin istirahət infrastrukturunu iqtisadi çətinliklərdən və münaqişənin tə'sirindən ziyan çokır. Sanatoriya və istirahət guşələrinin sayı 1991-ci ildə 106 ədəd olmuş və 1999-cu ildə bu rəqəm 88-ə enmişdir. Onların iş qabiliyyəti 50 faizə qədər azalmışdır. Ən gözəl istirahət və sağlamlıq mərkəzlərinin çoxu ölkənin işgal olunmuş və müharibə zamanı dağıdılmış ərazilərində yerləşirdi. Ölkənin digər yerlərindəki istirahət ocaqlarının böyük hissəsi hazırda köçkün əhalinin məskunlaşması üçün istifadə edilir.

Reabilitasiya və ölkədə istirahət xidmətinin inkişaf etdirilməsi insan inkişafı üçün vacib amildir. İstirahət vəstələrinin genişləndirilməsi həm onlardan istifadə edən Azərbaycan vətəndaşlarına fayda verəcək və həm də xarici turistlərin axını ilə iqtisadiyyata xeyir götirəcəkdir. Son illər turizm artmağa başlamışdır və gələn xarici turistlərin sayı nəzərə çarpacaq dərəcədədir. Rəsmi statistikaya uyğun olaraq 1998-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 483 000 nəfərə bərabər olmuşdur ki, onların da əksəriyyətini digər MDB ölkələrindən və İrandan olan turistlər təşkil edir.

Bərpa və təmir üçün pul vəsaitlərinin qitliği ucbatından bu onillik ərzində ölkədə, xüsusilə kəndlərdə, idman komplekslərinin çoxu söküllüb sıradan çıxmışdır. Bu yaxınlarda Bakının və

Cədvəl 4.20 Azərbaycan idmançıları tərəfindən beynəlxalq yarışlarda qazanılan medallar, 1994-1998

	1994	1995	1996	1997	1998
Ümumi	49	54	68	136	168
Qızıl medal	12	23	22	54	60
Gümüş medal	15	19	17	45	45
Bürünc medal	22	12	29	37	63

diger böyük yaşayış ərazilərinin lüks mehmanxanalarında və klublarında bir sıra yeni idman mərkəzləri açılıb. Lakin, istifadə və üzvlük haqqı yüksək olduğuna görə yerli əhalilər onlardan istifadə edə bilmir.

Bununla yanaşı, son iki il ərzində Azərbaycanlı idmançıların yerli, milli və beynəlxalq müsabiqələrdə iştirakı artmışdır və Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandığı mükafatların sayı da çoxalmışdır. Ancaq ümumi əhalinin idmanla məşğulluq səviyyəsi aşağı olaraq qalır. Ölkədə sağlamlıq profilinin təmin edilməsi üçün idmanla məşğulluq imkanlarının artırılması vacibdir.

4.7 Yekun

Azərbaycan xalqı tarixən güclü təhsil sistemindən, mövcud elmi tərəqqidən, ölkə mədəniyyətinin və incəsənatının zənginliyindən faydalannmışdır. Lakin, keçid dövrünün iqtiisadi çətinlikləri həzirdə bütün bu sahələrin infrastrukturاسının dağılmasında öz əksini tapmışdır. Hərbi münaqişənin olması bu sahələrim maliyyələşdirilməsini çətinləşdirir. İşgal edilmiş və münaqişə ərazilərində təhsil, elm və mədəniyyət ocaqlarının təmamilə dağıdılması bu ərazilərdən didərgin düşmüş əhalini müvafiq məktəblərdən və istirahət mərkəzlərindən istifadə imkanlarından məhrum edib.

Uzunmüddəli insan inkişafının perspektivləri daim bütün cəmiyyətə xidmət edən təhsil və mədəni xidmətlərin keyfiyyətindən asılı olmuşdur. Hökumət və beynəlxalq birlik bu sahələrdə olan bə'zi çətinliklərin aradan qaldırılması, xüsusilə təhsil islahatının həyata keçiriləsi və mədəniyyətin bərpası sahəndə müəyyən addımlar atıb. Azərbaycanda intellektual və mədəni səviyyənin səmərəli şəkildə qorunması və genişləndirilməsi üçün siyasetin işləniləbiləcək imkanlar hazırlanması və həyata keçirilməsi yolunda ciddi sə'yərə cəhdi tətbiq olunmalıdır.



QAÇQIN VƏ KÖÇKÜNLƏR: MÖVCUD VƏZİYYƏT



5.1 Giriş

On ildən artıq bir müddət ərzində davam edən silahlı münaqişə bütün Azərbaycan xalqının həyatına mənfi tə'sir göstərmişdir. Bu münaqişənin ən ağır nəticəsi insanların kütləvi yerdəyişməsidir ki, bunun nəticəsində Azərbaycan əhalisinin adambaşına düşən qaçqın və köçkün insanların sayıma görə dünyada ən yüksək göstəricilərdən birino malikdir. Əsas insan hüquqlarının birindən – öz doğma evinə qayıtmamaq hüququndan məhrum olan köçkünlər və qaçqınlar Azərbaycanın yoxsul və müdafiəyə ən çox ehtiyacı olan əhalisi arasındadır. Onların yaşayışı əsasən, dövlət və beynəlxalq humanitar təşkilatlarının yardımından astı olmaqdə davam edir.

Bu fəsil köçürilmə böhranının tarixinən, köçkün və qaçqın insanların üz-

laşdiyi mürəkkəb yaşayış şəraitindən, o cümlədən onların sığınacaq yerlərindən, gəlirlərindən, işlə tə'min olunmaq imkanlarından, onların sağiamlığı və qidalanması ilə bağlı problemlərdən bəhs edir. Fəsildə ölkə hökumətinin və beynəlxalq təşkilatların əhalinin bu qrupunun üzləşdiyi problemləri aradan qaldırmak üçün həyata keçirdiyi tədbirlər araşdırılır. Bu tədbirlərin əsas məqsədi qaçqın və köçkün insanların öz doğma torpaqlarına qayıtması imkanı yaradıqda bu prosesi asanlaşdırmaq və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə dəstək verməkdir.

5.2 Köçürülmə böhranının tarixi

Son iki asr müasir Ermənistən ərazisindən etnik azərbaycanlıların ən azı beş dəfə köçürülməsinin şahidi olub. Ən sonuncu qaçqın axımı 1980-ci illərin sonunda, Dağlıq Qarabağ ətrafında münaqişənin başlandığı vaxta təsadüf edir. Rəsmi statistik mə'lumatlara görə, 1988–1991-ci illər ərzində təxminən 250 000 nəfər etnik azərbaycanlı Ermənistənin 380 yaşayış məntəqəsindən qaçaraq Azərbaycana pənah gətirib.

Azərbaycan ərazisinin beşdə-bir hissəsinin indi də davam edən işgal nəticəsində məcburi köçkün vəziviyətinə düşən insanların sayı bundan da çoxdur. Belə ki, işgal edilmiş torpaqlardan daha təhlükəsiz yerlərə axışan əhalinin sayı hazırda 576 000 nəfər təşkil edir. Ermənistənla atəşkəs 1994-cü ildən

başlayaraq davam edir. lakin hələlik heç bir rəsmi sülh razılaşması əldə edilməyib. İndi qacqınların doğma torpaqlarına qayıtmasını tə'min edən sülh müqaviləsinin yaxın vaxtlarda əldə ediləcəyinə olan ümidi xeyli zəifləyib.

Azərbaycanın köçkün əhalisinin tərkibində, Ermənistandır münəqişə nəticəsində doğma yurdlarını tərk etmiş köckünlər və qacqınlar yanaşı 50 000 nəfərə yaxın türk də vardır. Onların əsas hissəsi 1990-ci illərin əvvəllərində Özbəkistanda baş vermiş etnik münaqişədən yaxa qurtararaq Azərbaycana gəlmişlər.


Köckünlər ölkə ərazisinin hər bir yerdə yerləşdirilib (onların təxminən yarısı kənd yerlərində məskunlaşmış). Ölkənin üzərindəki ümumi iqtisadi çətinliklər köckünlərin məskunlaşduğu rayonların yerli əhalisi tərəfindən iqtisadi cəhətdən assimiliyasiyası və onların əsas sosial xidmətlərlə tə'min olunması imkanlarını xeyli məhdudlaşdırır.

5.3 Siğmacaq

1992-ci ildə qəbul edilmiş Qacqınların və Məcburi Köckünlərin Statusu qanununa görə Azərbaycanda köckünlər və qacqınlar pulsuz siğmacaq və kommunal xidmətlərlə tə'min olunmalıdır. Lakin, iqtisadi böhran və dövlət golilərinin məhdudluğunu bu öhdəlikləri əvvəlcədən nəzərdə tutulmuş həcmində yeriye yekirməyə imkan vermir. Köckünlərin əksəriyyəti yaşayış üçün müvafiq olmayan şəraitdə yaşayır, onların tamiz sudan və sanitariya xidmətlərindən istifadə etmək imkanları xeyli məhduddur.

Rəsmi statistikaya əsasən köckünlərin dördə-biri dostlarının və qohumlarının evində yaşayır. Onların əksər hissəsi çadır düşərgələrində, ictimai binalarda (məsələn, məktəblərdə), tikintisi tamamlanmamış binalarda, turist və səhiyyə komplekslərinin tikintilərində, dəmir yol vaqonlarında, qazmalarda və s. müvəqqəti yaşayış yerlərində yaşayır

Şəkil 5.12 Etnik azərbaycanlıların müasir Ermənistandır ərazisində yaşayış əməmi əhalinin sayındakı payı, 1850-1991 (faizlə).



Mənbə: Azərbaycan Hökuməti.

Cədvəl 5.21 Azərbaycan Respublikasının işğal olunmuş ərazisi (kv. km).

Rayon	Ərazi (kv. km)
Kelbecer	1,936
Fizuli	1,386
Qubadlı	802
Cəbrayıl	1,059
Zəngilan	707
Ağdam	1,903
Qazax	20
Sedərək	4
Laçın	1,8350
Dağlıq Qarabağ (Şuşasız)	4,388
Şuşa	970
Cəmi	5,010

Mənbə: Azərbaycanın Rekonstruksiya və Reabilitasiya Agentliyi, 1998

(Cədvəl 5.22). Ümumdünya Ərzaq Programı (ÜƏP). Proqramın yardımını alan və kənd yerlərində məskunlaşmış köckünlərin əsas hissəsini əhatə edən son sorğusunda miyyəyən etmişdir ki, köckün ailələrinin üçdə-iki hissəsi bir otaqdan ibarət olan siğmacaqda yaşayır, onların 70 faizinin mətbəxi yoxdur. 40 faizi isə tualeti başqa ailələrlə bölüşdürlər. Dünya Bankı tərəfindən maliyyələşdirilən başqa bir sorğununda nəticələri eyni acmacaqlı yaşayış şəraitini aşkar edir. həm kənd, həm də şəhər yerlərində məskunlaşan və sorğuda iştirak edən köckünlərin əksəriyyətinin təqdiqi siğmacaq cəmi bir

Cədvəl 5.22 Köckünlərin yaşadığı sığınacaq tipləri.

Sığınacaq	Köckünlərin sayı	Faizle
İctimai binalar, məktəblər, uşaq beğçaları və yataqxanalar	167,133	29.0
Qohumların və dostların evi	49,843	26.0
Çadır düşərgələri və başqa yaşayış yerləri	94,517	16.4
Tikintisi tamamlamamış binalar	42,648	7.4
Demir yolu vagonları və yol kənarı tikintilər	39,190	6.8
Qanunsuz zəbt olunmuş mənzillər	34,003	5.9
Fermalar və blindajlar	31,121	5.4
Sanatoriylar, istirahət evləri, turist bazaları və sağlamlaq düşərgələri	17,866	3.1
Cəmi	576,321	100.0

Mənbə: Azərbaycan Hökuməti.

otaqdan ibarətdir: onların 18 faizinin isə yaşadığı evdə və ya onu yaxınlığında sudan istifadə etmək imkanı yoxdur.

5.4 Köckünlərin gəlirləri və işlə tə'min olunması

Köckünlərin əksər hissəsi beş-yeddi il bundan qabaq öz yurdlarını tərk etmələr. Bu müddət orzindo onların işlə tə'min olunma imkanları oduqca mahdud olub. Rəsmi statistikaya görə əmək qabiliyyətli olan köckünlərin yalnız üçdə-bir hissəsi işləyir. Dünya Bankı tərəfindən maliyyələşdirilən şəxsiyyətə iştirak edən köckünlərin otuz altı faizi özünnü formal olaraq işsiz sayır, halbuki münəaqişənin onları öz evlərini tərk etməyə vadə etməsindən əvvəl bu insanların yalnız səkkiz faizi işsiz idi. ÜƏP-in hesablamalarına görə ölkənin kənd yerlərində moskunlaşmış köckünlərinin təxminən üçdə-iki hissəsi özü nün minimal ərzəq və digər tələblərini ödəmək iqtidarında deyil.

Köckünlərin böyük bir hissəsi (ən azı 80 faizi) kənd təsərrüfatı işçisidir, lakin onların əksəriyyətinin moskunlaşdırıcı yerlərdə kənd təsərrüfatı sahəsində çalışmağa imkan yoxdur. Onlar həzirdə torpağa sahib olmaq imkanından faktiki olaraq mohrundur, çünki Azərbaycan vətəndaşları torpaq paylarının özələşdirilməsi prosesində yalnız yaşadıqları rayonlarda iştirak edə bilər. ÜƏP-in sonuncu sorğusu göstərir ki, programın yardımından istifadə edən kəndli

köckünlərin yalnız on faizinin torpaqda işləmək imkanı var və iqtisadi çətinliklər nəbatından onların üçdə-bir hissəsi bu torpağı bəcərə bilmir.

Köckünlərdə peşə səriştələrinin inkişaf etdirilməsinə, onların yeni peşələrə sahib olaraq gəlir alıb etməsinə böyük ehtiyac var. Buna cavab olaraq bir sıra beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları, kiçik bizneslə məşğul olmaq istəyən köckünlərə iş başlamaq üçün kreditlər ayıran və onlara bu sahədə müvafiq hazırlıq verən proqramları maliyyələşdirməyə başladı. Bu proqramlar kiçik cörəkbişirmə sektorundan və avtomobil təmiri cəmatxanalarından tutmuş qadın kooperativlərinə qədər bir sıra kiçik müəssisələrə kömək edir. Nəzərdə tutulur ki, gələcəkdə bu müəssisələrin bir hissəsi özünü maliyyələşdirməyə qabil olacaq və olda etdiyi gəliri əlavə biznes fəaliyyətinin maliyyələşdirilməsinə sərf edəcək.

Lakin bank sektorundan konarda kredit proqramlarına dair müvafiq qanunvericiliyin olmadığı üçün mikro-kredit proqramlarının dairəsi və səmərəsi ziifdir. ÜƏP-in hesablamalarına görə, kənd yerlərində moskunlaşan köckünlərin ailə gəlirinin cəmi 4 faizi bu proqramlar nəticəsində yaranıb və bu proqramlar vəsítəsilə olda edilən gəlir proqramda iştirak edən köckün ailələrinin ehtiyacının yalnız dördə-bir hissəsini ədəyir. Ölkə Prezidentinin köckün və qaćın əhaliyə aid sonuncu

förməni mikrokredit programlarının genişlənməsinə təkan verməkə yaxın gələcəkdə bu sahədə mövcud olan qanunvericilik boşluqlarının aradan götürürləcəyinə ümidi verir.

Köçkünlərin yaşayışı əsasən hökumət tərəfindən ayrılan müaviniat və təqaüd-lərdən və beynəlxalq humanitar təşkilatlardan daxil olan ərzaq yardımından asildir. Bu yaxınlarda 15 000 manata (təxminən, \$3,50) çatdırılmış aylıq "çörək müavinioti" və adambaşı gəliri 16 500 manatdan (təxminən, \$3,85) az olan ailələrin hər uşağına verilen 9000 manatlıq (təxminən, \$2,10) uşaq müaviniatı hökumət yardımını təşkil edir. Bundan başqa köçkünlər və qəçqən ailələri 5 qış ayı ərzində hər ay 30 litr kerosinə bərabər hökumət yardımını alırlar.

Bu müaviniötər böyük olmasa da, köçkünlərin ailə bütçəsinin böyük bir hissəsini təşkil edir və onları almaq üçün bir çoxları müəyyən yol xərcləri çəkməyə hazırlıdır. Ümumdünya Ərzaq Programının son sorğusu göstərir ki, Programın ərzaq paylarını alan bütün köçkünlər çörək müaviniotunu, təxminən yarısı isə uşaq müaviniotunu yığıb saxlayırlar. Birlikdə bu müaviniötər Programın yardımını alan şəxslərin nəğd pul və digər gəlirlərinin ümumi həcmindən 18%-ni təşkil edir.

Köçkünlərin icmalarının gələcəkdə pul qazanmaq perspektivləri təhsil almaq imkanlarının getdikcə artan qeyri-bərabərliyi ilə məhdudlaşır. Dünya Bankı tərəfindən maliyyələşdirilən son sorğu nəticəsi göstərir ki, köçkünlərin məktəb yaşına çatmış uşaqların 8 faizi məktəbə getmir. Məktəbə gedən uşaqların aldığı təhsilin soviyyəsi isə tədris materiallarının çatışmamazlığı, dərs otaqlarının müvəqqəti olması və iş aylarında otaqların qızdırılmaması nebatından çox aşağıdır.

5.5 Sağlamlıq və qidalanma

Köçkünlərin və qəçqənlərin sağlamlığı son bir neçə ildə sistematik olaraq öyrənilib. Bununla belə Beynəlxalq Səhiyyə Təşkilatı, USAID və UNISEF


Şəkil 5.13 Ümumdünya Ərzaq Programının ərzaq paylarını alan kand köçkünlərinin galır mənbələri (nəğd pul və onun fiziki ekvivalenti)



Şəhər: Ümumdünya Ərzaq Programı, 1999

tərəfindən 1996-ci ildə aparılmış tədqiqatın nəticələri bu gün üçün də səciyyəvidir. Cümlə o vaxtdan bəri köçkünlərin yaşayış şəraitində hər hansı bir müsbət dəyişikliyin baş verdiyini sübut edən heç bir dəlil yoxdur. Bu tədqiqatın aşkar etdiyi bəzi faktlara görə, yerli əhalinin ilə müqayisədə köçkünlərin səhliyi daha pisdir. Bu da onların həyat standartlarının nisbətən aşağı olması, onların daha pis qidalanması və içdikləri suyun daha keyfiyyətsiz olması ilə bağlıdır.

Tədqiqatın nəticəsi göstərir ki, araşdırmadan iki həftə əvvəlki bir müddədə beş yaşa qədər köçkünlərin uşaqları yerli yaşıdlarına nisbətən daha tez ishala tutulur (xəstələnmə halları müvafiq olaraq 23,4% və 15,2%-dir). Yerli əhaliyə nisbətən



Boks 5.5. Azərbaycanın köçkün ailələrinin minimal aylıq ərzaq səbəti.

ÜƏP-in hesablamalarına görə, beş nəfərdən ibarət ailanın minimal aylıq ərzaq səbətinin (at, balıq, toyuq və süd məhsullarını çıxmaqla) dəyəri \$68 təşkil edir. Bu ərzaq səbətinə enerji, zülal və yağı olan minimal tələbatı ödəyən nisbətən ucuz qida komponentləri daxildir:

Buğda unu	60 kq	Lobya	9 kq
Bitiği yağı	3,8 kq	Şəker	2,3 kq
Düyü	2,5 kq	Şoğan	5 kq
Kartof	10 kq	Noxud	6,3 kq
Pomidor	12,5 kq	Badımcan	5 kq
Pendir	1,3 kq	Kərə yağı	0,6 kq
Duz	0,6 kq	Çay	0,6 kq
Mövsüm meyvaları	8,8 kq	Yumurta	40 adəd

Səbətin komponentləri minimal qidalanma tələbatının ödənilməsinə yönəldilən ailə xərclərinin hesablanması üçün seçilmişdir. Ailə, ərzaq səbətinin qidalandırıcı mahiyetini qorumaq şərti ilə səbətin hər hansı bir komponentini ona oxşar başqa komponentlə əvəz edə bilər.

Ümumdünya Ərzaq Programının göndərdiyi ərzaq payları bu minimal ərzaq səbətinin təxminən dörddə-bir hissəsini, enerjiyə olan minimal tələbatın ilə təxminən yarısını ödeyir. Buna baxmayaraq, Programdan yardım alanların üçdə-ikisi özünün ərzaq məhsullarına və başqa şeylərə olan minimal tələbatını ödəyə bilmir.

köckünlər arasında ur (zob) xəstəliyi daha geniş yayılıb (23.0% və 9.8%). Bu xəstəliyin geniş yayılması ciddi problemdir, çünki bu, zehni cəhətdən geri qalmanın əsas səbəblərindən olan yod çatışmazlığından xəber verir. Dünya Bankı tərəfindən maliyyəlaşdırılan tədqiqat da (mart, 1999) köckünlərin ümumi səhətinin pis olduğunu aşkar edir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, son ayda köckün ailələrinin 39 faizində xəstələnənlər olub.

1996-ci ilin tədqiqatının nəticələrinə görə, köckünlərin azyaşlı uşaqları xroniki olaraq kifayət dərəcədə qidalanır. Köckünlərin beş yaşına qədər uşaqlarında (onların bir çoxu ailələri didərgin düşəndən sonra anadan olub) daha yaşılı uşaqlara nisbətən inkişafdan geriçəkən riski böyükdür. UMCOR (1997) və World Vision (1998) təşkilatlarının apardığı tədqiqatların nəticələri, köckünlərin qidalanma çatışmazlığı ilə bağlı narahatlığı daha da gücləndirir.

UMCOR-un tədqiqatı, müayinə edilmiş (hamilə olmayan) qadınların 79 faizində qanazlığının (anemiyinin) olduğunu göstərir; World Vision təşkilatının araşdırmları isə göstərir ki, müayinə edilmiş uşaqların 30 faizi kifayət dərəcədə qidalanır.

Bir sıra beynəlxalq humanitar təşkilatlar köckünlər arasında achığın və az qidalanmanın qarşısını almaq üçün gərgin iş aparır. Azərbaycana göstərilən ərzaq yardımının ən böyük hissəsi - əlaqələndirən Ümumdünya Ərzaq Programı, kənd yerlərində məskunlaşmış 200 min köckünə (köckünlərin ümumi sayının üçdə-ikisində) enerjiyə olan minimal tələbatlarının yarısını ödəyən ərzaq səbəti təqdim edir. Köckünlərin daha 100 min nəfərino digər beynəlxalq təşkilatlar, o cümlədən Adventist İnkışaf və Yardım Agentliyi və Beynəlxalq Qırmızı Xaç Federasiyası tərəfindən xidmət göstərilir. Ərzaq yardım proqramları yardım göstərilən şəxslərə öz qidalanma statusunu miloyən səviyyədə saxlamağa kömək etsdə, köckünlərin kifayət dərəcədə qidalanması problemi keskin olaraq qalır. Ümumdünya Ərzaq Programının hesablamalarına görə, hətta Programın yardımı və dövlət miiavinətləri ilə birlikdə köckün ailələrinin ərzaq təminatının 35 faizi ödənilə bilir.

5.6 Müharibədən zərər çəkmiş ərazilə rekonstruksiya və reabilitasiya işləri

Azərbaycan orazisinin beşdə-bir hissəsi hələ də işğal altındadır. Bununla belə ölkənin böyük işğal olunmuş torpaqları hazırda azad edilib və köckün ailələri bu ərazilərdə yerləşən 22 kəndə qayıtmaya başlayıb. Sorğular müntəzəm olaraq göstərir ki, köckünlərin əksəriyyəti öz evlərinə qayıtmak istəyir, məsələn, Dünya Bankı tərəfindən maliyyənələşdirilən sorğuda iştirak edən köckünlərin 99 faizi öz torpaqlarına qayıtmak arzusunda olduğunu bildirmişdir.

Köckünlərin doğma yurdlarına qayıtması üçün dövlət tərəfindən müvafiq rekonstruksiya və reabilitasiya işləri aparılmalıdır. Müharibədən zərər çək-

Cədvəl 5.23 Azad edilmiş və müharibədən zərər çəkmiş, işçilərdən olmamış ərazilərə dəyər zərər, milyon ABŞ dolları

Regionlar	Ümumi zərər	Yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət	Sənaye və kənd təserrüfatı	İnfrastruktur	Minaları zərərsizləşdirmə	Şəxsi əmlak
Qazax	29.29	19.41	3.06	0.95	0.07	5.8
Ağstafa	0.60	0.57	0.01	0.02	-	-
Tovuz	3.94	3.50	0.03	0.41	-	-
Gedəbəy	3.95	2.11	0.02	0.02	-	1.8
Xanlar	30.95	10.93	15.34	3.28	-	1.4
Tərtər	117.12	57.66	36.75	3.81	-	18.9
Ağdam	353.98	8.17	74.98	42.43	-	228.4
Ağcabədi	17.78	2.4	14.21	1.17	-	-
Beyləqan	12.40	1.27	10.55	0.58	-	-
Füzuli	241.44	46.89	85.25	22.0	5.2	82.1
Goranboy	98.47	47.03	28.78	5.26	-	17.4
Naxçıvan	12.35	4.87	3.94	2.96	-	0.58
Cəmi	922.27	204.81	272.92	82.89	5.27	356.38

Manba: Azərbaycan Hökuməti.

mış ərazilər minalarla doludur, buradakı yaşayış binaları, məktəblər, xəstəxanalar, icimai və fiziki infrastrukturun digər obyektləri zədələnib və ya dağıdılib. Rəsmi hesablamalara görə, Azərbaycanın müharibədən zərər çəkmiş ərazilərinə 922 milyon ABŞ dolları həcmində ziyan vurulub (Cədvəl 5.23).

Ölkə hökuməti və beynəlxalq təşkilatlar köçkünlərin azad olunmuş ərazilərə könüllü qayıdışını asanlaşdırmaq üçün mütiyyətli işlər görür. Ölkə Prezidentinin Fərmam ilə qacqınlar və köçkünlər üçün nəzərdə tutulan dövlət müaviniatları, evlərinə qayıdan şəxslərə qayıtdıqları gündən e'tibarən üç il müddətində şamil edilir. Müharibədən zərər çəkmiş ərazilərdə rekonstruksiya və reabilitasiya işləri, Rekonstruksiya və Reabilitasiya üzrə Dövlət Komitəsinin rəhbərliyi altında və onun icraçı orqanı olan Azərbaycan Rekonstruksiya və Reabilitasiya Agentliyi vasitəsi ilə aparılır.

Rekonstruksiya və reabilitasiya işləri, BMTİP-nin maliyyələşdirdiyi pilot layihəsi vasitəsilə 1996-ci ildə Füzuli rayonunun müharibədən çox böyük zərər çəkmiş Horadız qəsəbəsində başlayıb. Son üç il ərzində BMTİP, UNHCR, Dünya Bankı və Avropa İttifaqı bir sırə layihələr vasitəsilə bura-

da yaşayış binalarının, suvarma sistemlərinin, enerji və su xəttlərinin, icimai tikintilərin bərpası işlərində yardım edir. İndiki mərhələdə azad edilmiş ərazilərə göstərilən kömək daha çox yerlərdə golir oldaetmə imkanlarının və müvafiq potensialın yaradılmasına yönəldilib.

Pilot proyektiin uğurla başa çatması ilə hökumət azad edilmiş ərazilərin rekonstruksiyasına və reabilitasiyasına yönəldilmiş və 36 000 nəfər köçkünen bu ərazilərə qayıtmasının nəzərdə tutan bir Program tərtib etmişdir ki, onun dəyəri 117 milyon ABŞ dollarına bərabərdir. Program Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayış məntəqələ-



Boks 5.6 Köckün və qaćqınlar üzrə dövlət strategiyası.

1998-ci ilin sentyabrında qəbul olunmuş Prezident Fərmanı, köckünlərin azad olunmuş ərazilərə könüllü qayıdışının təşkil olunması yolunda atılan mütemadi addımlara təkan verir. Eyni zamanda bu fərman, hələlik öz yurdlarına qayıda bilməyən köckünlərin və qaćqınların hayat standartlarının ölkə əhalisinin digər hissəsi ilə bir seviyyəde olmasından hərəkəti strategiya təqdim edir. Yeni strategiya formal olaraq e'tiraf edir ki, müvəqqətlik şəraitində yaşamaq və torpağa sahib olmamaq köckünlərin müstəqil hayat sürmeye nail olmasına maneə töredir.

Köckünlər və qaćqınlar üzrə hökumət strategiyası dörd əsas vazifədən ibarətdir:

1. Mənşəcə azad edilmiş torpaqlardan olan köckünlərə öz evlərinə qayıtmak və tesərrüfatlarını bərpa etmək üçün göstərilən yardımın davam etdirilmesi.
2. Mənşəcə hələ da işğal altında olan və ya tehlükeli sayılan ərazilərdən olan köckünlər üçün öz doğma rayonlarının hüdudlarında kompakt yaşayış məntəqələri yaratmaq üçün mümkün qədər yardım göstərmək və belələrini əkinçilik və maldarlıqla məşğul olmaq üçün torpaqla tə'min etmək.
3. Yerde qalan köckünlərin və qaćqınların müstəqil hayat sürmek imkanlarının daha geniş olduğu rayonlarda məskunlaşması üçün hər cür şərait yaratmaq.
4. Düşərgelərdə və ictimai binalarda yaşayan köckünlər və qaćqınlar üçün mikro-kreditlərin ayrılmazı və müvafiq peşə hazırlıq kurslarının təşkili vasitəsilə galir eldə etmək imkanlarının yaradılması.

rinin rekonstruksiyasını və reabilitasiyasını, yeni iş yerlərinin yaradılmasını, əshiyə ocaqlarının, məktəblərin, enerji və su xəttlərinin, nəqliyyat və rabito qovşaqlarının bərpasını nəzərdə tutur. Bu programın maliyyələşdirilməsinə Dünya Bankı, BMTİP, UNHCR, Avropa İttihadı və s. təşkilatları dəvət edilmişdir.



faqi və Ümumdünya Ərzaq Programı cəlb edilmişdir.

Mühəribədən zərər çəkmiş ərazilərdə minaların və partlamamış mərmilərin mövcud olması köckünlərin qayıtması üçün göstərilən bütün yardımların yolda duran ən böyük maneədir. Bu problemin həlli üçün BMTİP və Hökumət minasızlaşdırma, mina qurbanlarına yardım və minalar haqqında biliklərin artırılması kimi tədbirləri nəzərdə tutan mina təhlükəsi ilə mübarizə programının icrasına başlayıb. Program, mina təhlükəsi ilə mübarizə üzrə milli agentliyin tə'sis edilməsi və minasızlaşdırma üzrə milli mütəxəssislərin hazırlanması vasitəsilə bu ərazilərdə müvafiq potensial yaradır.

5.7 Köckün və qaćqınlar üzrə dövlət strategiyası

Rekonstruksiya və reabilitasiya prosesi köckünlərin bir hissəsinin öz doğma yurdlarına qayıtmasına imkan yaratısa da, Ermenistanda münaqışının siyasi cəhətdən həll edilməməsi bu kontingentin ən yaxın galəcəkdə kütləvi şəkildə repatriasiyasına olan ümidi ləri xeyli zəiflədir. Buna görə, qarşıda duran mühüm vəzifələrdən biri ondan ibarətdir ki, didərgin vəziyyətdə yaşamaqda davam edən əhalinin yaşayışının keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan yollar müəyyən edilsin. Didərgin şəraitində yaşayan və torpağa sahib ola bilməyən əhali öz yaşayışını özü tə'min edə bilməyəcək.

Bütün bunları nəzərə alaraq, 1998-ci ilin sentyabrında imzalanmış Prezident Fərmanı doğma evlərinə qayıda bilməyən köckünlərin və qaćqınların yaşayış səviyyəsinə çatdırılması üçün yeni strategiya təqdim edir. Dövlət BMTİP, UNHCR və D.B. bu strategiyanın həyata keçirilməsində iştirak edir.

Yeni strategiyanın məqsədləri aşağıdakılardır: köckün və qaćqınların öz yaşayışını tə'min etməsinə daha geniş imkanlar təqdim edən yerlərdə məskunlaşmasına yardım etmək; onları əkinçilik və heyvandarlıqla məşğul olmağa imkan verən torpaq sahəsi ilə

tə'min etmək. Bununla yanaşı, düşərgələrdə və ictimai binalarda yaşamaqda davam edən köçkün və qəçqınların gəlir olda etmək imkanlarının genişləndirilməsi üçün onlara mikrokreditlərin ayrılması və peşə hazırlığı kurslarının təşkili də nəzərdə tutulur. Cox güman ki, bu tədbirlərin həyata keçirilməsi, köçkünlərin humanitar yardımından asılılığının azalması ilə nəticələnəcək.

5.8 Yekun

Dağlıq Qarabağ ətrafında münaqişənin başlanmasıdan on il keçədə, münaqişənin nəticələri hələ də ölkə iqtisadiyyatına ağır tə'sir göstərməkdə davam edir.

Didərgin düşən insanların öz evlərinə qayıtması imkanı (sərbəst, təhlükəsiz, könüllü və ləyiqli yolla) onların əsas insan hüquqlarıdır. Köçkünlərin bir hissəsinə bu hüququ reallaşdırmağa kömək etmək üçün Azərbaycan Hökuməti və bir sıra beynəlxalq təşkilatlar, mühərribədən zərər çəkmiş ərazilərin rekonstruksiyası və reabilitasiyası kimi çatın bir prosesə girişiblər. Bununla belə, köçkünlərin əksəriyyətinin on yaxın gələcəkdə evlərinə qayıtmaq perspektivləri olduqca zəifdir. Belə ki, didərgin şəraitdə yaşamaqda davam edən əhalinin öz-özünü tə'min etməsinə və onların yaşayış seviyyəsinin yaxşılaşdırılmasına imkanlar yaratmaq lazımdır. Bu məqsədlərə nail olmaq üçün Hökumət yeni strategiya işləyib hazırlanmışdır ki, bu strategiyanın həyata keçirilməsi beynəlxalq donor ictimaiyyətinin yardımına arxalanır.



DEMOKRATİKLƏŞMƏ PROSESİ



6.1 Giriş

İnsan inkişafı bütün insanların siyasi prosesdə fəal iştirak etməsinə şərait yaradan idarəcilik sistemi tələb edir. Sovet İttifaqından müstəqillik qazandığı dövrdən e'tibarən Azərbaycan xalqının seçdiyi yol yeni demokratik dövlət yaratması siyasetini güdürlər. Bu gün ölkə idarəciliyində köhnə totalitar münasibətin dəyişdirilməsi kimi çətin bir məsələ ilə mübarizə aparılır. Ölkə fərdlərin votondaş və siyasi hüquqlarına az diqqət ayıran köhnə totalitar idarəcilik sistemindən yeni demokratik institutların yaranmasına doğru çətin bir keçid dövrünü yaşayır.

Azərbaycanda demokratiyanın və insan hüquqlarına hörmətin uğurla həyata keçirilməsi böyük islahatların keçiril-

məsini tələb edəcəkdir. Bura hüquq və qanun dəyişiklikləri, siyasi qüvvələrin desentralizasiyası, müstəqil kütləvi informasiya və mülki cəmiyyət üçün lazımi şəraitin yaradılması, seçki prosesinin gücləndirilməsi kimi məsələlər daxildir. Təqdim edilən bölmə bu sahələrin hər birində ölkənin əldə etdiyi nailiyyyətlər və problemlər barədə məlumat verir.

6.2 İnsan Hüquqları və Hüquq Sistemi

Son illərdə insan hüquqlarının əsası qorunması yollarında ümidi doğrudan bir neçə mühim hüquq və qanun islahatları həyata keçirilmişdir. 1995-ci ildə milli referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası insan hüquqlarının qorunmasına möhkəm tə'minat verir. 1998-ci ildə Konstitusiyani müdafiə edən müstəqil təşkilat sayılan Konstitusiya Məhkəməsi yaradılmışdır. İnsan hüquqları ilə bağlı beynəlxalq müqavilələrin ratifikasiya prosesi iti sürətlə gedir. Bir neçə son qanunlar və Prezident sərəncamları insan hüquqlarına hörmətin artırılmasına yönəldilmişdir.

Bununla belə hazırda bəzi köhnə qanunların və inzibati nöqsanların hələ də hökm sürməsi yeni islahatların müsbət tə'sirini ləngidir. Qüvvədə

olan qanunlar və inzibati prosedurlar bəzi rəsmi dövlət adamlarının bir qism mülki şəxslərin qanuni fəaliyyətinə təzyiq göstərməsinə imkan yaradır. Məsələn, hüquq sistemində cinayət törədən şəxslərin konstitusiya hüquqları bəzi hallarda məhdudlaşdırılır. İnsan hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq və yerli təşkilatlar insan hüquqlarının qorunmasında hələ də ciddi pozuntulara yol verilməsi hallarından xəbər verir.

Bir qayda olaraq qanunun hər yerdə hakim olmasına nail olmaqdən ötrü hüquq ıslahat prosesini sürətləndirmək, yeni qanunların tətbiq olunması üçün effektiv mexanizmlər yaratmaq və məhkəmə sisteminin düzlüğünü və müstəqilliyini daha da gücləndirmək lazımlı gələcəkdir. Hökumətin Dünya Bankının omokdaşlığı ilə mülki sektor üçün hazırladığı ıslahat programı çərçivəsində bu sahədə də inkişaf nəzər çarpar. Birleşmiş Millətlər Təşkilatının Inkişaf Programı (BMTİP) və müxtalif beynəlxalq təşkilatlar ədalətin yer almاسında, mülki şəxslərin insan hüquqlarının artırılmasında və qorunmasında yaxından iştirak etmək prinsipilə müvafiq tədris işləri aparır və əllərindən gələn digər köməyi əsirgəmirlər.

İnsanlar yalnız insan hüquqlarının möhəndən ibarət olduğunu tam dərk etdikdən sonra insan hüquqlarının qorunması mexanizmi öz təsirini göstərə bilər. Bunu nəzərə alaraq Birleşmiş Millətlər Təşkilatı və Hökumət insan hüquqlarının təbliğinin artırılması sahəsində səylərini birləşdirərək əməkdaşlıq etməyə başlamışlar. Bura seminarların və dəyirmi masaların təşkili, kitabxanaların yaradılması və müvafiq külliyyatların yayılması daxildir. 1998-ci ilin dekabrında Dövlət və Azərbaycan xalqı İnsan Hüquqları Günü 1998 – insan hüquqlarının ümumdünya bəyanatının 50-ci ildönümünü qeyd edən çoxsaylı tədbirlərdə yaxından iştirak etdilər. (Boks 6.7)

Boks 6.7 İnsan Hüquqlarının Ümumdünya Bəyanatı və Azərbaycan Respublikasının Konstitusiyası

1998-ci ilin dekabrında dövlət və Azərbaycan xalqı bütün dünya xalqları ilə barabər insan hüquqlarının ümumdünya bəyanatının 50-ci ildönümünü qeyd etdilər. 1992-ci ildə Azərbaycanın ratifikasiya etdiyi Ümumdünya Bəyanatı başlıca övladının her bir nümayəndəsinin fundamental və dəyişilməz hüquqlarının tarixi bəyannameidir. Bu, müxtəlif ideologiyaların ümumi ünsürlərinin eyni məxsədə birləşdirir və hər cür insan hüquqlarını qəbul edir - mülki, siyasi, iqtisadi, sosial və mədəni.

Ümumdünya bəyanatı hər bir kimsenin incidilməməsinə, əsərətde saxlanılmamasına və yaxud xüsusi mülkiyyətdən əsəssiz məhrum olunmamasına təminat verir. Bu qanun qarşısında hər bir kimsənin barəberliyinin, şəxsi rəy azadlığının və idarəcilik hüququnun olduğunu bayan edir. Bu hemçinin, fikir və vəodan azadlığına, dina, şəxsi rə'yə, fikri serbest ifadə etməyə və mitinqlərin keçirilməsinə haqq qazandırır. Bu hər bir insanın təhsil alınmasına, şəxsi mülkünün sahibi olmasına, sağlamlığı və firavan güzerəni fəmin ədən münasib yaşayış standartlarına malik olmasına haqqı olduğunu təsdiq edir. Ümumdünya Bəyanatı heç bir irqə, cinsə, dina, etnik mənsubiyyətə və yaxud digər başqa statusa fərqli qoymadan bu haqqları bütün insanlara şəmil edir.

Azərbaycan Konstitusiyası Ümumdünya Bəyanatı zəminində hazırlanmışdır. O, bütün vətəndaşların fikir, söz və vəodan azadlığına, toplantılarında iştirak etməsinə və məlumat almaşına təminat verir. Konstitusiya hər bir şəxsin sosial müdafiəyə, sağlamlığı, təhsilə, şəxsi mülkiyyətə, təhlükəsizliyə, mədəni hayatı iştirak etməye və öz ana dilində danışmağa haqqı olduğunu vəd edir. Yaxalanmış, həbs edilmiş və ya cinayətdə ittham edilmiş adamlara yaxalandığı, həbs edildiyi və ya cinayətdə ittham edildiyi, günahlandırıldığı anadan eLIBEREN gənənin məhkəmə tərefindən təsdiq edildiyi ana qəder vəkil məsləhətindən faydalanaşmağa hüquq olduğunu haqq verir. Bu hüquq və haqlar cinsindən irqindən, miliyyətindən, mansubiyətindən, dinindən, siyasi mövqeyindən və hər hansı siyasi partiyalara və yaxud digər ictimai təşkilatlara üzvlüyüdən asılı olmadan hər bir şəxse aiddir.

6.3 Mərkəzi və Yerli Hakimiyyət

Orqanlarının Desentralizasiyası və Rolu

Azərbaycan Respublikasının Konstitusiyası mərkəzi və yerli hakimiyyət orqanlarının səlahiyyətlərini ayırrı. O, yerli vergiye və bildcəyo, mülkiyyətin özəlləşdirilməsinə və istifadə edilməsinə, sosial müdafiə üçün yeni programlara, iqtisadi inkişafə və ətraf mühitin qorunmasına cavabdeh olan, yerlərdə seçilmiş bölgəvi orqanlarının yaradılmasını tələb edir.

Eyni zamanda, qüvvədə olan yerli idarəetmə sistemi əsasən köhnə sovet sisteminin davamıdır. Yerlərdəki yüks-

Boks 6.8 İnsan Hüquqları ile bağlı Prezidentin Fərmanı.

1998-ci ilin fevralında vətəndaş və insan hüquqlarının və azadlığının tə'min edilməsi tədbirləri haqqında Prezident fərmanı imzalandı. Bu fərman Azərbaycanda insan hüquqlarının qorunması və artırılması yollarında atılan addımları ehənət edir.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları ilə dövlət əlaqələrinin genişləndiriləsi.

Qadınların, uşaqların və milli azlıq təşkil edən xalqların hüquqlarının qorunması haqqında dövlət programının hazırlanması.

İnsan hüquqları ilə bağlı məsələləri koordinasiya edən mərkəzi dövlət nümayəndəliyinin yaradılması.

Milli insan hüquqları institutunun təşkil edilməsi.

İnsan hüquqları üzrə beynəlxalq müqavilələrin ratifikasiya edilməsi prosesinin sürətləndirilməsi.

İnsan hüquqları üzrə beynəlxalq müqavilələrin dolğun və səmərəli tətbiqinin inkişaf etdirilməsi.

Bu fərmana əsaslanaraq Nazirlər Kabinetini insan hüquqları ilə əlaqədar bir çox tədris və təkmilləşdirmə fealiyyətlərini özündə eks etdirən dövlət programını hazırlanmışdır. Program 1998-ci ilin iyununda Prezident tərəfindən təsdiq edilib. 1999-cu ilin mayında insan hüquqlarının araşdırılması işini icra edən İnsan Hüquqları İnstitutu təşkil edildi. İnstitut dövlət tərəfindən maliyyələşdirilir, müstəqil faaliyyət göstərən təşkilat kimi yaradılıb.

Boks 6.9 Qadın Hüquqları İnsan Hüquqlarıdır: Regional Konfrans.

1998-ci ilin mayında regionun 13 ölkəsindən hökumət və qeyri-hökumət təşkilatlarını (QHT) təmsil edən nümayəndələr "Qadın hüquqları İnsan hüquqlarıdır: Qadınlar Münəqışadə" devizi altında Bakıda keçirilən konfransa toplaşdırılar. Konfransın məqsədi qadınları narahat edən məsələləri aşkarlamaq və gender bərabərliyinin elde olunması üçün regionla əməkdaşlığı kömək etməkdən ibarət idi. Şəraitsiz ərazilərdə yaşayan və müharibənin nəticəsi olaraq evlərindən didərgin düşmüş qadınların problemlərinə xüsusi diqqət yetirildi.

Konfrans iştirakçıları hökumətlər, QHT-lər və Birleşmiş Milletlərin agentlikləri üçün regionla iş programı hazırladılar. Fealiyyət programı münaqışanın aradan qaldırılmasında, həllində və sülhün elde olunmasında qadınların iştirakının nəzəre alınmasına və genişləndirilməsinə, qadınlara qarşı zoraklığın aradan qaldırılmasına, münaqışə zamanı köçküñ düşmüş qadınların insan hüquqlarının qorunmasına və artırılmasına çağırır.

Bu konfransı Azərbaycan Hökumətinin dəstəyiylə Birleşmiş Milletlər Təşkilatının İnkışaf Programı (BMTİP), Birleşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissariatı (BMTQAK) və Birleşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkışaf Fondu (BMTQIF) təşkil etmişdi.

sək səlahiyyətli şəxslər Prezident tərəfindən tə'yin edilir və birbaşa mərkəzi hökumətə tabedir. Onların bölgədəki vəzifəyə uyğun qərar qəbul etməyə imkanı və iqtidarı möhduddur. Onlar tutduqları vəzifəyə seçki və ya bu kimi digər yolların seçilmədikləri üçün əhalinin onlara qəbul etdiyi qərarlarına tə'sir göstərməsi imkanları möhduddur. Beləliklə, hazırkı sistem həm demokratiyanın və həm də ölkənin konstitusiyasının prinsiplərinə tam uyğun deyil.

Konstitusiya onun quvvəyə mindiyi gündən iki il müddətində bələdiyyə seçilərinin keçirilməsini təlob etdiyindən bu da 1995-ci ilin 27 noyabrına təsadüf edirdi. Bələdiyyə seçilərinin proseduraları və bələdiyyə orqanlarının statusu ilə bağlı müvafiq qanunların işlənməsi və qəbul edilməsi prosesinin ləng getməsi seçiləri gecikdirmişdir. Ölkənin işğal edilmiş və müharibə gedən ərazilərdən didərgin düşmüş insanların bütün Azərbaycana yayılması bələdiyyə təşkilatlarının yaradılmasına əngəl tərəfdır. Hazırda bələdiyyə seçiləri 1999-ci ilin dekabrına tə'yin edilmişdir.

Bələdiyyə seçilərinin gecikdirilməsi Azərbaycanın Avropa Şurasına halə də üzv seçiləməməsi səbəblərdən biridir. Bununla yanaşı yerli demokratizasiyanın ləngiməsi, bələdiyyə seçilərinin keçirilməsindəki uğursuzluq 1998-ci ildəki prezident seçilərinin nəticələrinin qiymətləndirilməsinə xələl gətirdi (aşağıda müzakirə olunub). Yerli həkim dairələrin mərkəzi hökumətdən kifayət qədər müstəqilliyyətin olmaması prosesində onların öz vəzifələrini ədalətli yerinə yetirmə bacarığını sual alına qoydu.

6.4 Matbuat

Azərbaycanda son dövrədə söz azadlığının əldə edilməsi sahəsində kifayət qədər irəliləyiş vardır. Ən mühümü, keçmişdə senzura üçün cavabdeh olan dövlət təşkilatı – Nazirlər Kabinetinin

tərkibindəki mətbuatda dövlət sirlarının qorunması üzrə şəhər 1998-ci ilin avqust ayında Prezidentin fərmanı ilə ləğv edildi. Həmçinin qəzet və jurnallar üzərindəki dövlət monopoliyası aradan qaldırılmışdır və bir neçə özəl nəşriyyat idarətləri təşkil edilmişdir.

Lakin, hələ də özəl sektorun mətbuatla cəlb edilməsi məhduddur. Bu hal xüsusilə televiziya və radio programlarına şamil edilə bilər ki, məhz onlar yazılı mətbuatdan daha çox yayılmışdır. İki dövlət kanalından biri sayılan AZTV-1 elektronik yayım olaraq bütün ölkəni əhatə etmək imkani vardır. Müstəqil radio və televiziya şirkətləri öz programlarını çox kiçik dairələrdə yaya bilirlər və əsasən Bakıda cəmləşdiriliblər. Müstəqil teleşirkətlər, radio və mətbuat idarələri Mətbuat və İnfomasiya Nazirliyindən lisenziya almaq məcburiyyətindədir.

6.5 Mülki Cəmiyyət

Demokratikləşdirmə prosesi mülki cəmiyyətin inkişafı üçün zoruridir. Onun yüksək inkişaf etdiyi ölkələrdə vətəndaş cəmiyyətləri və yaxud QHT idarə etmədə evezəsiz rol oynayır. QHT-a ictimaiyyətin on aktual problemlərini müstəqil araşdırır və onların çözülməsi ilə bağlı müəyyən siyasetin yürüdülməsini təklif edir. Onlar həm siyasi prosesə və həm də ictimai rə'yə tə'sir göstərərək öz nümayəndələrinin və cəmiyyətdəki digər qrupların marağını müdafiə edirlər. Onlar vaxtaşırı müəyyən sosial qruplara birbaşa xidmət göstərirler. Onlar ortaya çıxan hər hansıa sosial, iqtisadi və siyasi problemlərə dərhal reaksiya vermək üçün lazımi qədər sorboldurlar. Bu səbəbdən də QHT-lar dövlətin ictimaiyyətə göstərdiyi xidməti artırmaqla və siyasetçilərlə ümumi əhali arasında səmərəli kommunikasiya kanalı yaratmaqla Hökumətə xeyir gətirirlər.

Azərbaycanda da sivil cəmiyyət inkişaf yolu nadir. QHT-lar çoxşaxəli sahəni əhatə edən səhiyyə, təhsil, ətraf mühitin

qorunması və gender problemlərlə bağlı məsələlərə qoşulub. Bir çox xeyriyyəçilik cəmiyyətləri, professional cəmiyyətlər və mədəniyyət təşkilatları yaradılıb. Bir neçə yerli QHT sivil cəmiyyətin inkişafı, qanunun on planda tutulması, seçkilər prosesi və demokratianın başqa mexanizmləri ilə əlaqədar təlim və tədris-artırma programlarına sponsorluq edirlər. Həmçinin onların sırasında kiçik mütəssisələrin sayıının artırılması və gücləndirilməsi məqsədilə sahibkarlarda biznes qabiliyyətinin təkmilləşdirilməsini təmin edənlər də vardır.

Bəzəyi bölgə QHT-ları dustaqların hüquqları, istehlakçıların hüquqları və fikir, nümayiş, assosiasiya azadlığı kimi vətəndaşların hüquq və azadlığının təmin edilməsinə kömək göstərir. Bu təşkilatlar insan hüquqlarının və azadlıqlarının qorunmasında istifadə edilən mexanizmlər haqqında bilgini artırır dövlətə ictimaiyyətə insan hüquqlarının pozulması halları haqqında məlumat verir.

Azərbaycanın demokratiya yollarına qədəm qoyduğu ilk illərdə demək olar ki, QHT-larının hamısı siyasi partiyalarla da birbaşa ya da dolayısı ilə əlaqədardır. Belə ki, 1999-cu illərin ortalarından cətibərən yerli QHT-nin nümayəndələrinən və onları yaratmaqdə maraqlı olan şəxslərdən tələb edildi ki, başqa ölkələrdə olduğu kimi QHT-lar beynəlxalq təşkilatları və donorların sponsorluğu ilə höyata keçirilən təlim proqramları vasitəsilə fəaliyyət göstərsinlər. Bunun nəticəsi olaraq sayı getdikcə artmaqla olan QHT-ları müstəqil təşkilat şəklində fəaliyyət göstərməyə çalışır.

Ədliyyə Nazirliyi bu günə qədər 1 000-dən artıq QHT-ni qeydiyyatdan keçirib və bəzəyi QHT-lar qeydiyyatsız fəaliyyət göstərir. QHT-nin sayıının artmasına baxmayaraq sivil cəmiyyətin inkişafı prosesi erkən mərhələsində qalmışdır. Azərbaycanın QHT-larının çox az bir hissəsinin indiki mərhələdə sözün həqiqi mənasında fəal olmaları barədə rə'y

Boks 6.10 Qadın QHT-ri.

Azərbaycanda qadınların iirmi üç QHT-i qeydiyyatdan keçmişdir. Onların bəzilərinin, Azərbaycan qadınlarının "Sevil" məclisinin və qadın hüquqlarının müdafiəsi üçün Əliyevə cəmiyyətinin filialları bütün Respublikada fəaliyyət göstərir. Azərbaycan qadınlarının "Sevil" məclisinin nümayəndələri öz təşkilatlarını bir çox müəssisələrdə, universitetlərdə və Elmlər Akademiyasında təmsil edir. Qadın QHT-nin ekseriyeti çox cüz'ü maliyyələşdirilməsinə baxmayaraq onlar Azərbaycanda gender balansın yaranmasında və qadın hüquqlarının qorunmasında böyük rol oynayırlar. Yerli qadın QHT-nin nümayəndəleri beynəlxalq konfranslarda və seminarlarda fəal iştirak ediblər və onlar müntəzəm olaraq Dövlət və beynəlxalq təşkilatların programlarında ölkənin gender problemlərini işləndiriblər.

yürüdülə bilər. Onların əksəriyyəti çox kiçikdir və maliyyə vəsaitləri çatışır. QHT-nin necə idarə olunması haqqında biliq hələ də kifayət deyildir. Paytaxt şəhəri olan Bakının hündürlərindən kənarada QHT-nin fəaliyyəti xüsusilə məhduddur.

Bir sıra inzibati və siyasi məncələrin olması Azərbaycanda QHT-nin rolunun artırılmasına əngəl tərədir. Sözsüz ki, QHT-i təmsil edən, onların qeydiyyata almaq me'yarlarını və proseduralarını müəyyən edən və onların vergi statusunun izah edən qanunun qəbul edilməsinə ehtiyac var. Bu qanunun olmaması bəzi rəsmi dövlət nümayəndələrinə QİIT işlərini sərbəst və müstəqil halda həll etməyə imkan vermir. Məsələn, QİIT-nin bəzilərinin Ədliyyə Nazirliyində dərhal və heç bir məncəsiz qeydiyyatdan keçməsinə baxmayaraq digərləri, xüsusilə insan hüquqları QHT-i və siyasi müxalifət partiyaları ilə sıx əlaqədar olanlar qeydiyyatdan keçmə prosesində hödsiz çə-

tinliklərə qarşılaşır və yaxud sual doğuran səbablar üzündən onların qeydiyyatdan keçməsinə çətinlik tərədir.

Hökumotlu sivil cəmiyyət arasında inamın və əməkdaşlığın artırılmasına doğru yönəldilmiş addımlar inkişaf etməkdədir. Bir neçə beynəlxalq təşkilatların dəstəyi ilə Parlament QHT qanunu üzərində işləyir. 1998-ci ilin aprelində qəbul edilmiş qrantlar haqqında qanun QHT-nin beynəlxalq təşkilatlardan aldığı qrantların vergisini aydınlaşdırır. Prezidentin 1998-ci ilin fevralında vətəndaşlığım, insan hüquqlarının və azadlıqlarının təmin olunması tədbirləri adlı fərmanında insan hüquqları QHT-nin mühüm rəla malik olmaları təsdiq edildi və dövləti gələcəkdə də insan hüquqları təşkilatları ilk əməkdaşlıq etməyə çağırıldı. Cəmiyyətin bütün üzvlərinə rəhbərliyi daha da yaxşılaşdırmaq üçün dövlətə sivil cəmiyyətin bərabər soylərinin səfərbərliyə alınmasını aşlamaq yollarında aparılan soylərin artırılmasına ehtiyac var.

6.6 Siyasi Partiyalar

1991-ci ildə müstəqillik əldə olunduqdan sonra Azərbaycanda bir çox siyasi partiyaların meydana gələməsi ölkənin demokratik siyasi sisteminin inkişafına şərait yaratdı. 1999-ci ilin yanvarından bu günə qədər Ədliyyə Nazirliyi 34 siyasi partiyani qeydiyyatdan keçirib və bir çox əlavə partiyalar qeydiyyatsız fəaliyyət göstərir. Partiyalar müxtəlif səviyyəli təşkilati sistemə və nüfuzu malikdir. Ancaq onların yalnız bir ne-

Cədvəl 6.24. Siyasi partiyalarla əlaqədar nəşr edilən qəzetlər.

Adı	Mənsub olduğu partiya	Haftalık nəşrin sayı	Yayılması
Azadlıq	Xalq Cəbhəsi	5	5,700
Cümhuriyyət	Xalq Cəbhəsi	1	5,030
Hürriyət	Azərbaycan Demokratik Partiyası	3	16,500
Millet	Azərbaycan Milli İstiqlal Partiyası	3	3,480
Yeni Azərbaycan	Yeni Azərbaycan	6	4,435
Yeni Musavat	Musavat	6	21,700

çəsi bütün ölkədə həqiqi siyasi qüvvə kimi fəaliyyət göstərə bilir.

Uyğun platformalara malik və bəzini halında siyasi təlobi tam müəyyənləşdirilməyən Azərbaycanın çoxsaylı siyasi partiyalarının əksəriyyəti məşhur individual lider və yaxud liderlər qrupu ətrafında birləşmişdir. Eyni platformalara mənsub partiyalar arasındaki əməkdaşlıq və partiyalar arası blokun yaradılması ikətərəlli və çoxtərəlli müqavilələr vasitəsilə əldə edilmişdir.

İnzibati və hüquqi maneələr siyasi partiyaları ölkənin siyasi həyatındaki rolunu müəyyən mə'nada məhdudlaşdırır. Ədliyyə Nazirliyi bir neçə müxalifət partiyasının qeydiyyatdan keçməkdən imtiyad edib və yaxud onlar qeydiyyat prosesini uzun zaman gözləməli olub. Prezident seçkiləri 1998-ci ildə beş partiya qeydiyyatdan keçdi ki, onlardan biri müxalifət partiyası idi. Mövcud seçki qanununa uyğun olaraq partiyalar səs vermədə tam səkkiz faiz səs yiğidiqları təqdirdə Parlamentdə iştirak etmək hüququ qazanırlar.

Bir neçə əsas siyasi partiyalarla əlaqəsi olan qəzetlər xüsusilə kampaniyalar zamanı partiya üzvlərinin fəaliyyətinin, platformaların təşkil edilməsində əhəmiyyətli rol oynayır. Bu qəzetlərin bəzilərin geniş oxucu kütləsinə malikdir (Cədvəl 6.24).

6.7 Seçkilər və Seçki Prosesi

Seçkilərin azad və ədalətli yolla keçirilməsi demokratik dövlət sisteminin əsasının təşkil edir. 70 illik Sovet mənşəsindən yaruz son səkkiz ilə qurtuluşunu nəzər alaraq bu gün Azərbaycan qarşısında bu fundamental demokratik təcərübəni reallaşdırmaq, şəksiz böyük məsuliyyətdir. Totalitar sistemlərdən azad olmuş digər ölkələrin təcrübəsi sübut etdi ki, qısa zaman çərçivəsində azad seçki sistemi keçmək mümkündür.

Azərbaycan Respublikasının Konstitusiyası Parlamentdə 125 deputatin seçil-



məsimə və hər beş ildən bir parlament seçkilərinin keçirilməsinə zəmanət verir. Konstitusiya güclü prezident idarəetmə sisteminin yaradılmasını və Prezidentin beş il müddətinə seçilməsini tələb edir. Müstəqillik qazanıldıqdan sonra 1995-ci ilin noyabrında Yeni Konstitusiyann referandumu ilə cəni zamanda ölkənin ilk parlament seçkləri keçirildi. Prezident Heydər Əliyev 1993 və 1998 illərdə prezident seçkləri yolu ilə Prezident seçildi.

1995-ci ildəki parlament seçkiləri zamanı, beynəlxalq müşahidəçilərin fikrincə, bəzini möqamların beynəlxalq standartlara tam uyğun olmadığı aşkar edilmişdir. Parlamentdəki 125 yerdən 100 nəfər mojaritar qaydada və qalan 25 yer proporsional şəkildə siyasi partiyalar arasında bölüdürləndi. Hakim partiya (Yeni Azərbaycan) 25 proporsional yerdən 19-nu və iki müxalifət partiya hərəsi üç yer qazandı. Bir neçə deputat sonradan müxalifət blokuna qoşuldular.

Oktyabrda prezident seçkilərinin keçirilməsi ilə bağlı 1998-ci il Azərbaycanın siyasi inkişafında mühim əhəmiyyətli il sayılı bilər. Rəsmi səsvermə noticələrinə görə qeydə alınmış səsin 77 faizi Prezident Əliyev qazandı. Seçkidə 6 namizəd iştirak edirdi, lakin bəzi müxalifət partiyaları seçkiləri boykot etdilər.



Seçki prosesini təkmilləşdirmək məqsədilə Dövlət seçki qabağı bir sırada ciddi tədbirlər həyata keçirdi. 1998-ci ilin iyulunda Respublikada Prezident seçilməsi haqqında qanuna edilmiş dəyişikliklərə müvafiq olaraq seçki komissiyasının seçilmə metodunun yaxşılaşdırılması, daxili və beynəlxalq müşahidəçilərin monitorinq aparmasına icazə verilməsi, seçki məntəqələrində səlahiyyəti olmayan şəxslərin iştirakının qadağan edilməsi və qeydiyyatdan keçmiş bütün namizədlərin ictimai mətbuatda baraborcəsinə işıqlandırılmasına zəmin yaradılması kimi məsələlər daxildir. 1998-ci ilin avqustunda rəsmi senzuranın ləğv edilməsi kampanyalar zamanı ololxüsus yazılı mətbuatda müxtəlif fikirlərin ifadə olunmasına şərait yaratdı. 1998-ci ilin sentyabrında ölkənin çoxsaylı qaćqın vətəndaşlarına səsvermədə iştirak etmək hüququ verən vətəndaşlıq haqqında yeni qanun qəbul edildi.

Bu tədbirlərin keçirilməsindəki məqsəd Azərbaycanda seçki prosesinin bundan əvvələki seçkilərdən fərqli olaraq daha mükəmməl yerinə yetirilməsindən ibarət idi. Lakin beynəlxalq müşahidəçilər seçkilərin hələ də beynəlxalq standartlara tam uyğun olmadığını şahidi oldular. Bir neçə mətbuat uyğunsuzluqları, jurnalıtların incidilməsi və əsasən hakimiyyətdə olan prezidenti dəstekləyən siyasi təbliğatın aparılması halları qeydə alındı. Ədliyyə Nazirliyi seçki-

ları müşahidə etmək arzusunda olan bir neçə siyasi partiya və yerli QHT-nin qeydiyyatdan keçməsini möhdudlaşdırıldı. Bə'zi miyalisət nümayişlərinə izn verilmədi və yaxud nümayişlərin tələb olunan yerlərdə keçirilməsinə əngel törədildi. Dövlət hakim dairələrinin bə'zi hallarda birtərəfli münasibəti və səlahiyyətli şəxslərin vəzifə borcu hesab edərək bə'zi kompaniyalara qarşı durması düzgün başa düşülmədi və rəğbatla qarşılanmadı. Beynəlxalq müşahidəçilər seçki məntəqələrinin əksəriyyətində seçki prosedurlarının tam düzgün yerinə yetirilməsi haqqında məlumat verdi. Lakin bə'zi qanun pozuntularına səsvermədə, şəxslərin bə'zi hesablanmasında və bit neçə digər mərhələlərdə yol verildi.

1999-cu ildə keçiriləcək bələdiyyə seçkiləri və 2000-ci ildə keçiriləcək parlament seçkiləri yaxın gələcəkdə Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsinə imkan yaradır. Bununla yanaşı konstitusiyadakı söz, partiya və nümayiş azadlığının hörmətin artırımasından ötrü olbir səylərə ehtiyac vardır.

6.8 Yekun

Azərbaycanda insan hüquqlarının müdafiəsinə zəmanət verən demokratik cəmiyyətin yaranmasına doğru nəzərə çarpacaq irəliləyişlər edilmişdir. Qanun sistemində İslahatların aparılması üçün ilkin mühüm addımlar atılmışdır və bu ilin sonunda bələdiyyə seçkilərini keçirməklə idarəetmənin desentralizasiya edilmə prosesinin başlanması gözlənilir. Rəsmi senzuranın ləğv edilməsi, qəzet və nəşriyyat üzərindən dövlət monopoliyasının aradan qaldırılması ölkədə mətbuat azadlığının genişlənməsinə şərait yaratdı. QHT-ı və siyasi partiyalar meydana çıxıb. Rəsmi dairələr mülki cəmiyyətlərlə əməkdaşlığın zəruri olduğunu dərk etməyə başlayıb.

Bununla yanaşı, demokratik prosesin qarşısını alan bə'zi maneələr öz yerində qalmaqdadır. Qanun İslahatları pro-

sesi hələ yenice başlayıb. Kök salmış köhnə qanunlar və ədliyyə sistemindəki zəifliklər idiyədək həyata keçirilmiş islahatların tə'sirinin səmərəsini zəiflədir. Bə'zi QIHT-lar və siyasi partiyalar fəaliyyətlərində qeyri-hüquqi müqavimətlərlə üzlöşirlər ki, bu da xüsusən qeydiyyatdan keçmə prosesində baş verir. Son olaraq, müəyyən irəliləyişlər olmasına baxmayaraq ölkədəki seçki prosesi beynəlxalq standartlara tam uyğun keçirilmir.

Dövlətə rəhbərlikdə Sovet rejimindən miras qalmış köhnə qayda və münasibətlərin aradan qaldırılmasına, dövlət nümayəndələrinin və ictimaiyyətin hər bir üzvünün cəhdlerini birləşdirməyə ehtiyac artmaqdə olan hüquq və qanun islahatlarının keçirilməsi, mülki cəmiyyətin təşkili, azad və ədalətli seçkilərin tətbiqi əhalinin cətəməni doğruldacaq və ölkənin insan inkişafı prosesində dönüş yaradacaq.



ÐLAVÐ CÐDVÐLLÐR

1 • İNSAN İNKİŞAFI İNDEKSİ

İI	Doğulanda gözlenilen ömür müddeti (iller)	Savadlılık seviyəsi (%)	Təhsilin orta müddəti (iller)	Adambaşı (ABŞ dol.)	Doğulanda gözlenilen ömür müddəti indeksi	Təhsil indeksi	ÜDM indeksi	III
1998	71,6	97,3	10	520,3	0,772	0,878	0,487	0,712

2 • İNSAN İNKİŞAFININ PROFİLİ

İI	Doğulan- da gözle- nilen ömür müddeti (iller)	Ana ölümü seviyəsi (her 100 000 iller)	Her həkimə düşən adam- ların sayı diri doğuşa)	Alımlar ve mütəxəs- sisler (her 1 000 nəfəre)	Bütün seviyye- larda təh- sil alan- ların göstəri- cisi (% 6-23 yaş)	Əyani ali təhsil alanları Ümumi (%)	Gündəlik qazetlər (her 100 nəfəre)	Televi- zorlar (her 100 nəfəre)	Adam- başı (ABŞ dol.)	Adam- başı ÜDM (ABŞ dol.)	
1998	71,6	41,1	279	3,2	68,7	82,9	29,9	22,3	86,0	520,3	---

3 • İNSAN UĞURSUZLUĞUNUN PROFİLİ

İI	İssizlik seviyəsi (%)	15-64 yaşlı orta təhsili olmayan- lar (15-64 yaş)	20% en yüksek geliri olanların 20% en aşağı % -i)	Qadın- ların emek haqqı haqqının olana nisbeti	İllik orta səviyyəsi (%)	Vaxtdan qabaq ölümə göre haqqı haqqının % -i)	Yol qəzasın- dan baş verən xəsareti itirilen halları iller (hər 1 000 nəfəre)	Kişiler tərefin- dən töredilmiş xəsareti ötürən halları (hər 100 000 nəfəre)	Qeydə alılmış zorlama siyası (hər 100 000 yaşı) kişiye)	SO ₂ ve NO ₂ emis- siyası (adam- başına kq)	
1998	1,13	---	---	---	70,0	- 0,8	---	25,0	7,7	2,0	8,0

* Registered unemployment only.

4 QADINLARIN STATUSU

İl	Doğulan-	Birinci nikah lənilən omür müddəti (illər)	Ana ölümü səviyyəsi (her orta yaşı)	Orta mək- təbə qəbul (%) 100 000 diri doğuşa)	Orta məktəblərin qadın ma'zunları (müvafiq yaşılı qadınların %-i)	Ali təhsilli qadınlar (%)	Ali təbii və tətbiqi ixtilaslılar (%)	Əmək səsləri qadınlar (ümumi əmək qüvvəsinin %-i)	Nazir sında qadınlar (deki vəzifələri tətbiqi üzvləri (%))	Parlamen-
1998	75,0	23,7	41,1	---	55,4	29,9	---	48,7	6,0	12,0

5 DEMOQRAFİK PROFİL

Ümumi əhali (milyon nəfər)	Əhalinin illik artımı (%)		Ümumi nəsilverme indeksi	Nəsil verma qabiliyyəti (1998-ci ildə 1960-ci ildəkiniñ %-i)	Kontraseptivlərdən istifadə etmə seviyyəsi 1992-98 (%)	Asılılıq seviyyəsi 1998 (%)	60 yaşında gözlənilen ömrü müddəti (illər)		
	2000 (gözlənilən)	1960-1998 (gözlənilən)					Kişilər	Qadınlar	
1960 1998 (gözlənilən)	2000 (gözlənilən)	1960-1998 (gözlənilən)	2,00	---	2,8	71,7	9,0	---	---
4,0	7,95	8,0	2,08	1,01	---	2,8	71,7	9,0	---

6. SAĞLAMLIQ PROFİLİ

İl	Vaxtin- dan qar- baq ölü- me görə ömürden itirilen iller (her 1 000 nəfərə)	Qan dövrəni sistemi ləri ucba- dan olüm halları (%)	Xərcəng ləri (her 100 000 nəfərə)	AIDS halı (her 100 000 nəfərə)	Alkoqol istehlakı (15-64 yaşlılar) (%)	Tütün istehlakı (15-64 yaşlılar) (%)	Hər həkimə düşən əhali (%)	Səhiyyə siğorta xərcləri (%)	Səhiyyə dövlət xərcləri (%)	Səhiyyə xərclərinin ümumi (%)	Səhiyyə üzrə özel xərclər (%)	Səhiyyə üzrə ümumi xərclər (%)
1998	---	42,2	10,7	1,9	5,1	0,8	279	---	1,0	---	---	---

7 • TƏHSİL PROFİLİ

Bütün səviyyələr de təhsil- cəlb olun- ma (6-23 yaşlıların %-i) 1998	Tam orta eyani təh- sil (%)	Tam orta texniki tehsil	19 yaşılı eyani təh- sil alanlar (%)	Təbii və saslılar qəbul (ümumi ali tehsilin %-i)	Ali təhsil xərcləri (%)	Ali təhsil xərcləri (%)	Ali təhsilə dövlət xərcləri (hər tələbəyə, ABŞ dol.)	Təhsilə ayrılan ümumi xərclər (ÜDM-in %-i)		Təhsilə ayrılan dövlət xə- rcləri (ÜDM-in %-i)
								1998	1960	
68,7	98,0	9,9	14,1	82,9	---	---	120,4	---	---	3,5

8 • İNSAN KAPITALININ FORMALAŞMASI

Ümumi 1998	Təhsilin orta müddəti (illər)		Alimlər ve texniki işçilər (hər nəfərə 1998)	Elmi tədqiqatlara ayırılan (ÜDM-in) 1998)	Orta məktəb xərclər (%-%i) 1998	Ali məktəb məzunları (məzki bitirmək yaşında olanların %-i) 1998	Aspiranturunu bitirenlər		
	Qadınlar 1998	Kişilər 1998	1 000 (ÜDM-in) 1998)	1998	55,4	18,7	2,5	25	75
10	9	11	3,2	0,3					

9 • MİLLİ GƏLİRİN HESABLARI

Ümumi ÜDM (ABŞ dol., milyard) 1998	Kənd tesərrü- fatı məh- sulu (ÜDM-in %-i) 1998	Sənaye məhsulu (ÜDM-in %-i) 1998	Xidmətlər (ÜDM-in %-i) 1998	İstehlak		Ümumi daxili investisi- ya (ÜDM- in %-i) 1998	Ümumi daxili qənaət (ÜDM-in %-i) 1998	Vergilər- dən gə- lən gelir (ÜDM-in %-i) 1998	Merkezi dövlət xərcləri (ÜDM-in %-i) 1998	İxrac (ÜDM-in %-i) 1998	İdxal (ÜDM-in %-i) 1998
				Şəxsi (ÜDM-in %-i) 1998	Dövlət (ÜDM-in %-i) 1998						
4,12	20,3	22,3	57,4	80,9	12,8	---	---	---	---	25,3	58,3

10 • MƏŞĞULLUQ

İl	Əmək qüvvəsi (ümumi əhalinin %-i)	Əmək qüvvəsi			Geləcək əmək qüvvəsinin əvez edilme nisbəti	Hər işçiyə düşən əmək haqqının illik artım seviyyəsi	Əmək haqqında- ki fərq: yüksek əmək haq- qi alan hissənin aşağı (%)	Əmək haqqında- ki fərq: yüksek əmək haq- qi alan hissəye nisbəti	Həmkarlar ittifaqında birleşmiş əmək qüvvəsi	Haftada saati (istehsalat da işləyen her nəfəre)	İş bazarına aid pro- qramlara ayrlan- şırclar (ÜDM-in %-i)
		Kənd	Sənayede	Xidmet- lərdə							
1998	53,4	29,3	6,5	64,2	---	---	---	---	40	---	

11 • TƏBİİ EHTİYATLAR BALANSI

Ümumi sahə (1 000 km ²)	Əhalinin süslüyü (hər km ² düşən əhalisi) 1998	Əkin sahəsi (%) 1998	Ortaqlar (%)	Meşəler və meşəlik yer- lər (%) 1998	Suvanılan torpaqlar 1998	Adambaşına bərpa olunan daxili su ehtiyatları (hər il 1 000 000 km ³) 1998	İldə istifadə edilən şirin su Su ehtiyat- larının %-i 1998	Adambaşı (km ³) 1998
86,6	92	19,3	28,6	11,5	16,8	---	34,0	1288

12 • SOSİAL STRES VƏ SOSİAL DƏYİŞMƏLƏR

İl	Məhbusla rin sayı (hər 1 000 nəfərə)	Gənc məhbus- min (Məhbusl nın sayı ümumi sayının %-i kimi)	Kişilər tərafın- dan töre- dilmiş qərezli qətllerin sayı (her 100 min nəfəre)	Narkotik- terəfən- den töre- dilmiş qərezli qətllerin sayı (her 100 min nəfəre)	İşlərə bağlı cinayətlər in sayı (her 100 min nəfəre)	Töredil- ma hal- ları ümumi sayı (her 100 000 min nəfəre)	Avtomo- bil qəzası neticəsin de trav- ma və ölüm hal- ları sayı (her 15-59 yaşlı qadına)	İntihar halları (hər 100 min nəfərə)	Boşanma hallarının sayı (her 1 000 ailəyə)	Tek anaların başçılıq etdiyi ev təsərrü- fatlarının sayı (%)	15-19 yaşlı qadınla- rin dırı doğuşları -nın sayı (hər 1 000 qadına)
								Kişi	Qadın		
1998	---	---	7,7	30,8	0,055	25,0	1,1	0,3	3,8	11,0	53

Agayev, Mübariz. 1999. Qaçın və məcburi köçkünlörin deportasiyası, onlara daymış maddi və mənəvi ziyan barədə. Bakı.

Anand, Sudhir, and Amartya Sen. 1999. "The Income Component in the HDI—Alternative Formulations." Occasional Paper. United Nations Development Programme, Human Development Report Office, New York.

Azerbaijan Economic Trends. 1998. Azerbaijan Economic Trends Quarterly Issues: Second, Third, and Fourth Quarters. European Expertise Service, Brussels.

-----, 1999a. Azerbaijan Economic Trends Quarterly Issue: First Quarter. European Expertise Service, Brussels.

-----, 1999b. Azerbaijan Economic Trends Monthly Update: March 1999. European Expertise Service, Brussels.

Azərbaycan Dövlət Statistika Komitəsi 1999c. Azərbaycanın statistik göstəriciləri, 1998.

-----, 1999d. Statistical Yearbook of Azerbaijan 1999. Baku.

-----, 1999e. Women and Men in Azerbaijan. Baku.

Bergesen, Helge Ole, George Parmann, and Qjstein Thommessen (eds.). 1999. Yearbook of International Co-operation on Environment and Development 1998/1999. London: Earthscan Publications.

Bolotin, B. 1998. "International Comparison: 1990-1997." International Economy and International Relations, No. 10. Moscow.

Colborn, Theo, Dianne Dumanoski, and John Peterson Myers. 1997. Our Stolen Future. USA: Penguin Group.

Estrada, Javier, Kristian Tangen, and Helge Ole Bergesen. 1998. Environmental Challenges Confronting the Oil Industry. New York: John Wiley & Sons, Ltd.

IMF (International Monetary Fund). 1999. "Azerbaijan Republic: Selected Issues." IMF Staff Country Report No. 99/78. Washington, D.C.

International Republican Institute. 1998. "Preliminary Report: 1998 Azerbaijan Presidential Elections."

Interstat (Statistical Committee of the CIS). 1999. Commonwealth of Independent States and Countries of the World: Statistical Abstract. Moscow.

Medecins du Monde (Greece), Medical Universitj of Azerbaijan (Baku), Republican Endocrinology Dispensary (Baku), University of Patras (Greece). 1999. "Campaign against Iodine Deficiency Disorders (IDD), Preliminary Results."

OSCE (Organization for Security and Cooperation in Europe). 1996. "OSCE/UN Report of the OSCE/UN Joint Electoral Observation Mission in Azerbaijan on Azerbaijan's 12 November 1995 Parliamentary Election and Constitutional Referendum."

OSCE/ODIHR (Organization for Security and Cooperation in Europe/Office for Democratic Institutions and Human Rights). 1998. "Presidential Election in the Republic of Azerbaijan 11 October 1998."

State Committee on Ecology and Control of Natural Resources Utilization of the Azerbaijan Republic. 1998. National Environmental Action Plan. Baku.

UMCOR (United Methodist Committee on Relief). 1997. "Results of the UMCOR's Cross-Sectional Health Survey of the IDP Population Living in Two Sanatoriums, Pirshaga Settlement, Absheron Peninsula."

UNDP (United Nations Development Programme). 1998a. Azerbaijan Human Development Report 1998. Baku: UNDP.

-----, 1998b. Human Development Report 1998. New York: Oxford University Press.

-----, 1999. Human Development Report 1999. New York: Oxford University Press.

UNFPA (United Nations Population Fund). 1999. Azerbaijan Country Population Assessment Report 1998 (Final Draft). Baku.

United Nations Resident Coordinator in Azerbaijan. 1999. "Humanitarian and Development Concerns in Azerbaijan." Baku.

USAID, WHO, and UNICEF. 1996. "Health and Nutrition Survey of Internally Displaced and Resident Population of Azerbaijan."

World Bank. 1997a. "Azerbaijan Poverty Assessment." Human Resources Division, Country Department III, Europe & Central Asia Region, Report No. 15601-AZ. World Bank, Washington, D.C.

-----, 1997b. "Azerbaijan Health Sector Note." Baku.

-----, 1999. "Social Assessment and Stakeholder Consultation Process Survey of Internally Displaced Persons: Preliminary Results." Baku.

World Food Programme. 1999. "Food Economy Survey among the Internally Displaced Persons." Baku.

World Vision Azerbaijan. 1998. "Household Food Security Survey".